

MƏDƏNİYYƏT



Elmi-metodiki, publisistik jurnal





Turana qılından daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

Hüseyin Cavid

2020

MƏDANIYYAT

Founded:
Ministry of Culture

Editor:
Zöhrə Aleyeva

Redaksiya şurası:
Vagif Əliyev
Səfiyyə Məmmədova
Lala Kazimova
İlham Rahməli

Redaksiya:
Durban Məmmədov
Səfiyyə Bəhruzova
İlham Fatalev
Şövkət Salimov

Dizayn:
Elhəra Xanlıqyeva

Jurnal Respublikanın Prezidentinin yanında
Ali Attestasiya Komissiyası Rəysətinin Heyrinin
30 aprel 2010-cu il tarixi protokol №10-R qararı ilə
sənədi ilə tərtib olunmuşdur.
"Azərbaycan Respublikası Mədəniyyət və Tədris Sənəti"
azas nücləusundan dər. Əlman Əliyev tərəfindən
dərin mənşədən sənədən istifadə olur.

Əmək:
AZ1073, Bakı şəhəri,
Moscow prospekti - 10,
Dövlət Film Fondı 5-ci mərtəba

Tələblər:
(+994)12 431-49-25
(+994)12 431-49-54

Email: medenyeyinfo@gmail.com
facebook.com/medenyyet.info
Web-sayt: medenyey.info

Jurnal təqdim olunan əlyazmalar gen çəyantılı;
dərc olunan materiallar yalnız redakçının
izəti ilə istifadə oluna bilər.
Mualliflər məsəyi redaksiyannı mövcud
ülət-üdünüşü bilərlər.
Jurnal "CBS" matənlərindən nərg olurur
Salı: M-276
Tirə: 1000
Mart - April (330) 2020

Əmək: metodiki; publisistik
"Mədəniyyət" əmək: 1997-ci iləndən çox
Şəhərəmət MFR-122
2012-ci ildən yaranan "Mədəniyyət",
2015-ci ildən mənşət aydın
"Mədəniyyət Az", 2020-ci ildə isə
"Mədəniyyət Culture" adlı nərg olurur

The journal was included in the "Register of scientific publications
recommended for publishing the main results of dissertation in
the Republic of Azerbaijan" by the decision of the Cabinet of the
Supreme Assembly of the Republic of Azerbaijan, the President of the
Republic of Azerbaijan (decision dated April 30, 2010 protocol
№10) on the Study of Art, or the Study of Architecture, on the
Study of Cinema and on the Study of Pedagogics.

Address:
AZ1073, Bakı,
Moscow Avenue - 10,
State Film Fund, 5-th floor

Telephone:
(+994)12 431-49-25
(+994)12 431-49-54

Email: medenyeyinfo@gmail.com
facebook.com/medenyyet.info
Web-sayt: medenyey.info

Submitted manuscripts
are not returned back and publishing materials
may be used only by permission of editorial staff
The author's point of view may not coincide
with the editorial position.
The journal is published in printing house "CBS"
Order № 276
Circulation: 1000
March - April (330) 2020

The journal "Cultural and educational" covering
scientific, methodical and publicistic areas have been
publishing since 1967
Certificate MFR-122
In 2012, January issue was named "Mədəniyyət",
but since 2015 "Heydər Əliyev Az", and since 2020 it have
been publishing
as "Mədəniyyət Culture".

Yerelidər:
Ministərlik Kultura

Əməkli rəhbər:
Zəhra Aleyeva

Editorial board:
Vagif Əliyev
Səfiyyə Məmmədova
Lala Kazimova
İlham Rahməli

Editorial:
Gurban Məmmədov
Səfiyyə Bəhruzova
İlham Fatalev
Şövkət Salimov

Design:
Elhəra Xanlıqyeva

Desain:
Elhəra Xanlıqyeva

Əmək:
Zəhra Aleyeva

MÜNDƏRİCAT

MART - APREL • 2020

BİZ BİRLİKDƏ GÜCLÜYÜK

6 Mədəniyyatımızın yeni təzahürleri

10 Türk birligi fırsatı

12 Viva, İtalya!
Viva, Azərbaycan!

NİSGİLİMİZ – QARABAĞ

16 Aprel zafəri - 4 il; Kəlbəcərin işğalı - 27 il

AZƏRBAYCAN CÜMHURİYYƏTİ – 100

18 Prezident İlham Əliyevin Feyzəvar xanım haqqında
vida sözü

18 Məmməd Əmin Rasulzadənin bir fotosu...

ƏDƏBİYYAT

20 Zülüməti yaran təfakkür və qalam ziyyəsi

MÜSİQİ

26 Qaynar hayat vurşunu - Vaqif...

28 "Я помню Шушу белоснежной..."

36 "Garnege Hall" sahnəsində ganc ifaçıımızın parlaq qalabası

TEATR



40 Öz səsiyi son manzila yola düşən aktyor...

PORTRET

42 İ verilmiş serdəce saxırlıq svoe ...

MULTIKULTURALİZM

46 Şəhədən övladları



ELM

- 60 Duxu anlaysına dair
- 62 İlk dövlət muzeyimizin qurucuları
- 66 Şekspirin "Otello" əsərinə Q. Darayevin yazdığı müsiqisi: faciəlilik simfonizm aspektində
- 69 Cumhuriyyət qadını ve onun dövri matbuatda rolu
- 71 Qarabağ xalq oyunları
- 74 Arif Əziz - sanatçı ilə ölkələr köprü salan rəssam
- 77 Novye modeli psichologicheskoy tipologii iskusstva
- 80 Əməkdar rəssam Natiq Farajullazadanın yaradıcılığında portret jann
- 83 Milli müsiqisi əsrin qorunmasına "Balman məktəbi" dərsliyinin əhəmiyyəti
- 86 Sırnameyi hədəfənək, idhüçək po slēdu tradiçiyi ...
- 88 Cakomo Puççinin "Turandot" operası ilə Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının oxşar çəhətləri
- 93 Celal Abbasovun kamera-instrumental yaradıcılığı
- 97 Yağlı boyla rəsmlərinin barəsi zamanı tətbiq edilən materialalar: yapışçıları



46



54

HƏMKARLARIMIZ

- 52 Anı yaşadınar...

GUNDAM

- 54 XXI asrin "Taclı" bələsi

- 56 Pandemiya gündəliyi...

VATAN UZAQDA DEYİL

- 58 Xaricdəki "Azərbaycan evləri"
Vatanın bir parçası

BİZƏ YAZIRLAR

- 100 Sattar möcüzasi

- 101 Zeynalabdin Novruzoğlunun şeirləri

BİZDƏN YAZIRLAR

- 102 Azərbaycanıskıne işçilətileri
və kameralı zalaşta Moskovskaya
konservatoriyi

MƏDƏNI İRSİMİZ

- 104 Şəkinin "Ötaq eşiyi" mahalləsi

EVƏQ QAL, EVƏQ YARAT

- 106 Alma almaya bənzər...



Hələ da təsirdindən çox bilmədiyimiz bir dönen yaşadıq və bunun na qədər davam edəcəyi da məlum deyil. Amma başşərəyil az qəla asır edən bu koronavirus bələsini dard olsu da bizi yendira, cökürdü bilmədi, dünya birləşdi və qalib gəldi! Bəli, artıq "qalib gəldi" deyə bilarık, cünki xəbərdər olduğunda silahlardan deməkdir! Başarıyyat bu illət ilə yaşaşığı, hayatını sürməyi mütləq oyranacaq və davam edəcək! Yaşamağa, yaratmağa, sevmaya, sevdikləri ilə görüşüb sənədləşə və xosbəxt olmağa... O üzündən əzəmətli pandemiyənin fasadlarından yox, onun hayatımıza, məvcudiyətəməz gəlirdi! macbur, menə gözlənlərin dayışıklıkları təhlili edib öyrənməyə, işin içindən bacanqla çıxmaya, yaradıcılığın yeni yollarını, metodlarını, mövcudluğumuza təhlükədən konar variantlannı tapmağa həsr edəcəyik gücümüzü,

potensialımızı!

Ela bini biz! *Mədəniyyət/Culture* jurnalının bu sayı məlum problemlər üzündən bir az langış da, evdan çalışmağımızın bariz nümunəsidir. Virtual redaksiyamızda - plan cıxlı, mövzular müayyənmişdir, tapşırıqlar verildi, müəlliflərlərə əlaqə saxlanıldı, yazılar qəbul olundu, oxundu, redaktörələrin kometirərlər, redaktörələrin düzəylərə, düzəylərə tərcüməçilər və an nəhayət baş redaktörlər tərtiblər, son tamamlama işləri da galib artıq karantinəndən büründü gülənlərə təsadüf etdi...

Bu məqamda nazirliyimizdən baş verən dayışıklıkları da nəzardən qarşırmayıq. Hayatın öz ənənələrin var və biz da ona tabe olmuşdur. Bu günənən qədər manada yeni şəntərlər altında yaşaşmaq surəndən qaldırılmış kimi, lokal anlaşa da yeni prinsiplər, yenidən düşüncə tarzı, yeni yanışma ilə əlaqəyəndən malum olur. Artıq hayat mövzuları qədər öz macrasına qayğılıcaq yeni mövzular gündəmədən, bu mövzular bazan özü baxı arxanın tapır, jurnalımız populyarlaşdırıcı müəllif, mövzü sandan ziyanı çıkmırıq...

Bu şuyuzun özülliyi da məhz hayatımıza daxil olan yeni durumun yeni təzahürəri barada hesabatla, mədəni hayatımıza yeni istiqamətləri barada yazı ilə bəyərlər.

Azərbaycanın bu döndəmədən böyük nüfuzlularından biri da canab Prezidentimiz bütün dünyaya nüümə olaraq həyata keçirdiyi Türk dünyasının onlayn olmuşluğu oldu! Bütün dünya bu gün Azərbaycan modelindən öyrənir - pandemiya dövrünün ilk beynəlxalq konfransı Türk dünyasının birliyinə həsr olunmuşdur! Va bu, Türkiyə yazarlarının da diqqət mərkəzində idi, uzun illar Azərbaycanda çəlşen hamkimiz Yusuf Dayarçın da Türk Birlüyü fəsətinəndən zədə.

"Viva, Italya, Viva, Azərbaycan" yazılı biçin günlərində bütün dünyada yaşıyan dostlannıza itəhəf olundu.

"Nisgilimiz Qarabağ" rubrikası yənə və taəssüs ki, hələ da işğal təxəllüsünü xatırladır.

Növbəti sahifələrdə Azərbaycan Cümhuriyyətinin xatırısını həzər zaman azıt olğa başçımız *"İlahm Əli Əyevin Əli bay Hüseynzadənin qız Feyzovar xanının vəfatından kədər"ləndirdi, elə bir sırada da hamkimiz Dilqəm Əliyəd Cümhuriyyət sevəlisi Məmməd Əmin Rəsulzadənin Türkiyədə aşkar etdiyi yeni portretindən yaxır.*

"Ədəbiyyat" rubrikamızda Qurban Məmmədov Prezident Sarançamyıl 150 ilinə qeyd olunan böyük mütəfakkir və gözəl hekaya ustası *"Abdürrəhim bay Haqqverdiyev"* hayat yaradıcılığına nəzar salır, *"Musiqi"* deyəndə *Vaqifimiz* xatirə galır, istedadlı dirijor *Fuad İbrahimovdan*, gənc skripçığımızın *Karneq-Holl* qalabasından söz düşür, *"Teatr"* adınə dünənini dayışan müştəridir aktyorunuz *Rafiq Əyevin* həzər zamanı, körfezliyin *"Portrait"* silsiləsində bu dəfa baştakar *Əşrafi Abbasovun* 100 ilinə qeyd olunur, bu müraciək dönamızın multikultural "əhval-ruhiyası" Şəhədgələr rangrang canlı kolonitini təsvir edir, "uzaq və yaxın vətənimizin" "biza və biziñ yəzənlər" aşkılıq deyil hev xəxt, "Həmkarımız" in gözü ilə yeni asrin əyəvənlərinin izleyə-izleyə ham "Gündəm", ham da "Mədəni ərəmiz" və öyrənməsi olur, amma ham da *"Evda qal - evda yarat"* azmında *"birlikdələyimiz"* güclü fəlsəfəsinə dark edinik.

Qaldı "Elm" bölmülməzin inkişafına - hər zamanki kimi bura yəmediyər və gənc alımların səs-səsa, qaləm-qaləma Azərbaycanın intellektual potensialının keşfiyində dayanır, yeni ideyalar, mövzular və kreativ elmi yanışmaların təməlini qovurlar.

Dayarılı oxucularına və azzit döslər, bütün búnları oxuyarkan onu da unutmayı ki, sahifələrimizdə hər zaman sizin yaxınlınzı yer var və daim olacaq! Gözləyirkim!

Sevgilər,

Zöhər Əliyeva,
filologiya üzrə fəlsəfə doktoru,
əməkdar mədəniyyət işçisi

Mədəniyyətimizin yeni təzahürləri

Bu yəz bir başqa yəz oldu. Təsəssüf ki, belə poetik ifadə indiki haldə tamam başqa anlaşıla yüklənib. Dünya gözərlərimiz özündə yeni simalar, fərqli səciyyə qazanımaqdır. Son aylar dünəyin düzünməsi başçılıyatin ağız smaq dövrlərinən biri kimi tərixtə yazıldı.

Amma dünya no qədar yenilənə, no qədar dayışsa, no qədar başqlaşlaşsa da abadi dayanıb adəbiyyat və incasət anıtlarının dayaq-ları, ona münasibət dayış bilməz. Əlbəttə, zaman-zaman dayışıkların bay vermiş labübür. Bəzən kəsiyində bir daha təsdiqləndi ki, adəbiyyat və incasət hər hansı-iqtisadi proseslərin fövqündə dayanın obidi vərtülərlərdə, daimi yəldərdir.

Bəzən təxəninin üçüncü pandemiya şəraitində müzeylərin, teatrların, kitabxanaların, konsert məsalişsələrinin insanları psixoloji durumun dayanıb olmasına təsirini arşadırdı. Və bəzən müraciət dövrdə respublikamızın xalq-hakimiyət birlininy, qarşılıqlı inamının, vaxtında doğru-dürüst qərar vermek və o qərarları adı vətəndən tətbiq etmək məsuliyyətinə demək olar ki, təm dolğun nümunəsinin daha bir təsdiqindən məmənən.



**"MƏDƏNİYYƏT/CULTURE" -
WWW.MEDENİYYƏT.INFO"**



MUZEYLƏR

Muzeylərimizin "Virtual muzey", "Muzey kolleksiyasının inciləri", "Muzey həməcün", "Bir ekspozitən tarizi" onlayn layihələri üçün şəklinde qalmır, gənű-gündün təkmilləşdirilir

Mədəniyyət Nazirliyinin "Evda qal, evda yarat" devizi və "Kreativ Azərbaycan" layihəsinin istiqamətvericiliyi konteksti, mədəniyyətin müxtəlif sahalarının işinə has olunmuş məmənən videokonflanslar jurnalımızın özündə yaşıyda da öz əksini tapdı:

"Fotokub" və "Vatan üzəndə deyil" layihələrinin əsaryat gətirib sahifələrində maraqlı materiallar dərc edildi, sosial şəbəkələrdə paylaşmış üçün alavelərlə olunaraq saytin instagram və facebook sahifələri və s. yenilənilər.

İnanıng ki, jurnalın və onun www.medeniyyet.info saytin faaliyyətini izləyin oxucularınız üçün buradən tətbiq və funksional yeniliklər önem kəsb edəcək.

Köhnə dünyəni yeni dünyaya rəsm asarları, heykəlciklər, müxtəlif əşyalar və sənədlər vasitəsilə təqrib yaşadan müzeylər Azərbaycan Respublikasında koronavirus infeksiyasiyin (COVID-19) yayılmasıncın qarşısının alınmasında social tacridin gücləndirilməsinin əhəmiyyəti hərakatından geri qalmış magəsdə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən digər məsalişsələr kimi, bər Müddət sənətsevərlər virtual makanda görüşdü.

Muzey işi və mədəni sarvətlərə nəzarət şöbəsinin müdürü Azada Hüseyinovanın jurnalımızda açıqlanmasından bəlli oldu ki, Bakı şəhərində yerləşən müzeylər aktiv rəsmiyyət məxtuləf saytları, YouTube, Facebook, Twitter, Instagram və digər sosial şəbəkələrdən virtual tur və ekspozisiyalarını, tariх, tarix və tətbiqi sənat, adəbiyyat, məsiki və s. dərslər, mühazirlər, viktornolar, konsert proqramları ilə karantin günlərinin ağız-ab-havasını yüngülləşdirməyə müvəffəq olublar.

Milli incasət Muzeinin ekspozisiyası sosial şəbəkə və saytlar-da müzey ekspozisiyalarının görüntüləri, ekspozisiyalar, fəsaslarının yaradıcılığı ilə bağlı tematik təmkin linqklärin yerləşdirilməsindən sonra, Azərbaycan Televiziya və İctimai Televisiya tərəfindən şəhəri 30-45 dəqiqəlik filmlərində "bəs qəhrəman" kimi "çox edil".

Milli Xalça Muzeinin "səhri xalça" dekorativ-tətbiqi sanat nümunələrinə özüna və tarixinə bigəna qalmışlaryナ "Bir ekspozitən tarizi" mərafətindən tətbiq ləyihə ilə çatdırıldı.

Musiqi Mədəniyyəti Dövlət Muzevi onun filialları - Qara Qarayev, Vəqif Mustafazadənin ev müzeyləri, Niyazinin mənzil-muzeyi de zəngin müsizi tərkimiz, olmuş müsizi xadimlərinin gerçək həyat yaradıcılıqlı yoluṇa "körpü"nün dayanğın elektron yayım üzündən qurub - viktornolar, ekspozisiyalarla yanşı, müşsiveyərlər "Muzey kolleksiyasının inciləri" silsiləsindən video və fotoslarda tanış olsun. Musiqi Mədəniyyəti Dövlət Muzevi Qadim Musiqi Alatları Arsamının videokonflanslarından bir dəfə zövq almışlar.

Cəbbəri adına Teatr Müzeinin fond məmənənləri onillardır mərafətindən programları, teatr konfiyələrini təbliğ edən vətənşünələrin özyəni taşkıf edir. Teatrallar üçün bəla kadrları necə dayarılı olduğunu vurğulamalığı ehtiyac yoxdur.



Ögər səhiyyə insanların fiziki sağlığının qoruyusuna, sənat cəmiyyətin mənəvi-psixoloji durumunu təmizləyir, təbir caizsa, ruhun ekologiyasına xidmət göstərir

Istiqlal Muzeyi, Bülbülün, Abdulla Şaiqin, Üzeyir Hacıbəylinin ev-müzeyləri müstəqil təxənizim icimai-siyas manzarsasının "şahidi" olan ekspozitərlərin ham hər haqqında ayn-aynraqda, ham da müzey ekskursiya formataında olan videoçərəvən, Üzeyir bayın, Abdulla Şaiqin, Bülbülün hər zaman ömrək olə biləcək şəxsləşsələri və yaradıcılösələri haqqında videoçərəvənlər, həmcinin A.Şaiqin ev-muzeında görənləri kulaq tamaşasının videoçərəvən sosial şəbəkə istifadəçilərinin və televiziya tamaşasının karantin günlərinin məmənən keçməsin təmin edib.

Azadə xanım qeyd edir ki, müzeylərinin "Virtual muzey", "Muzey kolleksiyasının inciləri", "Muzey həməcün" onlayn layihələri inkişafında qalmır, gündə-gündən takvimlərində: "Mədəniyyət Nazirliyinin dayağı sayına" toplamış zəngin müzey fondu, vaxtındə qeyd edilmiş, raqəmsalşasırlığın, kataloqlaşdırılmış kolleksiyalar, təcrübəli, peşəkar kadrlarının sayasında bə ağır günlərdə da sənətsevərlərinə müasir texnologiyalar vasitəsilə təsir etdirilən qurğular, qızılızlı qarşılamaqda qalır. Cəbbəri adına Teatr Müzeinin fond məmənənləri onillardır mərafətindən programları, teatr konfiyələrini təbliğ edən vətənşünələrin özyəni taşkıf edir. Teatrallar üçün bəla kadrları necə dayarılı olduğunu vurğulamalığı ehtiyac yoxdur.

TEATRLAR

Bəzəriyyətin bütün mövcudluq mərhələlərində incasət hamisi insanlar üçün manavi dayanıb rəolinən oynayıb. Xüsusi, bəhər mövqələrindən incasənat, o cümlədən teatr sezonun manavi çəkisi dəha artr. Yeni incasət camiyatın manavi, ruhsal balansının qorunub saxlanılması işində xidmət edir. Bəzən bütün dünyaya cəngiña alan pandemiyanın şəhərində koronavirus məbərəndə incasənat, an az sahaya qədar ahamiyət kəsib edir. Ağar sahaya insanların fiziki sağlığının qoruyusuna, sənat camiyatın manavi-psixoloji durumunu təmizləyir, təbir caizsa, ruhun ekologiyasına xidmət gözərək".

Bu, Mədəniyyət Nazirliyinin Incasət şəbəkəsindən Könüllü Əliyeva-Cəfərovə tamaşalarının canlı naftasına həsrət qalan teatr zələrindən virtual teatrlar dairəsi ilə avazlanmasının əqlişlərindən bəhər bölgüsü düşüncələrdən. Mədəniyyət Nazirliyi bu ekstremal durumdan canlı fəaliyyəti mümkünəzələnən teatr sehasının fəaliyyətinin dayanıbməsi üçün alternativ mexanizmlər işləyib hazırlanıb. Bir sira teatrlarda isə sənət sənədli şəkildə görülməsi üçün virtuel repertuar formalşdırılıb. İstər paytaxt, istərsə də bölgə teatrları internet resurslarından maksimum istifadə edərək tamaşalarının teatr "açılmı" "döymənə" çalışırlar. Bir cəhat da məraqlıdır ki, teatrların bəhər fəaliyyəti ham də ləkməs kağızı rəolinə oynayır - virtual teatrların say internet ongülüklerində teatr sehasının maraqlı duracısının müyyənləşdirilməkəndən ötrü mənitorinqdən sənki. Könüllü xanım qeyd edir ki, virtual məkanın ahtala dairəsinin hüdudus, sejim imkanlarının zəngin olubuñ vətən tamaşaları seçri maraqlılarının artması sevinçdiridir.

Akademik Milli Dram Teatrı idfa olaraq onlayn tamaşalarını inğilis və rus dillərindən subtıtlı təqdim etmişən. Pioner olaraq "Cəhhannəmən sakını" tamaşasını seçilib.

Teatrımızın truppaları karantin günlərində yeni tamaşaların masnalarını onlayn formata apıblar.



Biz kitab oxuyarkan rəssən səviyyəsində illüstrasiya müəllifi ola, rejissor məqamında süjetin ekran və ya sahə versiyasını təsəvvür edə, aktyor kimi personajları təsəvvürümüzdə canlandıra bilirik

KİTABXANALAR

Kitabları insanın an sadəciliyi ve an təvazəklər dostları da adlandırmışlar. Kitablar rəsfdə dayanıb, səfəri gözləyirlər ki, oxusunu ona diqqət arşır. Kitabları "dostluq" edənlər, məhrəni bədi, elmi, publisistik asarları salanlar xoşbəxt insanları hesab olunurlar. Kitab insan üçün açıq manevi qidalardan bürdir. Bir kitab oxuyarkan rəssam səviyyəsində illüstrasiya müəllifi olur, rejissor məqamında süjetin ekran və ya sahə versiyasını təsəvvür edin, aktyor kimi personajları təsəvvürümüzdə canlandıra bilirik.

M.Faxundzada adına Milli Kitabxana директорu Karim Tağırov ömrünün 30 ilden artıq bir hissəsini kitabha, həsr etmiş insan kimi, karantin günlündən mütləkəyə və ya elmi-tadqiqat işinə dən çox vaxt qaldıqdan, kitabla "həmsəhəbt" olmuşda oxuculara göstərilen elektron kitabxana sisteminə dən cəvik iştəmasının vəsiyyətinə qeyd edər. Karantin günlündən kitabxana-qızıxı müvəsəbatlarında danışdı. Milli Kitabxananın anlıtayı saytı bu günlərdə on çox istifadə edilən internet resurslarından və biri olaraq müxtəlif istiqamətlərdə dinamik çalışıb. Səyin "Elektron kataloq" və Elektron kitabxana" bölməsindən başqa, elektron kitabxana sistemindən istifadə imkanı olmayan oxucular üçün "Onlayn xidmətlər pəncərəsi" yaradılıb. Mədəniyyət Nazirliyinin tətbiqi "Evrim - manım yeri is yerim" layihəsinin əks-sadası olaraq ekranda çağışmaq vərdiçini təkmilləşdirən kitabxana işçisi "Bibliografiq sorğu", "Sandaların sıfırası və elektron çətdürməsi", "Virtual surğ" və "Metodik xidmət" bölmələrinə edilən bütün sorğuların tamın edir. Elektron bazada internet axtarış sistemindən olmayan bibliografiq mənbələr isə kitabxana aməkdaşları tərafından rəqəmsallaşdırılmış şörgü ünvanına gondırlar. Mütləkə mədəniyyətinin yeniyet yaşımağa başladığı sən illərdə Milli Kitabxananın oxucularının sayı da tabii olaraq artıb və bu ürküçən tendensiya elektron kitab oxucularına addır.



KONSERT MÜƏSSİSƏLƏRİ

Məqam düşmüsəkən həsiyəyə çıxıb sizinə şəxsi təsəürratını böyükliş. Bizim fələrmoniya paytaxtın konsert salonları arasında an çox sevdiyim, ruhun dincalması üçün an uyğun bildiriyim məskənləndir. Burın atrafı arazisinin da, özündən da bir ev komfortu, xana məhrəmliyi, mülk-malikanə ehtisəmi təkarsız, avazolunmaz təsəüratdır. M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Fələrmoniyasının Xor Kapeləsi, Gara Garayev adına Kamerə Orkestri, Xalq Çägli Altları Ansamblı, Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri, Dövlət Rəqs Ansamblı, Dövlət Simli Altlar Kvarteti və digər kollektivləri da karantin günlündən sevib-sədikləri sanata sadıq qılabilir. Fələrmoniyası "Gəncələr dəstək" layihəsinin işrtləkləri ekranda ifaçıları bacarıqlarını videoyaya alb virtual və teleməkana yayarad. "Evda qal, gəncləri dincə" aksiyası çələn vəndlər, Dövlət Xor Kapeləsinin solistləri möhtəşəm və duyğusal dövlət himimizi ifa edərlər. "Evda qal, sağlam ol" kampaniyasının əhəmiyyəti vurguludular. Mədəniyyət Nazirliyi ilə Azərbaycan Televiziyanın "Bizi birləşdirən mədəniyyət" layihəsinin faal iştirakçıları olan fələrmoniyanın bütün kollektivləri ya günlərdən evda qalmışdır, evda çalışmış suxi avhənlər klassik məsijlər asalarının istəddəli və bacarıqlı ifalarını sadəcə statik tərzdə təqdim etmərlər, Üzeyir Hacıbəyli, Fikrat Əmirov, Qara Garayev, Arif Melikov, Tofiq Quliyev haftalarla fələrmonik naxışlarını vurdular. Və masalan, Qara Garayev adına Kamerə Orkestrinin solistləri Fikrat Əmirovun "Min bir gəca" baletindən "Şəhərizadın bayramı" bəstəsini evdən iftəmək,



"Milli müsici alətlərimiz – bizim milli irsİMİZDİR" kimi müstaqil layihələrə ham bir dəha zövq oxşadı, ham da "Evda qal, sağlam ol", "Evim - yeri is yerim" çağışmaların lajıçı töhfələrini verdilər. Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında yaşlı Oqtay Zülfüqarovun "Şələn, manım xalqım" simfonik ütvrətinə videoçarşı İsa Eruenəvə telekanalının "Şəhərsiz" rubrikasında yayılmışdır.

Turizm portalı olan TurStat-in filarmoniyaların sayıları və sosial hesablarında reytinq popularyığının və onlayn-yayım təkliflərinin nüfuzuna əsasən, fələrmoniyamız MDB dövlətləri fələrmoniyaların ilk beşliyinə daxil olub.

Mədəniyyət Nazirliyi və "Mədəniyyət" kanalının birgə layihəsi olan "Bizi birləşdirən mədəniyyət" verilişi Murad Hüseynovun Latviyanın Dövlət Fələrmoniyası böyük konsert salonda Latviyanın simli kvarteti ilə birgə baş tutan konsert programı Riqa şəhərində lenta alınmış konsertin təqdim edib.

Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov müsici hamkarlarının vaxtlarının çox hissəsini evda keçirdikləri günlərdən yaradıcılıq axşamlarını davam etdirər. müsicişəvərləri işbu uxtaşların bərabərindən zövq almış ovqatının pozulmasına imkan verməyən, çağırıraq təzkiyi, bəni sağaq günlərinin başa çatacağına və Beynəlxalq Muğam Mərkəzinin konserthəndə, məafrinəndirici tədbirlərindən görüşəcəyimizə inama səsləyir. Beynəlxalq Muğam Mərkəzinin müsicişəvərlərinin ruhunu oxşamışa hesablanmış ekşəyler və interyeri, ümumi bəhəviçələri çıxılmamızına yaşı tənqidir. Karantin rejimindən etibaridə ilk günlərdən mütamadlı olaraq müxtəlif konsert, elm-nazari və tədqiqat xarakterli layihələr təməşələrinin gələcək BMM onlayn şəkildə öz "Facebook" və "Instagram" sahifəsindən izləyicilərin müsiqi zövqünən cəlb olunmasına xidmət göstərməkdə davam edir. BMM-nin foyesi bülşəli geyimlər konfetlərinin həyat və yaradıcılığından, müsici alətləri ekspozisiyasının eksponatlarının təxəşşusundan sözəcələmirdir. Beynəlxalq Muğam Mərkəzi Mədəniyyət Nazirliyi ilə Azərbaycan Televiziyanın "Mədəniyyət" kanalının


birgə layihəsi olan "Bizi birləşdirən mədəniyyət" layihəsindən yaxından iştirak edir. "Bədənşəyərlər", "Unudulmayañ" kimi dəyari layihələrdə ifaçılıq və bəstəkarlıq sanatçılarının konfetlərinin yaradıcılığının işi teleekran və ya monitor qarşısında oturan müsicişəvərlərin ekrlarına salmışdır, konsertlərin Muğam Mərkəzindən birbaşa, canlı olaraq yayımlanmış, eyni zamanda xanadaların ifasında "Dərabaq ikişəstə"nin videocəxrinin təqdimatı "Evda qal, sağlam ol" kampaniyasına vətəndən təhəfələrinin an yaşlarından bən kimə dayandırılmışdır. Məafrinəndirici, pozitif, yaradıcı yanlığının enerjisi qatışınan layihələrdən başqa Azərbaycan Dövlət Akademik Fələrmoniyasının və Beynəlxalq Muğam Mərkəzinin kollektivləri koronavirus pandemiyasının ölkə arasımda yayılmasını qarşınımın alınması, vətəndəndən sağlamlığın qorunmasına məqsədlə Azərbaycan Respublikasının sosial tədbirlərinin hemşərlik nümayiş etdirməsi bərədə tövsiyələrinə uyğun olaraq irali sürüdüyü təbəbəşli qoşularla ölkə başçısının "Azərbaycan Respublikasında ahalinin sağlamlığından qorunması və koronavirus infeksiyinasına qarşı mübarizənin, gücləndirilməsinə iş bağlı tədbirlər haqqında" müvafiq Fərmanıən əsasən yaradılmış Koronavirusa Məbarizəyə Dəstək Fondu pətə vasiti köçürümlər.

SUPERƏHRƏMAN

Son heftələrdə anımlı ki, gələnlərinin ürəyindən dünənən gözəögünməz, düşməndən mübarizədə xişkənnən çevrilişək superəhrəmanın gerçək vərtliginə inanıq keçib. "Dünyanın gözəliklər xilas edəcək" deyib adıbıyyat klassiklərindən biri. İnsan inamı ilə güclüdür. Əbdiyəşar adıbıyyat və incasat təzahürləri yarananlarda Tanninın sevilmə, seçilimsi bəndərlər olduğunda inamı ilə deməli Tannin, onun məlumatlılığından və varlığından insanın humanistliyinə, istedad və bacarıqlarına inamı ilə. Deməli yetər ki, mikrokündəmizən superəhrəman oləq, ordaki gözəlliklər görüb dayandırılmayı bacaraq, məhamət, adəlat, qarşılıqlı inam kimi məyərdə sadıq qalaq. Onda böyük dünəyə heç bir zaval galmaz. ♦

Samir Behbədži

TÜRK BİRLİĞİ FIRSATI



Corona virüsle, bir miladımız daha oldu. Corona öncesi ve sonrası... Zira dünya liderlerinin dilinden düşmeyen içi cümle var bu günlerde. Biri; "hic bir şebe eski gibi olmayacağı" Diğer; "Yeni bir Dünya Düzeni Kurulacak" Peki ne değişik ve yeni düzen, ne getirecek?

Bunlara ilişkin, henüz bir açıklama yapmadı liderler...

Cevaplar, ortalıkta dolaşan komplio teorileriyle bulunmaya çalışılıyor.

Görüş çok...

ANCAK BUNLARA KARŞI YENİ GÜÇLER DE ORTAYA ÇIKACAK. YENİ İKTİSADI VE SİYASİ BİRLİKLER KURULACAK. TIPKI AYAK SESLERİ DUYULAN, "TÜRK BİRLİĞİ" GİBİ...

- İnsan oğlunun eski alışkanlıklarını değiştirecek.

- "Sosyal Devlet" anlayışı güçlenecek.

- Dünya da "Dijital" olacak.

- Politikalarda, barış ve çevre on plana çıkacak.

- Otoriter rejimlerin sayısı artacak.

- Ulus devlet bâlinci gelecekek.

Sayı söyleyin kadar... Üstelik çögü da bir birileşkilidir... Ama şu bir gerçek; Yine super güçler olacak.

Dünyaya, bu güçler yön verecek. Ancak bunlara karşı yeni güçler de ortaya çıkacak. Yeni iktisadi

ve siyasi birlükler kurulacak. Tipki ayak sesleri duyulan, "Türk Birliği" gibi... Türk Birliği'ne üye ülkeler, bağımsız ve egemen devlet olacak. Sermaye, mal ve hizmet, ortak pazarda rahatça hareketedilecek. Yeni bir para birimi oluşturulacak. Ve güçler birleşecek, tek başına asla sahip olamayacak bir güç erişecektir...

Evet... Yeni düzende bu tür birlükler daha da önem kazanacak. Süper güçlere, boyun eğmem için.

Aslında Türk Birliği için altyapı, neredeyse hazır.

Türk devletleri 11 yıl önce, TÜRK KONSEYİ yani Türk Dilli Konuşan Ülkeler İşbirliği Konseyini kurdu.

Azerbaycan, Kazakistan, Kırgızistan ve Türkiye'nin kurduğu konseye pey yoldı. Bağlı ve ilişkili kurumlar hemen devreye alındı.

- TÜRKSOY; Uluslararası Türk Kültür Teşkilatı.

- TÜRKP; Türk Dili Konuşan Ülkeler Parlamentar Asamblesi.

- Türk İş Konseyi.

- Türk Akademisi.

- Türk Kültür ve Miras Vakfı.

Tüm bu kurumlar, tüm hızıyla çalışmaktadır. Öyleki Corona virüs, dünyayı kasıp kavururan bile, Konsey toplantısına engel olmadı. Toplantı, video konferans yoluyla yapıldı.3 aşından önemli toplantı.

- Devlet başkanlarının, her şartta bir araya gelmek ararılığı...

- Küresel tehdit Corona virüsle, ortak mücadele isteği.

- Ekonomik alanda iş birliğinin geliştirilmesine olan ortak inancı.

Anlaşılan Türk Devlet Başkanları da yeni bölgesel ve iktisadi güç birlükleri arayışında... En akıcı çıkar yol ise Türk Birliği. Henüz dile getirilmese de. Ancak küçük de olsa sorular yok değil Birklik içindir.

Türkmenistan ve Azerbaycan arasında, Hazar sınının belirlenmesi. Ve bölgeye halen Rusya'nın etkisi.

Bunlar çözülmeyecek problemler değil. Zira Türk Birliği, katılımcı devletlerin günde güç katacak.

TÜRK BİRLİĞİ, YENİ DÜZENİN GÜÇLERİNDEN OLACAK. KARARLI VE İNANÇLI OLUNDUĞU TAKDİRDE, TÜRK BİRLİĞİ HİC DE UZAK DEĞİL



Tarımdan, petrole, sanayiden ticarete, Asya'dan Avrupa'ya, ortak bir pazar kurulacak. Türk Birliği, yeni düzenin güçlerinden olacak. Kararlı ve inançlı olunduğu taktırda, Türk Birliği hiç de uzak değil.

Yeter ki; Türk'ün Türk'ten başka dostu olamadığını bileyim. Sabıra Birk içini, daha çok çalışalım.

Eminim, Türk'ün Kızıl Elma ülkesini, eninde sonunda Türk Birliği'nin kurulmasına gerçekleşecék.

Son sözüm ise Corona virüsün kol gezdiği dünyada "Tann Türk'ü ve tüm insanlığı korusun!!!" olacak. ♦

Yuksel Degercan
yazıcı-jurnalist, Türkiye

02 VIVA, İTALİYA! VIVA, AZƏRBAYCAN!

Bütün dünyada yaşayan dostlarımıza ithaf olunur...

..Koronavirüs atalatından halalik birtahar qurtulub
dünyanın düşündürün ve tabii ki, manı da narahat eden,
gün arzında dağdan arana, arandan dağa getirin
fikirlerini yazaşmış istedim...

..Klavürtanı çalan, kompta açılmış yeni sahilini
da kağız bıslak, durum öz-özüne oynasın.. Zaten
bu global metamorfozlardan sonra həq həc na
əwaklı kimi olmayıcağı... Görünür han şey eba
hesablaşdı! Olmasın!.. Magar başşərifin buna can
atılmır!.. Magar ınsanlıñ həyət kamışlaşdırma
çalışmış?.. (Kanadın deyim, bütün çevrimlərin
daha kamıl olacağının təsdiq edən bir duster da yox
dur...) Buyr, da sən furaş, dayış, tazalan, irali
get... (Doğrusu, nüfusunun boşarayıntı inkişafı
biza məzər orta asırları - alimlərin, həkamların, astro
loqların fali kimi edmə mahkum edildiyi zamanlan
xatırlatması gəldi, orası da halalik bir sıri-xuda)

Amma yaşa... yaşa ve bunları unutma!

..Gəldiyimqən qənat odur ki, dayınmak qaca-qovun
da, camiyyətin her seyin daha yaşinxın malik olmuş
marafonundan, utnidüti nəşnələr bu dayışmanın
facialarla "müsəyasiyyət" sababidir.. Bu arda, kimse
istənilən əşyiyəlikli facia kimi qəbul edər, heyatın
əvalı rütmindən, hələndin imtiyaz etmək istəməz,
kimi isox anılsınqı bir rejimən və birinə keçir, bizi
vaziyətdən digər düşən sonnə güclü olan qalib
gələr deməyik, sadəcə mövcud qalar.. Bu da bir təbi
seçim, ALLAH-hın taleyi, gedisət yüklədiyi hikmətdirdi..

İfrat fatalist olub dala yataqm.. Allahan buyur, ağ
zına quruyq' debib yasnaqanın heç etməkam
da çıxsı yolu deyil.. Manim üçün bu o demək olar
ki, sabrı ol, et, gör, yarat, dans, gül, sev, amma ası
olma, unutma, şübhə et, və oll.. Ümidiñ təməddün,
tamkin!.. Ağzıyanmışlıqda səhərlər getsə, min dəfa
"Bu səndur, həyət bitti, dəha necə yaşayım" q
əqanıñata galan man, indi ənsanları temkin darsi
keçirəm.. Özüme gülləram, vallahi.. Bazınları hayat
labirintlərindən onusuz da hissələr təsir içqanlan
dan məhrümülg.. Yəna də lap ucadan gülləram: kim

bilir Allah davaya qanad versəydi, nalar olardı, bazan
et-pöllünən bağlılığı da (şa yararım), sarkistik özü
nüqamıtlamalar, öznükünə yurtan... Gücüz, heç
nəyi həll edə bilmən, sadəcə pankılıq zahərlərin
depressiyyəti ilə alanı və dostannı bezdirən binnin
özdündə heç vaxt ya yaxşılaşın, da pişliy unutma
ğası, atrafındakılardan küşmənd, körpürlər yandırma
dan... (Kanadın bəzən belə göründə) da uzaqlıq
düşürməsi de olur...

**Amma qəfildən hayat elə kəskin qərarlar verir ki,
adəm çəşid qəlin. Yaqın burdo, tam zamanda,
ilahi adəlat deyilən o Müttəq Həqiqət dövrəye gi
rir.. Beləliklə, Qordi döyüni öz-özünə çözürlər..**

..Bütün global anlaşlığınıñ yanında bir global unut
姜arıqlıq yer alır.. Aradə unduldan pişiklərkarlar
yazışlıqlar, gözəlliklər, məhamat da qaynayıq bixar
läri... Başarıyyatın asırlar boyu qazandığı madani
mənvi miras matib olur, dayarlar aşşanı, hayatı
qalmış hamına dostları xəyanəti ilə üzütlər, da
gündə körək ali uzərmə avazına, zamanında dün
ya sivilizasiya baxş edən xalqlardan, dövətərdən
üz döndər, təlyin əmridindən bura eñlər... Son günlerin
real manzara taximən belədir.. Fəqət dünən yə
da ifrəfin, hayat bir az başqaqlaşa da.. Bu gedisi onu
da bilmək olmaz ki, galactaka hayat olacaq, ya olma
yacaq, Yerdəni, Marsdamı, o da Allah'a qılıb... Amma
hələ ki, vəng, yaşayınqsa, dərnək ki, nəsa etməlik..

..Niya əadalıtsız hayatdan və keçə bilinrik, "Niya
hələ da mövcud" sualına "Ona qalsa, garak Sifz
çoxdan cəhananı vəsil olayı" cavabını veririk..
İşlədiyi günahlara görə ilahlar onu əsəbi olaraq
darvír bir kürəni dağın başına qaldırmağa mahkum
etmişdir... Amma yaqıt gəlin manzılbına çatdır
ran kimi kürə yenidən diylərinib düşür və Sifz yenidən
onu yuxarı dırğıltınaq maçburdur.. Beləcə o, si
firinməs amayına görə adıbbiyatın abidi çərəsizlik
məhkümüyyətinin ramzına çevrilir! Bunun abidi bəla
olacağının bilan Sifz garak çoxdan intihə edədiy
.. Hayatımız davam etmək konusunda hər birimiz bir



...Bu gün İtalya yənə da dünənin
diqqət markazındağı! Hayatəvarlı,
gülerləzlilik üzündən bir Meduzo
Qarqona qədar vahşi və hiyləgar
mikrob onu (ela bütün dünyə) öz
əsərətina olib diz çöküdürümk istəyir...

Siziflər asıldı... Pandoranın qutusunda hala qalan Ümidin varlığı
dan, orda bizi hansısa işığın gözəldəndən aminik deyə, ya da, an azı
dan, bunun belə olmasını istəyirk deyə. Kamyu kimi biz da bu absurd
vaziyətin içindən mat qalımlı bir mənqış çoxşan, bütün döyməşlərə
fəciə damğıçı yapışdırmaqdan və keçip sadəcə ciddiyyətən, olara
ciddiyyətən yanışan, hayat sən umid verəcək və insanın hə
orta asrları dərinlikləndən hayrən dovrundan ilk bankını **Lorenzo
Medici**nin dediyi kimi, özüne na qədər xoşbəxt rava görən, bir o
qədər xoşbəxt olarsın, cənki, san da, hər kas özünə rava gördüyü
qədər xoşbəxt olursun...

..Bəlkə dəslən yənələr olaraq AzerTV-dəki "İlham parisi" adanan
mənfil programı... Rəssamlar an yaxın dostların, mövzu alanın,
elbar etdiyin cəvəri id, garçı indi eladır. Azərbaycan rəssəmlənnin
yer üzündə təy-barəvari yoxdur!

**90-larda sərgilərdə, dost yığıncaqlarında tez-tez cox küber,
aicanab, ingil, fransız, türk, alman və italyan dillərində sarbast
danışan gözəl xanım günümüyən başlamışdır..**

Bir gün, "Çərçəvdək", o vaxt hələ andeqəndən şəhərlərinin
postmodernist sərgilərinin birində, ażiz dostum, Azərbaycan Xalq
rəssamı, gözəl insan Elbay Rzaqılıyevin qızı, istedadlı rəssam,
ažiz Ayten Rzaqılıyevi bizi tan etdi: rəssam Füsun Akbəygil-
Fallavolloni, İtalyanın Azərbaycanlı fəvqələrə salahiyətli salıfı
Alessandro Fallavollitonun xanımı! San demək təşkilat da elə o
isim... Galan gündən rassamın qəhrəmən görünüşü dələn Füsun xanım bi
zim sənətkartara vələh olub, gəncələr vurulub, artıq dilimizi öyrənir,
kimlərəndən himyərdən qızdır, edir, istəlik azərbəzən ilə və cərdəbəz
bütük bir emalatname olacaq və ona sənətkarları yüksəb dördəşli
planlar qurucu bir ozaqıza cəvələcik...

...O oldu, bu oldu, Böyük Füsun aymalımadıq və bu gün qədar da belədir!
Səfərlərin biri galib, o biri getdi, aradan qədar sular axı, məsfələr
biz ayıra biləndə, zəmanət dostluğumuzu asılıtlı, na Füsun və Al
es-Sandroni Azərbaycan, Bakıya sevgisinə kölgə salı, na mana
mənət ututuda bildi Bilmirən, agar İtalya safrının xanımı bir türk
qızı olmasaydı, hadisər neca carəyan edəcədi, amma fakt budur ki,
Füsunu dələcisinə sevən İtalyan Alessandro-ninki türk xalqını və
Türkiyəni, ham da Azərbaycanı və azərbaycanlıları. Bakını öz vatanı
kimi sevdil! Undulmaz Heydər Əliyevi da zərafata onu "Kurbanın" dey
çağırıb, Alessandro ham İtalyanın, ham da Azərbaycan diplomati
yaşınanın yeddəndən İtalyanın müstəqil Azərbaycanlı ilk
səfiri, ham da elə doğurmuş "Kurbanimanı" kimi qaldı! Ah, o bundan
neca zövq alırdı, ona dərəsətən qurşaqı qırırmışdır..

..Füsunla emalatbanasında səhərlər, şəhərinə qanq-qar
ışq gəzməyim, evimində plov yeyib, çay içməyim, uzun-uzun
dardılmayırmış, Füsunun dələməkəndən dəydəmək bir romaliq
taleyi, döyüşünənərtən bir türk-italyan -əla-qala yarışmaları, dörd
cavana - ham İtalyan, ham Türk gəncinə avazısız ona olması, istedad
lı rəssamılığı İtalyan, onun dilini və adıbbiyatın alını içi kimi bilməsi
da Alessandro məhabəbbatın, ona qədər qədər qədər qədər qədər qədər
heyniqərə gərə idi.. Manim antik və bu xalqın böyüküyünən qə
rşiyətini yoxlamışdım, paylaşıq mövzulunum bitirmirdi.. Füsun - rəssam, Füsun - heydər yoldaşı, Füsun - diplomat xanımı, safiriyin ilk
və daimi binasının meman və rəssamı! Senyör ya seyirinə Fallavoll-




**"ZÖHRƏCAN, MƏRKƏZİ İTALIYA, SULMONA VADİSİ! BİLİYORMUSUN,
ALESSANDRO BURDA OVİDİ LİSESİNİN MƏZUNU OLMUŞTUR, ANNESİ DE,
BABASI DA LİSENİN HOCALARINI OLMUŞLAR,
BURASI OVİDİNİN DOĞDUĞU MEKAN..."**

İtalar Azərbaycan dilində şeirlər və müjam dinləməyə, adabıyyatımızla maraqlanıbmış, atrafında nə varsa ilgirməyə, Bakının rəsmini çəkməyə, Füsunun təbərnicin, bayılardır! Üstliklə bütün burlan Alessandroya necə sevdimmişisidə, adam mani görincə azərbaycanca danışmışdı
başlayırdı Füsun Bakı xatirələrin onlaq heç zaman tərk etmədiyini deyir: "Ah, Zöhreçim, Bakıyı ne kadaş olıbmı? Hep hətərlər, heyatınımın gizel olmuşu! Bakı kecti, biliyormuşun, ben heç zaman Baküdəki kibti qoşlaşdırıbmış, bəyti olmadım, hep ben çalışıñırıbmış Bakının enerjisi, hep dönmək istəri Bakıye, o günləri, sənə annejine, sizin sıcaq eviniz" yazar məktublannı! Bakıdakı görəvəri
bitdən sonra onlar dünyana gəzərlər və har yəri bir parça Azərbaycan apardırlar, çünki Füsunun və Alessandronun alda etdiyi Bakı attributları evlərindən, Azərbaycan sevgisi üraklarında askılı olmadı! Dədiniyim, Zöhre, Zöhre
da hayatlarında canlı bir Azərbaycan olaraq qaldı, necə ki, seyör və seyora Fəlləvvəllətlər azərbaycanlı Zöhranın yaddaşında İtaliyanın ramzi kimi sañamaqdadır!

...Dünyanı saran bu tacı illətin tüyən etdiyi bir vaxtda Füsunun hamigindən dəha tez-yezinqiz! Uzunuzad məktublannımda zamanın gardırdıñan, hayatın qaribəlyandıñan, familyanıñan, sanatdan, müsiquidan, adabıyyatdan, dənizləndiñan, inanılmaz mütlacıla olan Füsun Azərbaycan və rus adabıyyatıyla bağlı suallarıntı! Kürək. Prezidentimizlə birinci xanımının, elə bu olaylar arasında Romaya sahafından dəniz, "kəs olmayan" yənə azərbaycanlı rassamlarının sərgisi açıldı, kəsə-kəsə gedərdiñ. Azərbaycanla yəni, təməsi sañırsızlıka gözylər.

...Bir gün sorusundan ki, dünyaya gəzən Alessandro və Füsunun hayətkeyəsi bu gün hərada davam edir... Cəvabı mani əslində garak təcəccübəldimiyədi, zətin İtaliyanın har yəri bir afsanə... amma "Ab-



ruzu, - dedi, - Mərkəzi İtalya, Sulmona vadisi! Zöhreclim, biliyormusun, Alessandro burda Ovidi lisesinin məzunu olmuşdur, annesi de, babası da Lisenin hocaları olmuşlar, burası Ovidin'in doğduğu məkan... Ovidini tanımışmış?... Abbata, Zöhre Ovidini tənir... "Bənim akılı Zöhreclim" dedi... Onun sevdiklərini tətidin və bildiymə üçün mana minnətdər idi... Dənub qaldırm... O Ovidin ki, bütün dünya qədim Roma və yunan asaslarının onun "Metamorfozalar"ından öyrənir, o Ovidin ki, yazdıığı mahabbət afasalarına görə Oktavian Avqust tarixindən Bessarabianının təhərələrindən surğın edilib, sonra da həla e.a. 43-cü iddə yaşanan sairin rühu ilə XIX əsrin dəhərlərinin biri, oralarına surğuna gəndərlən Aleksandr

Piçkin görüsüb, "Qaralar" poeməsində ona iňħaffar yazıb, bütün us adəbiyyatına təriñd, o Ovidin ki, aila və vatan hasratı ilə eħġibbata laiqiz, tənha vafat edib və ordaca torpağı təpsilini... Bälka Ovidi olma-sayı, dünyada adabıyyatı heç zaman antik asasların birça hekayesinə bəla sahib cəx bilməyəcək, mütləq bir az dəha kasib olacaqdı. Kunun "Mif i legendi drevney Oresi" ("Qədim yunan mifləri və asasları") kitabından oxuduñca har hekayinin başında "Ovidiñ görtünlüb" qeydini görürük... Bə qadimlinin havasını udan, har gün oynanıca pançarcasından Ovidin hekayilini görən seyör Alessandronun böyük xalqı dünyaya zamanında meydən oxudu... Bu xalq sərkardalar da yətəşirdi, Sezar olub ölkələr de fəth etdi, amma dünyanın yadındaşında sevgi näğməkən, Mikelangelo, Leonardo, Rafael, Verdi kimi rəssamlar, həyətçərlər, bəstəkarlar - dünyani edən şədəvərlər diyan, dahi sanat yaradıcıları bir millət olaraq qaldı...

...Bu gün İtalya yəni de dünyanın diqqət markazındadır! Hayatıverşili, gülərçülüyü üzündən bir Meduzə Qarqona qədar vahşi və hiylər mikrob anardo, Rafael, Verdi kimi rəssamlar, həyətçərlər, bəstəkarlar - dünyani edən şədəvərlər diyan, dahi sanat yaradıcıları bir millət olaraq qaldı...

...Bu gün İtalya yəni de dünyanın diqqət markazındadır! Hayatıverşili, gülərçülüyü üzündən bir Meduzə Qarqona qədar vahşi və hiylər mikrob



**AMMA TANRI DAHİLƏRİN
QUAQLARINA ÖZ İSTƏDİYİ
SÜJETLƏRİ PICİLDARMİŞ... KİM
BİLİR NƏ VAXT GERÇƏK OLACAQ...
BU GERÇƏYİ DƏ GÖRMƏK BİZİM
NOSIBİMİZ OLSUN...**

onu (ela bütün dünyaya) öz asasının alb diz döküdmək istəyir. Gerçi bunu bizden yaşıx kim biləcək? "Uzdanıraq" viruslər azızsız kimi, bir da tacı idbar balasına qalb galımkı vaxifinə qoyub qarşımıza Tann! Dünyanın da buna səkka seyr etmədən başqa elacı yoxmus magar!

...Bütün dünyada dəqiz, dəha anlayışlı, dəha tolerant görmək istəyi ilə bir məktublular makənətərəfən, mədənətərəfən, xalqlar isə İtaliyanın görkəm arzusu ilə yaşarkan miskin bir virus nəhəng xalqları, minillik svilizasiyaların diz çıkdırıçalı, hələ gətirib başqarıyıtan planlarını pozur. Gərcəldən dən saylığını, say, gör falak naşır! Budurmu də!

Ah, dahi Ovidi, san "Metamorfozalar"da dünyanın har halının bir-birinə sırrıñan edicayın, o möcüzüli çevriləmlər, bə qadər uzangöranlılıq neçə qalama ala bildin? ax! Bə asarlarından Kanyular, Kullalar, Boxərsər bəhərlənəcək, zamanımızdan sənə boyanıb Tabiatın və İnsanın ruhunun metamorfozazın sabəbiniñən etxarcaqlaşır... Bir öncəgörmə var boyut Sanətin ruhunda kə, o da bir yin hikmat, any möcüzə...

...Indi hanı kas iş evində, man - Bakıda, Nigar Axundova Moskva, Sona və Hervé Fransanın Bordosunda bir gözəl azərbaycanlı



ozu büyüməkdə, Nigar Brmoda, Kazmira Nigar Nissada, Züleyxa, Aytaç, Servet Türkiyədə, Sevil Londonda, Vusalə, Rəsim Almanıza, Sevda, Selvin Qalib Nörvəcə, Əzizə Amerikada, Sabina və Raməlla İsvęçdə, Ella İsvęçdə, dəstənlərin bin Bahreyndə, o biri Marakeşdə, Yaponiyada, Oksana Lvoda, Yekaterina Ivanovna Odessa, Tamir, Zurab və Yekaterina Tbilisi, İnfinqan Nargiz oğullarıyla Belçikada, Zarema Karkova, Qasim müsilim Kurskda, Rza Rəşid İspaniyada, kimse Tehranda, Samir, Nadir, Gülbərə Daşkonda, kimi utrudumsa, məzur tutun, dostlar, və s. Alessandro və Füsun da İtaliyada, Publi Ovidi Nazonun vətəni Abruzzonun Sulmonasında, kimizim xristian, kimizdə müsəlman kimi Uca Tanrınya eyni metamorfoza düssəndiyən. Amma Tann dəhərlərin qulaqlanına öz istədiyi süjetləri picildarmış... Kim bilir nə vaxt gerçək olacaq... Bu gerçəyi də görəmək bizim nasibimiz olsun... Üzən man burada dostlanna məzur-ədirək amaciyla "Viva, Bakı, Viva, Azərbaycan!" oxudum...

Zöhre Əliyeva
jurnalist

03



Aprel
zəfəri
4 il



Həlak olanlardan 52 nəfər astar, 10-u Müddətdən artıq
Hərbi Xidmət Oluşucusu, 10-u gizr, 21 nəfər isə zabitdir.



Harda aedadımın ayaq izi var,
Bu zəfər bayraqı orda dikəlsin!




ŞƏHİDLƏR ÜMÜZ VƏTƏN BÖLÜNMƏZ



Kelbəcərin işğalı

27 il





**Prezident İlham Əliyev
Əli bəy Hüseynzadənin
qızı Feyzavər xanımın
vəfatını dərin kədər hissi
ilə qarşılıyib**



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımın vəfatını dərin kədər hissi ilə qarşılığı bildirib.

President İlham Əliyev bu ağır itkiдан kədarını bu sözlerə ifade edib:

"Azərbaycan adəbi-ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzavər Turan Alpsarın vəfat etməsi xəberini dərin kədər hiss ilə qarşılıqlıdır.

Feyzavər Turan Alpsar böyük mütəfakkirin adəbi-səmi ırısının qorunub saxlanmasında mühüm rol oynamışdır. 0, Azərbaycan Respublikası ilə Türkiye Respublikası arasında mədeni elaqaların möhkəmləndirilməsində xidmətlərinə görə "Dostluq" ordeni, "Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmişdir.

Allah rahmat eleyin

Azərbaycan Cumhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin biza malum olan ilk fotosaklı 19-20 yaş döneninə aiddir. "Hümmət" təşkilatının üzvləri ilə birgə çəkdiirdi. Bu şəkildə o, gur saçlı, aydın üzüllü, səliqəli geyimlərdə. "Nicat" camiyyətində çəkiliş toplu bir fotosaklıda işa, ön sıradı yerde ayaşlı, qisa saçqlı saxlağı da gözə çarpar. Müsavat fırçası və ardında Cumhuriyyət döneni fotosaklılarında artıq yetkinmiş bir şəxsiyyət olduğunu görtürk.

Azərbaycan Cumhuriyyəti dövründə aid fotosakillarda Rəsulzadə xeyli maşğur dayanıb, özündən emin şəkildə təsvir edilib. Çünki 19 yaşından siyasetle maşğul olub, 34 yaşında dövlət qurub, parlamentdə an çon kursu sahibi olan firqəyə başçılıq edib. Bütün bu uğurlar onun üz cizgilərinənda da öz əksini tapıb.

Mühabir dövrü fotosakillərində işa onun üzündə müttəmadi kədəra, ata yurduna həsrat izlərinə rast galınır. Hətta 28 May tədbirlərində çəkiliş şəkillişlərdə qayğılı olduğu gözərlərindən oxunur.

Şəxsi arxivimiz M.Ə.Rəsulzadəyə aid 7 orijinal fotosakilla zinatlanıb. 1918-ci ilin iyun ayının sonunda İstanbulda çəkilmiş böyük ölçülü fotosakilda o, Azərbaycan nümayəndənin sadri kimliyindədir. Şəkilde yanında Osmanlı nümayəndənilər ilə yanaşı digar Cumhuriyyət xadimləri - Xalı bay Xasməmmədov, Aslan bay Safikürski, Əhmədcəvəd Pepinov, Əkbar ağa Şeyxülislamov, Əbdülməhəmmed Qayıtabaşı da var.

1919-cu ildə "Azərbaycan" qazetinin redaksiyasında çəkiliş ikinci şəkildə dövrün məşhur şəxsləri da yer alıb: Şəfi bay Rüstəmbəli, Üzeyir bay Hacıbəlli, Mustafa ağa Vakilov, Məmməd Hadi, Şəfiqa xanım Əfandızadə və başaları.

Üçüncü foto 1922-ci ildə Finlandiyada iken çəkilib. Bu şəkildə onun yanında tatar müçəhdiləri olan Abdulla Bat-tal Taymaz və Lütfi İshaqı var.

Dördüncü fotosakıl 1927-ci ildə İstanbulda 28 May bayramı münasibatlı bir çox mühəcər siyasetçi və onların ailələri ilə birgə lenta alınb. Şəkildəkən Xalı bay Xasməmmədov və xanımı, Şəfi bay Rüstəmbəli, Mustafa ağa Vakilov, Məmməmdəsəq Aran, Şəfiqə Ospaslırlı və digərlərdir. Bu tədbir Azəri-Türk Gəncələr Birliyi tərəfindən Cumhuriyyətin elanının 9-cu ildönümü münasibatlı iddir.

Beşinci foto Cumhuriyyətin 10-cu ildönümü münasibatlı 1928-ci ilə aiddir. Bu şəkildən yaxın dostları Mirzəbala Məmmədəzadə, Abbasqulu Kazimzadə və digar gənc azərbaycanlılar təsvir olunub.

Altıncı fotosakıl böyük ehtimalı Avropana aedadlıdır. Bir danış sahlinde çıxmış geyimində olan şəklin arxasında Rəsulzadə imzası ilə birgə belə qeyd da verib: "Kardeşim Mehmet Aliye. 28.08.1929"

Nahayət, Rəsulzadənin arxivimizdəki xeyli maraq doğuran tak fotosakı işi Avropana mühacir hayatı yaşayarkən çəkilib. Kicik ölçüdə olan bu şəkli digərləri ilə birlikdə İstanbuldan alda etmişəm. Həmin fotosakıl böyük ehtimalı hansısa vəsiqə və ya dargı üçündür. Ola bilsin ki, bu şəklin daha böyük ölçülü forması olub, balkə da, xatira məqsəddidir. Çünkü Rəsulzadənin müxtəlit illərdə yaxın dostlarına imzalayıb hadiyyə etdiyi bir neçə şəkil məlumatdır. Masalan, 1935-ci ildə Parisda çəkdiirdiyi bir şəklini imzalayıb Karim Odara hadiyyə edib. Hazırda həmin şəkil professor Yavuz Akpinarın arxivindədir.

Rəsulzadə 1930-cu ildə etibarən Avropana yaşayib. 1947-ci ildə yenidən Türkiyəyə qaydanadək Ruminiya, Polşa, Almaniya kimi dövlətlərdə istiqət mülberəzisini davam etdirib. Bu illərdə ailəsinin sürgünə göndərilməsi, böyük ehtimalı olğunun öldürülürəsi xəberini eşidib. Ona görə də qurban şəkillişlərdə üzündə daimi nisqil var. Təqdim etdiyimiz tak fotosakında bu dəha qabarlı olaraq özünü göstərdiriyindən insanlar sevgi ilə yanaşı, bir doğmaliğ hissili də bu şəkli bayındırlar.

Şəkli ilk dəfə 2015-ci ildə naşr olunan "Fərqlilər" adlı ki-

Məmməd Əmin Rəsulzadənin bir fotosaklı...

tabimdə naşr etsəm da, qrafik dizayner Rəsul Hasanın ona yenidən can verması – ranglı təqdimatı daha böyük maraqlı doğurur. Sosial şəbəkələrdə minlərlə insan tərəfindən paylaşıldı. Bu da Cumhuriyyətin qurucusuna olan sevginin bir nümunəsi idi. ♦




Dilqəm ƏHMƏD

05



ZÜLMƏTİ YARAN TƏFƏKKÜR VƏ QƏLƏM ZİYASI

Əbdürrəhim bəy Haqverdiyev - 150



**SİMVOLİZMİN AZƏRBAYCAN
ƏDƏBİYYATINDA OTURUŞMASI
BİRMƏNALI ŞƏKİLDƏ
HAQVERDİYEVİN ADI İLE BAĞLIIDIR**

qədərindən də artıq haqq eladıyi yazıçı, dramaturq, pedagoq, adəbiyyatçı, şərqşünas, teatr xadimi, müsiiqi, rejissor, mühəndis, psixoloq, diplomat, millat vəkilidə... sair istedad ve məqamlarını sadalayıq.

O, məndan ötrük ilk növbədə yorulmadı maarifçidir, sadaca təhsil, aydınlıq, həqiqət, məbarizə, yaxşılığı davatçı yox, bütün varlığı ilə xalqını – despotizmin yüz kürəsi azdı, qul kimi istədiyi, aldatıldığı, talađılık avam, sadalıv kütütləri oyntamağa, cahalatdan qurtarmağ, öz haqqının tamıtmışlığını çalısan bir çarç, natiq, müslümdür. XIX əsrin ikinci yarısında formalanmış nürlü maarifçilik hərəkatının XX əsrin avvalları ilə əlaqələndirən möhtəşəm körpünlərin biridir...

Əbdürrəhim bəy ham da asdlarıñ azərbaycanlıları və bütün türk dünyasına qara, ölüma, faciələre dair, endən qonşuluğundakı bədənam toplumun nankorluğunu, xəliniyini, hanlıqlığını, hıyləgərliyini, zələmlərini kəsin tanğıncı atışına tutan mili taassübəsini, ziyalı kimi sevmili ve dayarlıdır. "Ermaniya xoxa dedilər, çıxasını özgəye götürdü, buna da ağa dedilar, quydurdu..."

Əbdürrəhim bəy əsəd bay oğlu Haqverdiyev 17 may 1870-ci ilda Şuşa yaxınlığında Ağbulaq kəndində doğulub. Atası qaza daftərhanasında katib iştiyab. Uç yaşında atadan yetim qaldığından avval amisi Əbdülkərim bəy, sonra atılığı H.Sadiqipərov tarafından himayə götürülür. Əvvəl Şuşa, sonra Tiflis real məktəblərini bitirirək Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil alıb. Universitetin Şərqi fakultetindən diniyəci klub. Həmin dövrədə onda adəbiyyat güclü möylyorundiyan "Yerşəyan qaz atını, görərsən lazzatını" (1892) və "Dağlıq tıfa" (1896) əsərlerini yazıb.

Ali təhsil alb qayıtdığı Şuşada təməşalar, Bakıda Şərq konsertləri hazırlanıb. Burada ilk hekayələrini ("Ata ve oğul", "Ayn sahidi") qələma alb "iki heykat" adı ilə çap etdirib. 1905-ci il inqilabından sonra Gəncə quberniyasından Rusiya Dövlət Dumasına nümayəndə

Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2020-ci ilin may ayında Azərbaycan adəbiyyatının görkəmləri nümayəndəsi, böyük dramaturq, nəşir, publisist və teatr təşkilatçısı, tənmiş iciməvi xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 ililiyi təmam olur.

Əbdürrəhim bəy Haqverdiyev öz maşhur səlahiyyətin adəbi anənaların layiqli dəvəcisi və geniş eruditisiyə malik müasir dönyögörüsü moarifparvar ziyyə kimi çoxşaxılı fəaliyyət göstərmüş. Azərbaycan realist adəbiyyatını və moarifçi-demokratik fikrini yeni mərhələyə qaldırıraq milli düşüncənin inkişafında ahamiyətli rol oynamışdır. Ustad sənətəkən dramaturgi irsi ölkəmizdə teatr mədəniyyətinin yüksəkləşinə yol açmışdır. Onun canlı həyat ləhəvəli ilə son daraca zəngin həyəkələri nar taxiximən oymayılmaları sırasında xüsusi yeri tutur. Vətənpərvər adib sevdyi və tamannasız xidmətindən dəyandığı xalqın orza və istəklərini əsərlərində dolğun şəkildə etmişdir. Moarifçilik dövləvi təbliğatçı olaraq daim mədəniyyənə və tərəqqiyə səsləşmişdir. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycanın iciməvi hayatında fəal iştirak etmiş və sosial-mədəni quruculuğunu işlərdən yorulmadan çıxmışdır.

Əbdürrəhim bəy Haqverdiyevin adının UNESCO-nun 2020-2021-ci illər üçün görkəmli sənsərlərin və alamatlıdarların yubileyi səfihəsindən dəhiləmisi çoxşaxılı adəbiyyatımızın parlaq siması olan adının manavi sarvətarlarını və əli ümumbaşarı dayaları üzündə tacəssüm etdirən humanist ruhlu doğrulukının ləzimcini yüksək qiymətləndirilməsinin əydim təzahüründür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bandını rəhbər tətqiqatçı, Azərbaycan xalqının adəbi-bədii və mədəni-iciməvi fikir xəzinəsinə töhfələr baxış etmiş qüdrəti söz ustası Əbdürrəhim bəy Haqverdiyevin 150 ililərinin qeyd olunması təmin etmək məqsədilə qarara oluram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Naziri, Azərbaycan Respublikasının Xərici İşlər Naziri, Azərbaycan Respublikasının Təhsil Naziri və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yaxşıcalar Birliyinin təklimatını nazara almaqla, böyük adib Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileye dair tədbirlər planı hazırlanıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Sərəncamdon əralıq galan məsələləri həll etsin.

İlahə Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 yanvar 2020-ci il.

05

seçicilər Peterburq gedib. Azərbaycan ilk diplomatlardandır. "Nıcal" camiyində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqaflaqıza, Dağıstan, Orta Asiya və Volqaboyunu gəzib, "Ceyranlı", "Kortdan", "Həkim-nuri-saqır", "Ləğləj", "Mozalan", "Süpürəsəqətlə" imzalarla ilə "Molla Nəsreddin" jurnalında hekaya və felyətən çap etdirib. Tiflisdə "Şəhərər İttifaqının Qafqaz şöbəsi xəberləri" adı aylıq məcmuənin müdürü olub (1916-1917), fevral inqilabından sonra Tiflis İcrayəti Komitəsi və onun mərkəzi surəsində üzv seçilib. Həmin ilin martında Borçlu qazasına mivakkil göndərilib.

Azərbaycan Dövlət Universitetində adəbiyyatdan mühəsizlər oxub. (İkənizdən ilk elmi-tadqiqat müssessiisi Taqıqəli və Təlib Çamiyyatının müdürü və sonra sadı rəhbər, Rusiya Elmlər Akademiyasının nazirdəkili olğusunlaşılıq bürösünün beşinci elmi sessiyasında yekdilək akademiyadan olğusunlaşılıq bürösuna mübər üzv seçilib. Şərq fakultəsinin katibi, Azərbaycan Yaxşıclar İttifaqının masul katibi (1931-1932) kimi çalışıb. Azərbaycan Mərkəzi İcrayəti Komitəsinə Fəxri Fərmanına layiq görüldü.

Əsərət SSRİ və xarici ölkə xalqlarının dillərə tərcümə olunub. Özü isə Şəkspir "Hamlet", "Şillərin "Daçqaz", Volterin "Soltan Osman", Zolyanın "Dəzməçələr", Anderseni "Bulbul", "Şahın taza libası", Lansköyn "Ozavat", Çirkovun "Yəhudilər", Koredonkenun "Dəca zangalı" əsərlərini tərcümə etdirib.

Böyük adiblərə, bədən, dəqiqi, ölkənin maddaniyyət cameasına, sanatçı kontingenta, xüsusiila da "Mədəniyyət-Culture"nin oxucularına doğməşəldən orun süzəyindən sfera ilə - incəsənatın müxtəlif sahələri, müsiki, teatr, sənət, bağışlılıq. Bildinmə kimi, Əbdürrəhim bəy 12 yanvar 1908-ci ilədən "Leyli və Macnun" əydim təzahüründür.

**ONU MÜASİRLƏRİNDƏN
FƏRQLƏNDİRƏN BƏŞLICA
KEYFİYYƏTLƏRİNDƏN BİRİ DƏ
İNQƏSƏNƏTƏ DƏRİNİNDEN BƏLƏDLİYİ,
ƏDƏBİ TƏQNİDİLƏ SİSTEMLİ ŞƏKLİDƏ
MƏŞGUL OLMASIDIR**



Mədəniyyət/Culture #2 • 2020 21

operasının taqdimatı zamanı ilk Azərbaycan dırıjoru olaraq xor və orkestrin, tamaşanın idarəciliyini oħħasına götürüb. Sovetlərin hakimiyyəti illərdən dövlət teatrları üzrə müfəfitəsizlərindən cəlib. Azərbaycan milli teatrının yaradmasının 50 iliyi münasibəti ilə keçirilən yubiley tədbirlərinə rabbərlik edib və sair. Onu müasir sənətlərdən fərqləndirən başlıca keyfiyyətlərindən biri de incəsanata dərindən bələdiyi, adəti təngidə sistemi şəkildə möşəkləmə olmasdır. "Mürza Fətalının faciası", "Molla Nasreddin haqqında xəritə", "Ədəbi dilmər haqqında", "Maksim Qorkinin hayat və yaradıcılığı" və s. məqalələri müsəir dövrümüzü da aktualdır. Rus və dünyə dəbəbiyyətdən xəbərdar olan yaxşı adəti carayənlər və prosesləri incələməyi bacarı, yaradıcılığına bu toplumun içindən, nafaslılarından deyil, üzərindən – genit üfüqlarından baxış qıymət

Əbdürəhim bay Haqverdiyev asası Mirzə Fətalı Axundov tarafından goyulan yeni, realist Azərbaycan adəbiyyatının an görkəmli simalarından biridir. Adəbiyyat tariximiz böyük dramaturq, ustad, nasır və mahir bir mühərrir kimi daşıl olub qırx ilə zəngin yaradıcılıq yolu keçmişdir. Onun yaradıcılıq yolu – bütün ömrü boyu sonsuz məhabbatla sevdiyi doğma xalqına, ana yurdunu yurulmadan idmət edən vətənparvar bir sənətkən yaradıcılıq yoldur.

**Abbas Zamanov
Professor**

verir, özünü simvolizm banisi hesab edirdi. "Pari cadu haqqında qeydlər"ində yazır: "Doxsoncu ilların ortasında simvolizm deyilən bir adəbiyyat əsəri teatr sahəsinə atıldı. Alman adıbu Hauptmannın "Qərq olmuş can" sarıhvəli faciası mədəniyyətinə aləmənə bir qəsəbə saldı. Bu əsərin Şərqi ruhuna xeyli yaxnılıq mani artı havasına gəldi. Və Şərqi həyatından götürülmüş simvollar bir asər teatromu üçün yazılmış fırkıra düşdüm. Nəhayət 1901-ci əsərdə "Pari cadu" nəmlı asarımı yazdım. Bu neçə ilin müddətindən "Pari cadu"nın sahəndə müvəffaqiyət qazanmasının sabab, haman man dediyim simvolizmin ruhumuzu uğğun olmasına" (Seçilmiş əsərlər, II cild).

Avrope-da yaranan, fransızcadan tərcümədə "ramz", "şəra" kimi menalanan adəti carayən gərgiqliyin simvollar səviyyəsində ümumilaşdırılmışdır. Realizmdən qaynaqlansa da, üst-üstə

**MİLLİYYƏTCƏ AZƏRBAYCANLI OLAN, İRANDA ŞAHLİQLARI YÜZ OTUZ
İL DAVAM EDƏN QACARILƏR SÜLALƏSİNİN BANISI MƏHƏMMƏD QACAR
OBRAZINI ƏDƏBİYYATIMIZA İLK DƏFƏ ƏBDÜRRƏHİM BƏY GÖTİRİB**



Əbdürəhim bay qəlam dostları ilə birlikdə



Əbdürəhim bay Haqverdiyev ilə birlikdə

**LAKIN ACI HƏQİQƏTDİR Kİ,
HAQVERDİYEVİN ƏSƏRLƏRİNİ NƏŞRƏ
HAZIRLAYAN, OXUDAN, MÖTƏBƏR
MƏQAMLARA YÜKSƏLDƏN, TÖLTİF
ONU QƏBUL ETMƏKDƏ
ÇƏTİNLİK ÇƏKİRDİ...**

düşməyen məqamları var. Amma sonda yənə de realizmə qovşur. Nizamından üzüri simvolikdən hamisə yaranırlar. Üğurlu forma, dil və ifadə vasitələri ilə incəsanatın bütün shəhərlərinə bədi-estetik cəhətdən zənginləşdirmə simvolizm Azərbaycan adəbiyyatında oturmuş bir mənəvi şəkildən Haqverdiyevin adı ilə bağlıdır. Akademik Kamal Abdulla ustad yaxşılığını ham da magik realizmən banisi sayırlı. Təkçə "Xortanın cəhanənm məktubları" – hərda ki, mistik elementlərdən, alləqoriyadan, rəmzlərdən yeterinə istifadə olunub – hamın fikrin gərgiqliyini təsdiqləyir. Əbdürəhim bayın "elementar", addin adı hayat haqqılardan təcəssüm etdirən nəşri onu Azərbaycan adəbiyyatında primitivizm carayənən banisi adlandırmışdır da asas verir (E.Qaraxanlı). XIX yüzilliyin sonu, XX yüzilliyin əvvəllərində yeni yaranan madani təmənyollar fənnində davamlı eksperimentlər həyata keçirildi. Primitivizm də bir carayən kimi bədörvə incəsanatın müxtəlif sahələrinə nüfuz etdi. Daha fransız Oogenin, gürçü Pirosmaninin timsalında dəha çox rəssamlıqla qəbarə görünməyə başladı...

Dağlılar arasında keçirdiyi ilk günlərdən Ə.Haqverdiyev onların yenidən Rusiya işğalından uzaqlaşmamış, eləcə də iqtisadi sabitlik və manavlı aqləqlər baxımından Bakıya məyil oldularını hiss etmişdi: "... bir sira nüfuzlu dairələrdən Azərbaycanla birləşmək tendensiyası nazara çarır. Eyni fikri bu gün yanına galan hərbi nazırın müavini general Xəlilov da açıq ifadə etdi" – deyə malumatda daha sonra yaziçı. Bu cahat Dağıstanı, ümumən bütün Qafqazı yenidən Rusiyanın tərkibinə qaytarma iddiası ilə savaşa çənən çərçivəsindən yürüyüşəydi. O, özünüñ çoxçildili "Rus qarşılaşmasının öncəklär" ("Çəkeri russkay smut") adlı hərbi-tarixi memuarlarının 3-cü cildində "Böhrəndən çıxış yolu oxatoran Dağıstan parlamentinin dinin inancları müdafiə etmək və Dağıstanın özünəməxsusluğunu qorumaq üçün Azərbaycanla siyasi birliliyə can atlığı" xüsusi vurgularımdı.

**Professor Vilayət Quliyevin
"Əbdürəhim bay - diplomat" məqaləsində**

Lakin acı bir haqiqət ortadadır ki, Haqverdiyevin asarlarını nəşr hazırlayan, oxudan, mətəbar məqamları yüksəldən, təltif edən (əməkdar incəsat xadimi) rejim onun qəbulunda da qatılık çəkirdi. Milli kələklilikdən xilas arzuul, insan hüquqlarına saygı mövqeli ziylə ilə totalitar quruluşun baxış və niyyətləri daim toqquş, ziddiyyətlərə çevrildi. Ədəbiyyatın inhişarına almış qırızı imperiyənin "hər-haşırday" adının həqiqi səsi eşidilmişdi. Ədəbiyyatçınlıq işla yalnız bir magamu – onu dönya adəbiyyatı kontekstindən ayırb, "satirik yazıçı" kimi tanıtılmayı bacardı... 7 may 1927-ci ilə dəstə Şəhər Şəhər yazırı: "Necə ki, bilursun, "Azəmaş" manim yalnızçı çap edir, amma... "Pari cadu" buraxmaq istəm; sabəbi, manim orada cin və şayətin ortalığa çıxartmağın mövhibəni manası verir. Və bər dirək tür, "Pari cadu" haqqında inqilabın sonra bəzilər mümkünlük təngid qəzəllərdə qıxmayıbdır". Dünyada bundan cəfəng sabərlər ola bilər? Əlavə olaraq, Haqverdiyev öz məktubunda Əziz Şərifidən "Pari cadu" haqqında bir məqala yazması ittihəmədən bulunur...

Dramaturqun əzəm təcrübəsi "Hacı Daşdəmə" məzəhəbi alda yoxdur. Mülliñin etrafı etdiyi kimi, bu yəsə "Hacı Qara" komedyasının tasiri altında yazılısə zəif aliñsə, hər halda fakt kimi deyildir. Sənəd "Baxtsız cavan" (1900) faksimili və Bakıda "Pari cadu" (1901) dramını tamamilə 1927-ci ilə yaxınmış "Köhnə dudum" və "Baba yurdunda" dilçiyəsi dramaturqun yaradıcılığında yeni mövzu – problematika, ideya, yeni konflikt-karakterlər baxımından əhəmiyyətlidir. Klassik əsərinin "Maralların" silsilə hekayələrinin, "Kortdanın cəhanənm məktubları" pəsvətinin baş-



Ahmet Samiyev, Mədərəkən bay Haqverdiyev və Baki Cəbərzadə həyət yoldaları ilə birlikdə. Lənkəran, 1925

edib. Bütün yaradıcılığı ilə milli-manavi dəyərlər, galəcək nəslin məraflı ruhda böyümüşüne, təlim-tərbiya almışına, xidmət edən "Ata və oğlu", "Mozalan bayın" sayətənməsi", "Dəccalabəd", "Diş ağacı",

Hüseyin Ərəblinskinin ölümünün yeddi ilinə həsr etdiyi "Şahna qurbanı", Məşadi Ələm qıratın "Əldinlərin bayanı", "Kamran", "Şəsəğan", "Çox gözəl", "Daşçı" pyeslerini qələmə alıb.

MILLİ SƏHNƏ ÜÇÜN ESTRADA JANRINDA YAZAN İLK DRAMATURQLAR SIRASINDA ƏBDÜRRƏHİM BÖYİN ŞƏROFLİ YERİ VAR, BAKI AZAD TƏQİDİ VƏ TƏBLİĞ TEATRINDA MƏZHƏKƏLƏRİ UĞURLA OYNANILIRDİ...


"Pir", "Çəmşək" və s. hekayələri - satirk rühə, bəzan ironiya, bəzənə ürək ağınızı ilə qələmə aldığı adı dəri elmi asarlarının, nəzəri maqalaların mülliifidir. Sovet dövrü yaradıcılığı (1920-1933) dramaturgiyasının üçüncü marhalasıdır. Birinci dövr pYESLERI sanbalına, ideya kasarına, ikinci dövr faciaları mövzu alvanlılığı, dram və komediyaların badii-estetik "Qırızıq qan", "Padşahın mahabbəti", "Ağar, kolqazında", "Qoca tarz", "Vayəyla", "Ədalat qapıları"

Milliyətçə azərbaycanlı olan, İrlanda şahılları yüz ətəz il davam edən Qacarlar süləsəsinin banisi Məmməd Qacar obrazını adıbəytiyinə ilk dəfə əbdürəhim bay təqribin. "Ağ Məmməd şah Qacar" faciasında təkəcə aserin qəhrəmanının deyil, eyni zamanda tarixi şəxsiyyətlər Cəfərşirxiyan, Əliquluxan, Mürzəzaguluxan, Mustafə xan, Rzaquluxan, Əli xan, vezir Hacı İbrahim xan, İl İrakli, Tavadixeyrov Avelinlərin zəngin badıl səciyyəli xarakterlərini yaradı. Həmin suratların təsvirdə facia jannının psixoloji-falsafe, psixoloji-dramatik xüsusiyyətlərindən yüksək sentetikliliyi bəhəralı bilib. Belə badii təsvirdə təriqənlilik idəyən, vətən və vətan-pərvəltik anlayışları, rəza və güclü, vicdan və əlaqə təsəvvürlerinin dramaturji tagdimi badii möhtəşəmlük tacəssüm təpib. Onun "Ac-

dövr realist yaradıcılıq nümunəyəndərini və nümunələrin asas məqsədini, qayısını taşkıf edirdi. C.Məmmədquluzadə, M.B.Sabir, Ə.B.Haqverdiyev və digərənin qələmündə adı bir dəfə xalq hayətinin hansısa ciddi problemlərindən xəbar verirdi. Onlar azılin kütütlərin müşkünlərini sada, aydın, xalqın başa düşəcək dildə izah etməyə galmışdır. Bu, hamın dövrün tərkibi zərurət idi. Haqverdiyevin irsi bütün sadələşən masalaların darindən nüfuzu ilə səcayələndiyindən camiyat üzvlərinin təriyabında mühüm yer tutardı. Onun əsərlərində real gərgiliklərin, hadisələrin, əsərlərin şurə və rəftərinin, əralarındakı an zər münasibətlərin belə, ustalıqla, psixoloq sərisi ilə təsviri yaradıcılığını insan həyatını öyrənmək baxımından

hariflər", "Millət dostları" sapılı komedyaları realist aktyor məktəbinin formallaşmasında mühüm rol oynayıb, teatrın repertuarlarında dayarlı yer tutub. Milli sahne üçün estrada jannında yanan ilk dramaturqlar sırasında Əbdürəhim bay Haqverdiyevin şərəfi yar var. Baki Azad Təqidi və Təbliğ Teatrında məzahakaları uğurla oynanılb.

Malumdur ki, badii asarların məzənnəni, ideya xatı hər seydan avval dövrünən sosial-psixoloji və sosial-iqtisadi şəraiti təcəlud etdir. Tarixin camiyətinəndən baş verən dəyərliklər, oymalar, məlli-azadlıq hərəkatları, məlli mafkarunun formallaşması prosesləri də realist adıbəyiyətdə əksinə tapmayıb ilməndi. Bu baxımdan, XX əsr Azərbaycan adıbəyiyatının problemləri icmiat-sosial mühitin təbəddülətləri qədər çox idi. Camiyat, insanın onun manavı alımı, şəxsiyyəti, dili, təfaikkürü, azadlığı kimin məsələlər həmin



**•BİZ PARLEMENTƏ DAXİL OLANDA DEKLARASIYA YAYINLAQ
VƏ BİLDİRDİK Kİ, GÜRCÜSTAN RESPUBLİKASINDA YAŞAYAN MÜSÜLMANLAR BÜTÜN İMKANLARLA ÖLKƏLƏRİNİ DÜŞMƏNLƏRDƏN QORUYACAQLAR...**

avazısı mənba səviyyəsinə yüksəkdir. Məhz hamın sababda da dəhəyanı qələmindən çıxan hər söz, cümlə 130 iildir ki, məraqlı oxunar və asrlarla oxunacaqdır.

Ölməz adıb 17 dekabr 1933-cü ilə Bakıda vəfat etmiş, Fəxri xiyabanında dəfn olmuşdur.

Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qaran ilə Əbdürəhim bay Haqverdiyev Azərbaycan Respublikasında asarıları dövlət variəti ilə onlan mülliətliyinə siyahısına salınıb.

Əbdürəhim bay Haqverdiyev adı UNESCO-nun 2020-2021-ci illər üçün qərəmli şəxslərin və alamatlı hadisələrin yubileyini siyahısına daxil edilib.

Məqalənin əvvəlində vurğuladığımız kimi, Əbdürəhim bayın yələnci göz yaşları axıdaraq tərkib torpaqlarını zəbt yolu ilə dövlət yaradırdı. Bir zamanlar erməni məsləhətinə birmənalı mövqeyi vardı. Bu baxımdan Gürcüstan Milli Şurasının üzvü olaraq Milli Şuranın 19 dekabr 1924-cü ilə Tiflisdə keçirilən iclasında (hamin tarixdə Gürcüstan-Ermanistan müharibəsi gedirdi) çıxış məraqlıdır:

"Vətəndaşlar, Parlamentin üzvleri

Bu tarixi anda man Gürcüstan Respublikasının müsəlman vətəndaşları adı ilə çıxış edirəm. Büyük Avropa müharibəsi bitdi. Büt amin idik ki, bundan sonra xalqların yaxşı alaqları olacaq, an əhəmiyyətli işə Zaqafqaziyada yaşayan xalqlar arasında... Ancaq gözənlətilərimiz olmadı. Qonşu respublika müharibə etən etdi. Bu müharibə üçün heç bir səbab yox idi. Gürcüler və ermənilər arasında olan bütün masalalar sühə yolu ilə həll oluna bilərdi. Bizim hökumət bu problemlərin həlli yollarını xəttirirdi. Hansı ki, bə gün çap olunan depeşələrdən də görəniləndir. Ancaq bir erməni partiyası öz egoist məqsədləri üçün bə müharibə başlıdı. Mən istəyirəm aminlərimi deyən ki, 1905-ci ildə baş verənələr üçüncü şəxsinə ali ilə olub, ancaq bə gün buna şübhə edirəm. Biz müsəlmanlar parlamentə daxil olanda deklarasıya yayınlaq və bildirdik, Gürcüstan Respublikasında yaşayan müsəlmanlar ölkələrini düşmənərdən qoruyacaqlar. Bu gün yənə bildiririk və təkrarlarıq nə vaxt ki, sözdən işa keçmək lazımdır.

XVIII əsrin sonlarında Ağə Məmməd şah Şuşa qalasının muhasirəyə alındıqda Qaraobş xanı İbrahimə dəstək üçün gürcüs ordusunu Aleksandr İrakli oğlunun başçılığıyla səfərə çıxdı. Hansı ki, İran şahı sonra gürcülər hücum etdi. Borçalı mahalının müsəlmanları gürcük çərçin asgarlarının yanında dəstərlər və öz dən qardaşlarını qarşı getdilər. Bu şəraitdə bə gün Borçalı mahalının müsəlmanlarının xəttarında qalır. Artıq müsəlman razı (herbi birlik) taşkıf olunub, onlar Gürcüstan Respublikasının düşmənlarına qarşı çıxırlar. Onlar təkəcə Gürcüstanın müstəqilliyi üçün deyil, bütün Zaqafqaziyanın müstəqilliyi üçün müharibə etənlər. Müstəqillik dayarlıdır, onu her imkanda qorumağa çalışırlar..."

Qurban Məmmədov

Musiqi

QAYNAR HAYAT VURĞUNU

Vaqif Mustafazadə İstanbulda anıldı

11 dekabr 2019-cu ilde İstanbulda Nardis Klubunda görkəmli pianoçu və caz-muğam müsiqi istiqamotinin banisi, bestəkar, SSRİ-nin Əməkdar artisti Vaqif Mustafazadonin (16.03.1940-16.12.1979) vəfatının 40 illiyinə həsr olunmuş konsert keçirilib.



Ü

çlüyün ifasında, eyni zamanda, görkəmli Azərbaycan bestəkar Tofiq Quliyevin "Sənə da qalmaz" kompozisiyası, Azərbaycan xalq mahnıları, caz standartları, Kaan Bykoğlunun mütləffil əsərləri və Bəl Bartokun əsərlərinin caz aranımanından təqdim olundu.

Konserten ona Azərbaycan bestəkar və jazz meni, Vaqif Mustafazadonin tələbəsi İlyas Mirzayev "Blue, Red, Green" jazz kompozisiyasını icra etdi.

"Vaqif Mustafazadonin anim gecəsinin böyük həvəsli gözləyirdim. Onun nafis və məslisiz müsincisini ifa etmək manim üçün böyük şərəfdir. Böyük məməmməyyət və öz emmədşəmləmə onun kompozisiyalarını və Tofiq Quliyevin "Sənə da qalmaz" mahnısı əsərində bestəmizi ifa etdik. Xatira gecəsinin keçirməsində Nigar Babazadəye və Əñdar Focana öz ləşəkkürünü bildirəm"- deyərk. K.Bykoğlu tədbir haqqda öz təsdiyiini bəlli etdi.

Artıstların ifası Vaqif Mustafazadə haqqında foto və videomateriallar ilə müşayiət olundu və təməsçərlər tərəfindən alışqılıqla qarşılandı.

Açıq marşında tədbirin müsəlli və layihənin rəhbəri olaraq qohumun, Azərbaycan xalqının milli şəhidi Vaqif Mustafazadonin hayat və yaradıcılığından danışınca tədbir toplaşanlarında gerçək ehtiram və canlı maraq müşahidə edildi. Tədbirin reallaşmasında Türkiyənin məşhur caz gitara ifaçısı Onder Fochanın zəhmətini qeyd etməmək olmaz. Türk üzüldüyənşəhər bestəkar, pianoçu və cəzmiən Kaan Bykoğlu bas-gitarist Şəntürk Öztaş və naşirən Ekin Cengizhan Vaqif Mustafazadonin "Düşüncə", "Mərt", "Bəyati-Sıra", "Təm tənha" kimi əsərlərinə bənzər bir quruluşda ifa etdi.

Nigar Babazadə
Layihənin mütləffili və rəhbəri



*... Мне бы очень хотелось
чаще играть нашу великую
музыку. Она заслуживает
огромного цифрового
внимания...*

Foto: © Irina Weinrauch

“Я ПОМНЮ ШУШУ БЕЛОСНЕЖНОЙ”

Bезумная любовь к небу, желание летать у него проявилась еще в детстве в Шуше. Мечта не покидала его, много позже, учясь в Кельне, часто ходил на смотровую площадку аэропорта любоваться на взлетающие самолеты. Это необычное пристрастие для испытания себя, совсем не шуточное и ответственное занятие, чтобы относиться к нему как к хобби. Поэтому учился летному делу в Германии, ходил на занятия, окунувшись в мир, где все должно работать безошибочно, и невозможны никакие отклонения.»

Помимо страсти к полетам, наш герой любит стрелять по мишням, играет в теннис, в юности не на шутку увлекался рисованием. Читатель может не сразу догадаться, что это штрихи к портрету музыканта и сегодняшний собеседник «Mədəniyyət/Culture» – представитель самой загадочной профессии в музыке, скромный, деловитый в общении, необыкновенно харизматичный на сцене, дирижер Фуд Ибрагимов.

В его творческом резюме конкурсы и победы, отмеченные наградами, участие в авторитетных фестивалях, сотрудничество с известными мировыми коллективами. Прошедший год для Фуда также был насыщен интенсивной работой, памятными встречами и знаменательными событиями. В их числе – участие на одном из престижнейших музыкальных фестивалей, проводимом каждое лето на родине великого В. Моцарта вот уже в течение века. Здесь творили легенды дирижерского искусства, такие как Артуро Тосканини, Бруно Вальтер, Вильгельм Фуртвенглер, Герберт фон Караян и другие.



С Анной Нетребко и Юсифом Эйазовым.
Зальцбург, август 2019

— В Зальцбург я был приглашен всемирно известной парой Юсифом Эйазовым и Анной Нетребко, которые выступали главными героями немецкими творчества Ф.Илья «Адриана в Лукквере», представленного на фестивале. Для меня поездка в Зальцбург стала феноменальным мастер-классом, в первую очередь, одного из выдающихся оперных дирижеров, лауреата премии «Грэмми», известного мастера Марка Армиттло, который дирижировал этой оперой. Ее концептуальное представление прошло с большим успехом.

Незабываемый воссторженный прием публики, провожавшей овациями наших солистов. Более всего зазвоновала реакция музыкантов, особенно тех, кто пел в хоре — я видел искренние слезы в их глазах. Вспоминая это, меня охватывает волнение, переполняет чувство гордости.

— Над оперой работал Моцартейн, один из ведущих оркестров Австрии, основанный при поддержке авдовы Моцарта Констанцы и двух его сыновей?

— На репетициях была замечательная атмосфера, располагающая к увлекательному, конструктивному общению. Я делал свои выводы, вел наблюдения, которые очень ценили для моей дальнейшей работы и творчества.

— Удалось ли познакомиться с работой других дирижеров?

ДЛЯ МЕНЯ ПОЕЗДКА В ЗАЛЬЦБУРГ СТАЛА ФЕНОМЕНАЛЬНЫМ МАСТЕР-КЛАССОМ, В ПЕРВУЮ ОЧЕРЕДЬ, ОДНОГО ИЗ ВЫДАЮЩИХСЯ ОПЕРНЫХ ДИРИЖЕРОВ

— Да, считаю это большим везением. Одним из сильнейших впечатлений была работа с Венским филармоническим оркестром 92-летнего немецкого дирижера Херберта Бломстедта. Поразило, что оркестр помогал в трактовке произведения — Девятой симфонии Г.Малера, и как дирижер обходился с этим видением оркестрантов, пропускал через себя и незаметно, очень тонко и гибко что-то менял. О сотрудничестве такого профессионального уровня можно только мечтать.

Еще одно неизгладимое воспоминание оставил оркестр SWR (оркестр Юго-Западного радио Германии), где главным дирижером и художественным руководителем является Тедор Курентзис. Я впервые видел работу этого дирижера живьем, наблюдал репетиции, которые меня очаровали. Меня поразили в работе Теодора с его оркестром невероятные дистанции динамики, градации новансов, каких я не слышал прежде. Превосходно играющий оркестр в полном единении с дирижером с потрясающей силой передал вневременную суть трагической концепции легендарной Ленинградской симфонии Д.Шостаковича.

ПОСЛЕ ПЛОДОТВОРНОГО ЛЕТНЕГО СЕЗОНА У ВАС НАСТУПИЛА ПОРА БЛИСТАТЕЛЬНЫХ ГАСТРОЛЕЙ.

— Осьень началась открывющим творческим знанством и сотрудничеством с кумиром моего детства и юности, скрипачом-солистом высочайшего уровня Гидоном Кремером и его созданием, оркестром «Kremerata Baltica». Я уже не раз убеждаюсь, что с такими профессионалами работать очень ответственно, в то же время легко, комфортно. Творческий и себе человек в контакте с ними находит ответы на многие вопросы, которые задает себе.

ВЫ НАШЛИ ОТВЕТЫ НА ВСЕ ВОПРОСЫ?

— Нет, на все не скажу, у меня еще миллиард вопросов и столько сомнений. Невероятно рад, прошедшем гастролям, но это не позволяет мне почувствовать удовлетворенность, успокоиться.

Во время выступлений с Гидоном Кремером были два прекрасных исполнения, одно из них с известным французским виолончелистом Жан-Гийен Керасом и Ensemble Modern, ведущим ансамблем современной музыки. Фантастическая школа работать с такими большими музыкантами.

— Их число растет, тут не стоит скромничать. Говоря о сотрудничестве с выдающимися музыкантами мирового



ОЧЕНЬ СЛОЖНО НАХОДИТЬ В ПРОИЗВЕДЕНИЯХ КЛАССИЧЕСКОГО РЕПЕРТУАРА ЛИЧНОЕ ПОСЛАНИЕ. СТОЛЬКО ВСЕГО УЖЕ БЫЛО СКАЗАНО, СЫГРАНО, ПРИ ЭТОМ НЕ ХОЧЕТСЯ ПОВТОРЯТЬСЯ И ОДНОВРЕМЕННО ОТКЛОНИТЬСЯ ОТ ТРАДИЦИЙ



чайший контроль, согласованность, выверенность временных стыковок, динамики. Участие в столь грандиозном творческом процессе – мощная закалка, особенно если тебе выпала честь разделить сцену с таким мастером, как Юровский.


– В вашем репертуаре классика 20 века, а также произведения, отстоящие незначительную временную дистанцию. Кто-то из музыкантов сказал, что при обращении к произведениям далеких времен, исполнителю стоит отнести к партитуре как к чтению чужих писем из прошлого, стараясь найти в ней личное послание, адресованное композитором.

– Очень сложно находить в произведениях классического репертуара личное послание. Столько всего было сказано, сыграно, при этом не хочется повторяться и одновременно отклониться от традиций.

– В своих интерпретациях вы стараетесь...
– Не убить музыку своим это: главная задача.

– Общение с авторами прошлого строится через призму сегодняшнего дня или вы стараетесь предельно приблизиться к ним, раствориться в эстетике того времени?

«МУЛЬТИТАСКИНГ» В МОЕЙ ПРОФЕССИИ ОЧЕНЬ ПРИГОДИЛСЯ – ЕЕ СПЕЦИФИКА ИЗНАЧАЛЬНО ДИКТУЕТ НЕОБХОДИМОСТЬ ОСВОЕНИЯ НАВЫКА МНОГОЗАДАЧНОСТИ, КОГДА ОДНОВРЕМЕННО ТЫ ДОЛЖЕН, И ЗАПОМИНАТЬ, И ЗАМЕЧАТЬ, И РЕАГИРОВАТЬ, И «МАХАТЬ» РУКАМИ



и тогда непременно в каждый концерт я бы включал сочинения наших авторов.

– Вы работаете как с опытными музыкантами, состоявшимися оркестрами, так и с молодежными коллективами. Что может сказать руководитель оркестра Neue Philharmonie München и главный дирижер молодежного оркестра «Baku Chamber Orchestra» об этой стране деятельности?

– Для дирижера очень ценно работать и с профессионально сплочившимися коллективом, и с молоденцами. В первом случае ты получаешь очень много информации, что и как можно осуществить. Любой оркестр – всегда новые находки, у каждого свои сильные стороны. С молоденцами ты должен знать совершенно конкретное название «ингредиентов», в каком количестве и сочетании добавить, действуя быстро и эффективно. Замечу, что практически единаковая ответственность в работе как с молодыми, так и с состоявшимися оркестрами.

– Ну нужно быть как можно ближе к партитуре и еще немного осмотреться вокруг, что было сделано до меня, сравнивая со своим пониманием. Сегодня невозможно многие вещи делать и чувствовать, как сто лет назад. Сейчас инструменты другие, психология, ощущение времени иные, да и отношение слушателей к концертам отличается. Я не сторонник создания атмосферы стадионного спектакля. Но при этом необходимо, чтобы музыка жила, звучала, трогая сердца музыкантов, неискушенных слушателей, неважно какими смычками при этом играют.

– В ваших гастрольных концертах вы исполняете программу, предложенную приглашающей стороной. А что вы хотели использовать, имея возможность выбора?

– Скану не мог изобразить и патриот: мне бы очень хотелось играть нашу величайшую музыку. Она заслуживает огромного мирового внимания. Живя в Германии столько лет, мне абсолютно очевидно, что она поборется за рубежом, если ее будут достаточно часто слышать. Сейчас агентура, с которой я работаю (Productions Internationales Albert Sarafat), создает возможность сотрудничества с потрясающими музыкантами, коллективами и получает от приглашающей стороны программу концертов, от меня здесь, увы, ничего не зависит. Я стремлюсь, чтобы в будущем у меня появилась возможность самому выбирать программу,



– Появились ли на дирижерскую практику ваше увлечение летним делом?

– Безусловно. Есть такое понятие «мультитаскинг», означающее умение делать одновременно несколько вещей, что чрезвычайно важно для пилота. «Мультитаскинг» в моей профессии очень пригодился – ее специфика изначально диктует необходимость освоения навыка многозадачности, когда одновременно ты должен, и запоминать, и замечать, и реагировать, и «махать» руками.

– В конце октября минувшего года в Рахманиновском зале Московской консерватории состоялось ваше выступление с Ансамблем солистов азербайджанского государственного симфонического оркестра им. У.Гаджибейли.

– Это был заключительный концерт совместного проекта Министерства культуры Азербайджана и Московской консерватории «Азербайджанские исполнители в камерных залах Московской консерватории», инициатором и куратором которого являлся профессор Фарадж Каравеев Каравеев. Меня чрезвычайно обрадовала каждая встреча таким большим музыкантом, как Фарадж Каравеев. Начиная от обсуждения программы, различных профессиональных аспектов, занимавшая человеческим общением, всегда открывалась что-то новое, вянкое. Хорошо помню, как он предложил исполнить Первую симфонию Ашиты. Посмотрев партитуру, я был абсолютно уверен, что нужно отложить эту затею. Но отказываться Фараджу Каравееву очень не хотелось, я знал, что для этой задумки стоит определенного понимания, и, несмотря на свою страх, просто доверился его опыту, интуиции.

– Фарадж Каравеев не ошибся, включив сочинение в концертную программу проекта «Джанапа ўз-ўзга». Это было мастерское прочтение гигантской, сложнейшей партитуры. Вам удалось искусно «смонтировать» грандиозную кон-

струкцию, выдержав баланс всех ее составляющих, уверенно повести за собой оркестр и завороженную публику.

– Фарадж Каравеев всегда привлекает меня для участия в экспериментальных проектах, которые значительно двигают меня вперед. «Освобождение Ашиты» стало той базой, которая помогла мне справиться с финальным туrom конкурса дирижеров имени Е.Светланова (2018), где нужно было за час-полторы разобраться в незнакомой партитуре. Это было сочинение Ольги Вятковской «Планета Светланова», специально написанное для творческого соревнования. Этого испытания я очень боился: не в моем характере выполнять работу приблизительно, не осмыслив все до конца. Перелистыв партитуру дрожащей рукой, я понял, что спрашивается. Сочинение включало определенные ритмические сложности, игры красок, аллегорические фрагменты, элементы инструментального театра – на то были указаны, отмеченные мелким перечнем, что можно было с легкостью пропустить из-за волнения. Это и случилось с некоторыми конкурсантами, тогда как было ванным драматургическим моментом: вонце, после удара гонга оркестру нужно было встать, посмотреть в одну точку. Я понял это как надо воспитывать память Светланова. Автор сочинения осталась довольно результатом, поблагодарила меня, поклоняясь, оставив себе запись исполнителя.

– На успехе концерта, помимо созвучества «оркестр-дирижер», сказывается отзывчивость, энергетика публики.

– Ее поддержка крайне важна. Аплодисменты – обычная форма приветствия музыкантов, принятая в мире, – очень значимы, их влияние на ауру последующего концерта, несомненно, срабатывает обратной связью. В свою очередь, чтобы завоевывать публику, ее надо воспитывать, иногда баловать, к ней надо относиться как к семье, продуманно и целенаправленно.

**ВСЕ, ЧТО ТРЕБУЕТСЯ ДЛЯ ТВОРЧЕСКОГО НАСТРОЯ,
– ЭТО НЕБОЛЬШОЕ ПРОСТРАНСТВО, ТИШИНА И ВРЕМЯ, ЧТОБЫ ПОСЛУШАТЬ, ПРОЧЕСТЬ ПАРТИТУРУ, И ВСЕ, ЧТО СВИЗАНО С СОЗДАНИЕМ СОЧИНЕНИЯ**



С женой Мерой Сариповой Ибрагимов

– Какова семейная стратегия в реальной жизни, когда супруг еще и участник вашего музыкального коллектива?

– Дома я не стремлюсь быть дирижером. У нас все естественно, ободно-гармонично складывается, мы не смешиваем работу и семейную жизнь. Очень доверю виску моей супруги, о верности ее ощущений и понимания суму не только я, это было многократно замечено в разных коллективах. Ее мнение о концерте для меня имеет большое значение. Вначале процесса подготовки, пытаюсь уяснить для себя какие-то моменты, первый советник – это Марда, которая дает мне эмоциональный заряд. Она – одна из музыкантов оркестра, которые первыми выносят вердикт дирижеру, оценяя происходящее со стороны, и мне очень важен ее отклик как профessionала.

– Помимо музыки, что настраивает вас на творческую волну, возможно, другие виды искусства?

– Кто-то перезеезжает подальше от городской суеты, кто-то уходит в поход. Для вдохновения мне не нужна особая обстановка или специальные занятия. Все, что требуется для творческого настроя, – это небольшое пространство, тишина и время, чтобы послушать, прочесть партитуру, и все, что связано с созданием сочинения.

Моим увлечением было рисование. Не обучаясь этому специально, раньше я очень много рисовал, сам старался постичь секреты светотени.

– Рисовали красками?

– Нет, только черным карандашом. Это были пейзажи и портреты, не всегда с натуры, копирование мне было неинтересно. Часто «пересматривал» какой-либо рисунок, картины, которые становились импульсом для моей «фантазии», интерпретации на эту тему. Например, в портрете Паганини, я сделал акцент на руки, прорисовал их более скрупулезно, вплоть до мигочек и волосок. Больше половины моих

картин была взята на выставку молодых художников, потом картины затерялись, к сожалению, мне их так и не вернули, и судьба их неизвестна. Самым любимым среди тех экспонатов был рисунок слова, помню все линии, которые составили этот образ. Я перестал рисовать, учусь в Германии. Сейчас страшно взять карандаш в руки: если что-то на время откладывать, бывает трудно к этому вернуться, боюсь разочарования.

– Ваш путь в музыку начался...

– Моя семья жила в музыке. Дед – ханенде, первый исполнитель песни «Дагавайт марай», преподавал теорию мугама в школе, долгое время был директором Шушинского центра культуры. В свое время он пел для Узеира Гаджибейли, тогда проводились смотры талантливых детей, являвшихся гордостью Карабаха. Сохранилась фотография Узеира в окружении юных певцов, одним из которых был мой дед. В Баку он и познакомился с семьей своей будущей жены, потому семья дружили много лет. Интересно, как иногда распоряжается судьба: бабуника, педагог математики, выйдя замуж, переехала в Шушу из столицы, так и Марда приехала со мной сюда из Германии. Мама закончила консерваторию, именно она привила мне интерес к классической музыке, с раннего детства играла произведения, доступные восприятию ребенка. Помню «К Элизе» Бетховена, прелюдию Шопена. По ее рассказам, я очень любил изображать истории за фортепиано, в том числе и реально происходящие, когда разбивались стекла, было тревожно, страшно.

Поворотным моментом для меня стало знакомство со скрипкой в первом классе: из Баку приехала скрипачка, которая, рассказывая, показывала инструмент детям. Скрипка произвела на меня неизгладимое впечатление, казалось необычной игрушкой, полной сюрпризов, – хотелось перебрать струны, покрутить колки, поддергать щеколдинки. Придя домой, я объявил удивленной маме о своем желании учиться играть на скрипке. В Шуше я начал заниматься музыкой, инструмент подарил близкий друг нашей семьи,



известный композитор Сuleyman Alekperov, посыпал скрипку из Баку, передав с папой. Но мои занятия прервались через полгода – начались трагические события, педагог уехал, потом вынуждена была покинуть город и наша семья.

– Шуша – для всех нас болевая точка, потерянный, недостижимый рай, у каждого из нашего поколения союз воспоминания о ней. Какой она вам запомнилась?

– Я помню Шушу белоснежной, кажется, нигде в мире не видел такой белизны, как там, хотя бывал в разных странах в зимнюю снежную пору. Очень ярко помню прозрачность воздуха в безветренный день, хруст снега под ногами, и сейчас ощущаю его запах. В памяти всплывают камни, горящий в кабинете дедушки, а на улице хлопьями валит снег. Другое видение из детства: я, услышав звук вертолета, спотыкаясь, со всех ног мчусь на Джидыр дозу, чтобы застать его приземление или взлет. И вот я уже стою на зеленой траве, зачарованным взглядом провожая огромную крылатую машину, исчезающую в бездонной синеве. Мечта лететь тогда казалась несбыточной.

– Вы пронесли ее сквозь годы, воплотив в жизни! Новых удачных поют – в реальности и творчестве!

R. S. Этот номер журнала выходит в экстремальный период, когда культурная жизнь практически во всем мире вынужденно перешла в онлайн режим. Не только виртуальные музеи, концерты и спектакли радуют поклонников искусства, теперь любители могут наслаждаться онлайн выступлениями любими солистов и музыкальных коллективов. Одним из первых среди деятелей искусства подключился к движению «Евд ағыл фуд Ибрагимов». Под его руководством музыканты Baku Chamber Orchestra, находясь у себя дома, в разных концах города, исполнили жемчужину азербайджанской инструментальной музыки – «Танец спрастной девушки» из балета



Кара Карава «Тролло грома». Это выступление стало ярким выражением преданности своей профессии, внимания и признательности слушателям. ♦

Беседу вели:
Арзу Мамедова,

доктор философии по искусствоведению,
доцент кафедры композиции Бакинской Музикальной
Академии имени У.Гаджибейли



"CARNEGIE HALL"

səhnəsində gənc ifaçımızın
parlaq qələbəsi

Asası Ümummilli lider Heydar Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasetinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş nüfuzlu qazanma məqsədi ilə Azərbaycan gəncləri bütünlüklərə özərlərinə doğruldular. „Ölkəmizin hərtaraflı inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahəlarda çox uğurlu fəaliyyət göstərir, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin faal hissəsidir. Büt həqiqi olaraq gənclərini fəxri edə bilərik...“ Canab İlham Əliyevin söylədiyi bu fikir ölkə rəhbərliyi tərəfindən gənc, istedadlı kadrların verilən böyük dəyərin və dəstəyin bariz nümunəsidir.

Bu ilin bahar nəfəsləri mart ayının əvvəllərində Ü.Hacıbəyli adına Böyük Müziqi Akademiyasının on yeddi yaşlı I kurus tələbəsi Osman Mustafazadənin Amerika Birləşmiş Ştatlarında, Nyu Yorkda yerləşən və dünyada an nüfuzlu klassik müziqi məkanlarından biri sayılan Carnegie Hall-da keçirilən "Golden Classical Music Awards" adlı beynəlxalq müsabiqədə, violin nominasiyası üzrə I yeri qazanmaqda alda etdiyi parlaq qələbə yadagaran mədəniyyət hadisələrindəndir.

Xüsusi qeyd etmək istəndik ki, Osman, Xalq artisti, görkəmlü violin ifaçısı və pedagoq, professor Zahra xanım Quliyevanın sinifində oxuyur. Amerika şəhərinə Zahra xanımı yanaşı, onun sinifində uzun illar mahsulətli kimi fəaliyyət göstərən, istedadlı pianoçu, konsertmeyster Sabina Muradova da qatılmışdır. Safer haqqında öz təssüratlarını bölüşmək üçün Zahra xanımı müsahibəni diqqətinizə çatdırırıram...



Osman Mustafazade

**NÜFUZLU MÜSİQİ SƏHNƏLƏRİNDE TƏŞKİLKÖNÜLLÜK MƏQSƏDİ VƏ ƏSAR TƏBDİBİRDƏ İŞTRAK REQLAMENTİ ƏVVƏLCƏDƏN TƏTBİQ OLUNUR VƏ BUNA
ÇOX CİDDİ RİAYƏT EDİLİR**

- Hörmətli Zahra xanım, sizi təlabanız Osman Mustafazadənin belə nüfuzlu müsabiqədə parlaq qələbə qazanması münasibətilə ürkədən təbrik edirəm!

- Çox təşəkkür edirəm. 2019-cu ilin sonlarında "Golden Classical Music Awards" müsabiqəsi olunmuş təlaban Osman Mustafazadənin orda iştirakı istədim. Müsabiqə küçik, orta və yuxarı yaş gruppalarında, fortepiano, simili, nafas və zərb alətləri üzrə keçirilir. Yarışmanın tələbini görə, iddiələr üzrə keçirilir. Yarışmanın Təşkilat Komitəsinə göndərmiş idilər. Anma redakta variənti deyil, sahne və ya digər konsert məkanından birbaşa videoyalı qəbul olundur.

Osman Mustafazadə keçən ilin yanvarında M.Maqomayev adına Akademik Dövlət Filarmoniyasında, minim sinif konsertlərdə, Yan Sibeliusun violin və orkestr üçün konsertinin I hissəsinin Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri ilə ifa etmişdi. Büt hamrin videoönü müsabiqəyə göndərdildi. Bir müddət sonra sevindirici xəbər alıq ki, Osman iirmi yaşlarında gruppunda birincilik qazanıb və Nyu Yorkda, dünya şöhrəti müziqi markazi sayılan Carnegie Hall-dən mükafatın taqdimatı və qalasında iştirak üçün davat alıb. Bu hadisə bizim üçün çox qürurvericidir. Bir maqam da vürgüləyim ki, nüfuzlu müziqi sahnələrində təşkil olunan qala-konsertlərin maşqı və asas tədbirdə iştirak reglamenti avvalcandan tərtib edilir

Gənc Həq Osman Mustafazade
müləmisi Zahra Quliyeva ilə

**KONSERTƏ PROQRAM SEÇƏRKƏN İSPAN VIOLİN İFAÇISI VƏ BƏSTƏKARI PABLO DE SARASATENİN "BASK KAPRİÇIOSU" ƏSƏRİ ÜZƏRİNDƏ
DAYANDIQ**

va buna çox ciddi riayət edilir. Bizim çıxışımıza beş daqiqlik vaxt verilmişdi. Bunu nazara alaraq, konsertə program seçərkən ispan violin ifaçısı və bəstəkarı Pablo de Sarasatenin "Bask Kapriçiosu" əsərini üzərində dayandıq. Uzun illar maniçim cıyn-cıyna çalışın istədildi piyanoci, konsertmeyster Sabina Muradova ilə gəlşin maşqlərə başladıq.

Masalan ikinci tarafi, bizim müsabiqədə iştirakımız üçün maliyyə mənbəyinən tapılması idi. Mən xüsusən iki görkəmli ictihami etdim - BMA-nın rektoru, Xalq artisti Farhad Badalbaylı və Azərbaycan Respublikası Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sadri Fuad Muradov canablarına dair təşəkkürünü bildirin. Hamim şəxsiyyətlərinə layhamızı hərtaraflı dəstaklaması məsulülümüzü bər qədər artdı.

- **Müsabiqənin Münsiflər Heytində kimlər təmsil olunurdu?**

- Münsiflər Heydər iştirakçılar üçün anonim qalarəq, qalibləri gizli səvərəmə yolu ilə müyananlaşdırırı. Başqa müsabiqələrdəki kimi münsiflər üzvlərin sahəndə iştirakçıları mükafatın taqdimetinə forması burada tabib olunmur. Bu maqam da müsabiqənin forqlandıcı xüsusiyyətlərindən idi.

- **Müsabiqədə otuz yeddi ölkədən iddiəçilər öz qızılvarilarını sınavırlar. Onlardan diqqətənək digər ifaçalar var mıdır?**

- İştirakçılar arasında arfa ifaçısı Erendira Yaretti Morales, pianocuları Sofia Byung, David Solomon Bob, violinç ifaçısı Connor Tsuicello, klarinet ifaçısı Tianqi Xia kimi iştirakçıların çıxışları çox maraqlı idi.



Sevinci paylaşımının gözlemleri...

- Zahra xanım, bu sizin okeanın o tayına ilk safarınız deyildi, manca...

- Doğru buyurursun, Amerikaya sayıca üçüncü safarim id. İlk defa 2005-ci ilin noyabrı ayında Texas ştatında yerleşen San-Antonio Üniversitesi (UTSA) tarafından, müsabiqənin Dijen Halley'in İshabbüsü ilə davat olunmuşdum.

Növbəti safarım bir il sonra, sentyabr ayında Ohayo ştatının Oxford Chamber Orchestra kollektivinin dirijoru Rikardo Oberbaux daveti ilə gercəklişdi. Safar çerçevesində Vaşingtonda "John F. Kennedy Center for the Performing Arts"da gəftüsələrim, "Voice of America" televiziördə sirkətində müsahibələrim baş tutdu.

- Sonuncu safarınızda keçirdiğiniz hissler digərlərinə fərqliyin yaqın kizi?..

- Tabii. Uzun illar davamlı konser hayati boyu, assan xərci olkalarla bir məqanın dairi müşəhidə etməcim: kim olursa ol, hamışa yeni yaradıcı simadə görünülmüşün. Amerika dinayicisi xüsusiələ bəla məsələlərə həssas yanışır.

Müsabiqənin qala-konserti Carnegie Hall-in Weill Recital Hall zalında keçirilirdi. Kameranın müziqi üçün nəzarət tutulan zəl 400 nəfərlik tamaşaçıya hesablanıb. Bələ mətbəər zaldə talabənin qixşı ham gürülür, ham da çox məsuliyətli id. Osmanın on yeddi yaşlı var, bu yaşda BMA-nın i kurs tələbəsi kimi, qaləbəsi ilə akademiyənin təxniq ilə imza atdır.

Təşəvşür edin, Osman safara iki gün qalmış bark xəstələndi. Biz hamımız narahatiq keçirdik. Amma sahnada maşq günü, an asası konsertdə çıxış zamanı onda xəstəlikdən esar-əlamət qalmamışdı. Başqa sözü, bir ifaçı kimin texniki və psixoloji hazırlanlığının yüksək səviyyəsi /Sarasatenin "Bask Kapıriçəsi/ kimi müraciəbə asırının mükemmel ifasını şərtləndirdi. Zalda tamaşaçıların "bravo" sadalərinin eşidində özürün bür mülliim wifay kimi çox xoşbəxt hiss etdim. Münsiflər Heyatının yekdi qurarı ilə "Ən yaxşı mülliim" diploma layğı görüldü.

Digər tərəfdən, safarızın uğuru alınmasında sinifmda uzun illar boyu ciyinçiyin çalışlığının istəddili pianoçu, konsermeyste Sabina Muradovannın zəhmətinin xüsusi vürgülməyi istəyirməyən. O, peşəkar müsiqui olmaqla yanaşı, saf qalba malik insandır. Sahnada taraf-müqabil olaraq ansamblı balansının dolğunluğunda Sabina xanımının rolü böyük idi.

**ZALDA TAMAŞAÇILARIN
"BRAVO" SƏDALARINI
EŞİDƏNDƏ ÖZÜMÜ BİR
MÜƏLLİM VƏ İFAÇI
KİMİ ÇOX XOSXBƏXT
HİSS ETDİM. MÜNSİFLƏR
HEYATİNİN YEKDİL
QƏRARI İLƏ "ƏN YAXŞI
MÜƏLLİM" DİPLOMUNA
LAYIQ GÖRÜLDÜM**

- Bildiğiniz kimi, bu ay bütün dünyada koronavirus epidemiyası ilə müborizə məqsədilə çıxışçıları qabaqlayıcı tədbirlərə diqqət çəkir. Şübhəsiz ki, müsabiqənin keçirildiyi New Yorkda da müxtəlif prosedurlar həyata keçirilib. Siz hamisə proseslərin iştirakçı kimi naları müşahidə etdinə və müsabiqənin qalək-konsertinin təşkil etdiyi baradə naları vurğuluya bilərsiniz?

- Tədbirin taşķılıqların coronavirusla bağlı təhlükəsizlik tədbirlərini an yüksək səviyyədə nazara almışdır. Bütün iştirakçılar tamaşaçılar üçün konsert məkanının bir çox xəzərlərində antiseptik balonlar quraşdırılmışdır. Hami allarını yuvaraq təməşə

zalına və ya sahə arxasına keçməliydi. İştirakçılar isə ham maşqə və konsert qədər, ham da sonra allarını mütləq qayda yurnalı idilər.

- Dünyanın bir çox yerlərində olduğu kimi, ABŞ-də da diaspor təşkilatlarında fealiyyət göstərir...

- Amerikada fealiyyət göstərən müxtəlif diaspora təşkilatları bizim iştirakımızdan xəbərdar idilər. Mən xüsusiələ görkəmli müsiqui, mili organ sanatını Amerikada və bütün dünyada layiqincə təmsil edən, vətənpərvər xanım Camilla Cavadova-Spitserberg adını çıxırmıştım. Camilla xanımın diaspor təşkilatları ilə alaşağı, vətənin mədəniyyətinə töhfə yolunda gördüyü işlər hamıya bəllidir. Qalək-konsert zamanı zaldə mançəsəli diaspor üzvləri gördüm. Həmçinin Camilla xanımın taşəbbüsü ilə Dallasda fealiyyət göstərən mili diaspor tərəfindən təsis edən müükafat Osmanın təntənləri suradı təqdim edildi.

- Zahra xanım, har bir müsabiqə iraliya addim, yeni perçələrinə üçün stimuludur. "Golden Classical Music Awards" qalibliliyəsinin Osmanın galəcək ifaçı hayatında, pütkələmsindən böyük rələn necə görürsü?

- Manı bir ifaç və müjəlim kimi, tələbələrimin peşəkarlığının, ustalıqlarının dəha kamıl olmaları daim düşündürür. Ifaçının galəcəyi iştirak etdiyi müsabiqələrə alda etdiyi tacribəndən başlayır. Dövlət səviyyəsində istəddilə gəncərlər böyük dəstək verilir. Onların inkişafı üçün şərait yaradılır. Bizi, incəsanat xadimləri orəq müştəqil Azərbaycanın mədəniyyətinin yenidərli missiya onlardır. Osmanın Carnegie Hall sahəsində parlaq çıxış hamını istigamata fikrindən tutduğum arzunun gərgikləşməsi id. Və hamim arzu reallaşdırı.

- Siz bizi dəha tələbeniz Osman Mustafazadənin parlaq qaləbəsi münasibətində ürəkəndən təbrik edirim! Sizin və tələbələrinizdən bundan sonra da qaliblilik sədəsinə dəha böyük konsert məkanlarından eidişdik!

- Çok təşəkkür edirəm! Mən füsrətdən bəhalarənək bütün xalqımı azzı Novruz və digar bayramlar münasibətindən təbrik etmək istəyirəm. Baxmayraq kör, bu dəfa bayram matum hadisələri alağında sənki qədər tamtarasqış bas tutub. Amma həzər zamanımızın sənəmməli, əksinə, bütün balalların əhəsəndən birgə galmalıylıq. Yorulmadan çalışıraq, har kas öz sahəsi üzrə doğma vətanınızın nüfuzunu daim yüksək tutmalıdır. ♦



Sələndən sağa: Camilla Cavadova-Spitserberg,
Zahra Quliyeva, Osman Mustafazadə,
Sabina Muradova.


**BİZ, İNCƏSƏNƏT XADİMLƏRİ
OLARAQ MÜSTƏQİL AZƏRBAYCANIN
MƏDƏNİYYƏTİNI DÜNYADA TANITMAGA
ÇALIŞIRIQ**

Müsəhəbi hazırladı:
Yavər Neymatlı

Şəhərin əsaslılıq üzrə fəlsəfə doktoru

Öz səsiylə son mənzilə yola düşən AKTYOR

Aktöyünün səsi da özü kimi elə sanat asarı idi. Onun səsi həqiqindən ayrıca yox idi. Bu yazımızda da göytək guruldayan, amma quləş batırmanın səsindən sonra keçə bilmirəm. Çünki filmlarda havasla yaratıldığı epizodik rollar kimi, man da sanatkarı epizod-epizod sevmişam. Əvələca səsinin vürğunu olmuşam, bir müddət keçib keçilərəlləri bayanmışam, sonra hamin sevgiləri birləşdirən sanatkarın özünü sevmişam. Üstündən uzun müddət keçəndən sonra "İbrus" teatrında ifasıñ görüb da vurulmuşam. Bütün bu ehtiramın, rəğbatin kökü yena gedib səsa bağlanır.



Xalq artisti Rafiq Olyayev

Ünət ömrünün pandemiyyə dövrünü yaşayır. Yer üzünün canına koronavirus düşüb. Hami təşvişidə. Har kəs evinə, hūrcasına, içincə çəkilüb. Bu aralar "virus" kalmışsi yaddaşmına elə həcup ki, hər şəxsi elə onun gözüyle baxınq. Hətta sanat sevgisinə da virusa bənzərdi. Amma yox, bu təsbəh elə virusa yoxluymaq... Pandemiya dövründə, amma tamam başqa kastaldıkdə ruh cləb Haqqa qovuşsun Xalq artisti Rafiq Olyayev balğa da "sahna virusuya" doğulmuşdu. Təsəvvür edin, sanatkar Leningrad Mədəniyyət İstitutu Mədəni-maərif fakultətinin rejsorluq bölümündə ixtisıl alıcı disqartik idimətdən sonra sanatdan aldığı təhsilindən döyməyb, yəni sandarlıları hərzib, bu da Azərbaycan Dövlət İncəsənət İstitutunun Komediyə aktyorluğu fakultəsinə qəbul olunub. Rafiq Olyayev ham rejsor, ham da aktyor kimi sahnənaməzi öz cügürni, öz yoluñ belə açıb. Bu ham da onun şəhər yolu idi. Yol varsa, deməli bu yolu göstərən işq da var. Onun sanat yuradında daim yanış işq isə elə öz ictimxanın xırıñ nərlər.

Rafiq Olyayev ömrünün yarısını Gənc Təməşəqlər Teatrında keçirib. Elə həyatını da orda təbib. Aktrisa Şəfəq Əliyeva ilə ailə qurub. O vaxt kimi agah sahna evi idisə, bundan sonra ailəsi da teatr olur. Bir

teatr 30 ildən çox can qoymaq kanardan balka da asan görünə bilər. Amma bir-birindən maraqlı, ziddiyəti karakterlərin bir yera çarlaşıdıyi teatrda aktyor və eyni zamanda baş rejsör olmaq Rafiq Olyayevin alınma yəziləmisi. O, qurulub verdiyi tamşalarla aktyor olurdusun rəmədə bildirilər. Özü ələ bir aktyor olaraq rejsorluların uşaq təki inanırıdı.

Rafiq Olyayev "Təki maraqlı xarakter olsun!" fikriyə yaşıyan aktyorlardan idi. Belə olmasayı, "Bumbarş"da Bumbarşın, "Üç müşkətyor"da Aramisin, "Təməs"da Andreyn, "Musyoj Jordan" və Davris "Məstə" şahıñ Hatamxan ağarın, "Buratino"da Karabas-Barabasın, "Müfatiş"da Dobincığının öhdəsindən gələ bilməzdə. Yaratdığı obrazların siyahısı o qədər uzundur ki, bilmirsən hansıdan yazarən... Hansın tarifləyən... Yox, ancaq bir obrazından danışmaq istəyirəm. Düzdə, özüm hamin tərəşşəni canlı seyr etmişəm. Amma Xalq artisti Süküfu Yusupovadan təməşənin diskini alı, balka de bəs dəfə baxmışım. Buna baxmaq demək olmazdı, canına qanıma həpdürüşəm. Bu, "ÜNS" Yardımcılıq Məkanında rejsör Bahram Osmanovun kuruluşu verdiyi Elçinin "Şekspir"asıdır. Hamin təməşədə Rafiq Əlyev Venerali rəolini canlandırdı. Tragikomedyada birca onun qəhrəmanının replikası yox idi. Amma nə olsun! Tamaya boyu sələb eləməyə çalışırdı. Yer üzüñ Veneradən galın, əgər deməya fikrin varsa o və fikrin bütün varlığında inansırsan, deməli, söza ehtiyacın qalmır. Rafiq Olyayev yaratdığı bütün rollarına hamin o Veneradi kimi vəriliği ilə, sidiq ürkəndən inanırıdı.

Ona görə də aktyor çəkildiyi filmlarda yaratıldığı epizodik rollər ilə yaşıda qalıb. "Babamızın babasının babası"ndakı reportoru, "Ötan ilin son





Rafiq Olyayev və Kinoşəhərə Nigar Fataleyeva

Əvvəlcə səsinin vürğunu olmuşam, bir müddət keçib rollarını bəyənmışəm, sonra həmin sevgiləri birləşdirib sənətkarın özünü sevmişəm

gecası"ndakı Süleymanı, "Üzeyir ömrüñəndəki Ali Terequlovu, "Dam pəncərası"ndakı general-qubernatoru, "Latifə"ndəki komsomol rəhbərini, "Ozga vaxt"daq qonşusu kim unudur? "Na gözəldir bu dünya" filminde aktöyünün yaradıldığı Ramiz Orzav vər. Daha Üzeyir bayın "Koroglu" operasından Hasan xanın artıysa oxuyur. Onun ifasıñ səsinə neca unutmaq olar?

Aktöyünün səsi da özü kimi elə sanat asarı idi. Onun səsi həqiqindən ayrıca yox idi. Bu yazımızda da göytək guruldayan, amma quləş batırmanın səsindən sonra keçə bilmirəm. Çünki filmlarda havasla yaratıldığı epizodik rollar kimi, man da sanatkarı epizod-epizod sevmişam. Əvələca səsinin vürğunu olmuşam, bir müddət keçib rollarını bayanmışam, sonra hamin sevgiləri birləşdirən sanatkarın özünü sevmişam. Üstündən uzun müddət keçəndən sonra "İbrus" teatrında ifasıñ görüb da vurulmuşam. Bütün bu ehtiramın, rəğbatin kökü yena gedib səsa bağlanır.




Ömrü yolumun üstündə sanatkarla rastlaşmaq, o səslə, o işsə salamlamaşmaq, hal-haval tutmaq şərafı da yaşıyam. 2018-ci ilə Teatr Xadimləri İttifaqının nazidində yaradılan laboratoriyalardan "dramaturgiya" bölümündə ustad Ramiz Fataleyevin təlabası olanlardan hər bir günən sanatkarla da görüşürük. Cox vaxt özünü görməskdən, da səsin İttifaqın dəhlizindən eşidirik. Səsi bəsi sevinç gətirdi. Çünki onun səsi ham da alışqıñ idi. Alışsə isə içindəki farahnın səsindir.

Sənəcundu da Rafiq Olyayevin özünü görmədi, elə dəhəldizdən səsin eşidil...

Xüsusi karantin rejimi olsa da sanatkar son mənzilə yola salanlardan biri da man idim. Heç vaxt unutmam, Bir qadın "Aktör" gedir, onu alıqlısanlı" söyleydi.

O, son manzılına da alışqıñ, elə öz səsiylə yola düşdü. Yolunuz açıq olsun, aziz sanatkar! •

Ülviyya Heydərova
yazi-dramaturva



И верным сердце сохранил свое ...



Орденоносец Ашраф Аббасов

“

ЭТИ ВОСПОМИНАНИЯ ДАВАЛИСЬ ЕМУ НЕЛЕГКО, ТАК КАК ЗАСТАВЛЯЛИ ВНОВЬ И ВНОВЬ ИСПЫТЫВАТЬ БОЛЬ ЗА СЛОМАННЫЕ ЧЕЛОВЕЧЕСКИЕ СУДЬБЫ, ЗА ТЕХ ОДНОПОЛЧАН, КОТОРЫМ НЕ СУЖДЕНО БЫЛО ВЕРНУТЬСЯ ДОМОЙ

Композитор-новатор, пытливый учёный, педагог, публицист – народный артист Азербайджана, профессор Ашраф Динал оглы Аббасов (1920 – 1992) сыграл важную роль в развитии азербайджанской музыкальной культуры. Ученик великого Узеира Гаджибейли, он на протяжении всей творческой жизни оставался приверженцем принципов высокого искусства. Говоря об историческом значении личности А.Аббасова, отметим новаторские проявления его творческой деятельности. Именно с именем этого талантливого композитора связана приоритетность в создании:


- жажда национального инструментального концерта (1947)
- жажда оркестрового концерта (1948)
- балета для детей «Чернишка», 1965.
- А.Аббасов стал первым среди деятелей азербайджанского музыкального искусства, получившим научный статус кандидата искусствоведения (защита диссертации состоялась в Москве в 1952 году).
- Находясь на посту ректора Азербайджанской государственной консерватории им. Уз.Гаджибейли (1953 – 1957, в период с 1957 по 1972 возглавлял кафедру композиции) Ашраф Аббасов, с целью повышения качества преподавания и воспитания высокопрофессиональных кадров, приглашает на работу в консерваторию

ставших знаковыми для национального образования педагогов, в том числе, Александра Юрлова, Изабеллу Абэгязу.

- Недопустимо обойти молчанием и тот документально подтвержденный факт, что именно А.Аббасову принадлежит идея создания специальной кафедры Истории и теории азербайджанской народной музыки, которая стала важной составной частью консерваторского учебного процесса, способствующий пристальному изучению и дальнейшему развитию национальной музыкальной культуры.

2020 год – год 100-летия Ашрафа Динал оглы Аббасова. Эта знаменательная дата совпала с юбилеем великого события – 75-летия победы советского народа над фашистскими оккупантами. Казалось бы, какая взаимосвязь? В качестве ответа приведем следующую информацию. В 1975 году, в знаменитом на всем постсоветском пространстве журнале «Огонек» было напечатано стихотворение азербайджанского поэта Ибрагима Кубрили, посвященное человеку сложной, но интересной судьбы – Ашрафу Аббасову – участнику Великой Отечественной войны, воспоминания о которой он пронес через всю жизнь.

Ложарящими дымными войны
Года мои и сны озарены.
Прошел сказъя пекло, испытал я все
И верным сердце сохранил свое.



Призывник в ряды СА Ашраф Аббасов



Ашраф Аббасов с Дмитрием Шостаковичем

Я испытал немало на веку,
И жизнь провел на гненном ветру.
Через бор пролег мой трудный путь,
Я видел штык, нацеленный мне в грудь.

Не случайно говорят: «Родные стены печать». Для Ашрафа не было никаких сомнений: поправить свое здоровье, восстановить силы он сможет только дома. И после выписки из госпиталя он возвращается в родную Шушу, о красote и живительном воздухе которой Ашраф Диналович, как истинный шушинец, всегда горялся с нескрываемой гордостью и восхищением. Даже в зрелом возрасте, имея статус «заслуженный азербайджанский композитор», когда ему были доступны лучшие Дома творчества Союза, Ашраф Диналович не мог себе отказать в удовольствии обязательного летнего отпуска в Шуше, в отцовском доме, где собирались вся многочисленная родня, считавшая Ашрафа (несмотря на то, что он не был старшим по возрасту) главой семейного клана. Его солидность, рассудительность, всеобщее признание – вызывали к нему невольное уважение не только членов семьи, но и коллег, многочисленных знакомых.

В этом же году похонж на своего отца – Дикалала Мехти оглы, о котором вспоминают как о передовом, мудром человеке, испытывающим непреодолимую тягу к просвещению. Несмотря на все сложности, отец семейства, почти всем своим детям (а их было восемь) дал образование.

Ашраф Диналович говорил, что ему всегда везло на встречи и общение с хорошими людьми, которые не были равнодушны к чужой судьбе и которые бережно относились к чужому таланту. Вся жизнь композитора – подтверждение вышеизказанному. Так было и тогда, когда педагог шушинской музыкальной Факультета ханум Зейналова (ученица Узеира Гаджибейли) обратила внимание на



Выступление ректора Азгосконсерватории Ашрафа Аббасова на торжествах по случаю 70-летнего юбилея Уз.Гаджибейли. 1955 г.



На открытии дом-музея

творческие опыты 13-летнего Ашрафа, и, собрав его первые сочинения, переслала Узебекбу. В свою очередь, великий композитор, предугадав талант юного музыканта, пригласил Ашрафа приехать в Баку, для продолжения образования сначала в музучилище (в классе композитора Г.З.Бурштейна), а затем и в консерватории, где наставником Ашрафа становился профессор Борис Исаиков Зейдман. Теорию и историю азербайджанской народной музыки изучает под руководством профессора Узера Гаджибейли.

Для Ашрафа Аббасова общение с такими выдающимися людьми было настоящей школой жизни. Под их руководством он овладевал не только подлинным искусством избранной профессии, но и искусством высоких человеческих качеств.

Ашраф Джалилович с чувством глубочайшей благодарности рассказывал о внимании и заботе Узебекбя и своим ученикам. Военное и послевоенное время было сложным, а на плечи Ашрафа после смерти отца, легли времена забоя о своей семье, которую он не оставил на произвол судьбы в Шуше, а вывез в Баку. Жить было негде, и по распоряжению Узебекба семья Ашрафа Аббасова и Сuleймана Алексерова (молодых людей связывала крепкая дружба, которую они бережно сохранили на всю жизнь, будучи земляками, коллегами, и, во все бакинские периоды жизни, соседями) выделили два отдельных класса в консерватории.

ДОБИТЬСЯ УСПЕХА И ПРИЗНАНИЯ ПОМОГАЛ НЕ ТОЛЬКО ТАЛАНТ МОЛОДОГО КОМПОЗИТОРА, НО И ОСОЗНАННОЕ ЧУВСТВО ОТВЕТСТВЕННОСТИ – ОДНА ИЗ ГЛАВНЫХ ЧЕРТ ХАРАКТЕРА А.АББАСОВА. ИМЕННО С ТАКОЙ ПОЗИЦИИ ОН ПОДХОДИЛ К ВСЕМ СВОИМ ДЕЛАМ И ПОСТУПКАМ

Стремясь оказать материальную поддержку талантливой молодежи и при этом не обидеть молодых людей, Узебек изыскивал для этого удобные и правдоподобные возможности. Так, своему студенту Ашрафу Аббасову он доверил для переписки рукописи своих сочинений, в том числе и партитуру оперы «Нерголь», и, несмотря на сопротивление учеников, оплачивал работу, которая была ему нужна или нет – так и неизвестно. Эти уроки благородства, человеческого, профессионализма для Ашрафа Аббасова стали путеводной звездой.

В 1975 году в Баку состоялось открытие Дома-музея Уз.Гаджибейли, на котором присутствовал выдающийся политик современности Гейдар Алиев, а также видные государственные деятели того времени, представители культуры Азербайджана. И неслучайно, что право представить экспозицию высоким гостям, было поручено именно Ашрафу Джалилу Аббасову – одному из самых любимых и талантливых учеников великого Узебека.

Добиться успеха и признания помогал не только талант молодого композитора, но и осознанное чувство ответственности – одна из главных черт характера А.Аббасова. Именно с такой позиции он подходил ко всем своим делам и поступкам. Заветной мечтой Ашрафа музыкальна было желание продолжить образование (после окончания с отличием Азгосконсерватории) в аспирантуре при Московской Государственной консерватории им.И.Чайковского. Этой мечте суждено было сбыться.

Представленные на суд авторитетнейшей приемной комиссии, «Концертino» и Фортепианный концерт получили положительную оценку. Несколько позже, услышав «Концертino», выдающийся композитор современности Дмитрий Шостакович отметил: «Концертно! А.Аббасов для оркестра с солыми инструментами – свежее, яркое, талантливое произведение. Автор, очевидно, из сиромятки не назвал его концертом. Отличная оркестровка, богатство содержания, экономное использование красок обеспечивают этому произведению прочное место в нашем репертуаре» (газета «Советское искусство» от 12 ноября 1949 года).

По результатам успешно сданных приемных испытаний молодой азербайджанский композитор был зачислен в аспирантуру в класс композиции профессора М.Лулаки. Общение с выдающимися представителями русской музыкальной культуры, сама жизнь в Москве с ее активной концертной и творческой средой, безусловно, оказывали большое воздействие на формирование музыкально-эстетических взглядов молодого композитора и вдохновляли на создание ряда новых сочинений, в числе которых Позма для виолончели с оркестром, посвященная писателю Уз.Гаджибейли, канта, симфоническая поэма «Наступит день» по мотивам романа Миры Ибрагимова и др.

Еще одна грань творчества композитора – его публицистическая деятельность. Статьи в периодической печати, выступления по радио и телевидению, участие в научно-практических конференциях – все это явилось той основой, на которой композитор создал свой исследовательский труд «Уз.Гаджибейли и его опера «Нерголь», внешний серьезный вклад в историю гаджибейоведения».

Эта работа была представлена в качестве диссертации, защита которой с успехом прошла в Москве и получила высокую оценку членов диссертационной комиссии. Таким образом Ашраф Аббасов стал первым из деятелей музыкальной культуры Азербайджана на кандидатом искусствоведения.

АШРАФ ДЖАЛАЛОВИЧ НИКОГДА НЕ БЫЛ ОТКРЫТИМ В ВЫСКАЗЫВАНИЯХ СВОИХ ЧУВСТВ, НО БЫЛО ЯСНО: ОН СЧАСТЛИВ И ГОРД, ЧТО ЕГО ЕДИНСТВЕННЫЙ СЫН – ДЖАЛАЛ, НАЗВАННЫЙ ИМЕНЕМ ДЕДА, ПОШЕЛ ПО ЕГО СТОПАМ

Если говорить о первенстве, то Аббасов вошел в историю азербайджанской музыкальной культуры и как создатель первого детского балета – «Черниушка» (по мотивам одноглавой повести писателя Сулеймана Сани Ахундовы). С чьей-то «легкой» руки жанр «Черниушка» был причислен к разряду детского балета. Но такая «привязанность» носит чисто внешний характер. Музика балета с ее искренностью, глубиной чувств и высказываний, глубоким драматизмом, либретто, отличающееся от литературного первоисточника – все это и многие более глубинные факторы выводят указанное сочинение за рамки традиционного понимания жанра детского балета, приближая его к значительным образцам балетной музыки.

Фортепианный концерт композитора, созданный в 1947 году, также относится к числу первых образцов этого концертного жанра в азербайджанской музыкальной культуре.

В целом наследие композитора отличается живорождением, богатством и представлено музыкально-сценическими произведениями, симфонической и камерно-инструментальной музыкой, хоровыми, вокально-симфоническими и камерно-вокальными сочинениями. Его музыка узнаваема и любима, а некоторые образцы вокальных сочинений («Днейраным», «Губран олдугум», «Хейран олмушым» и др.) настолько популярны, что часто воспринимаются как народные образцы вокального жанра.

Составной и неотъемлемой частью творческого портрета композитора является его педагогическая деятельность. В разные

годы Ашраф Аббасов возглавлял музыкальную школу в Шуше, Азгосмузычилице (показательный факт: А.Аббасов был студентом-выпускником, когда его назначили директором музыкального училища) и, как отмечалось выше, Азгосконсерватории (ныне Бакинская Музыкальная Академия) в Баку. В течение 15 лет заведовал кафедрой композиции в консерватории, занимался общественной деятельностью.

Выдающийся азербайджанский композитор, народный артист ССР, академик Каира Карава в 1968 году, находясь на посту Председателя Союза Композиторов Азербайджана, отмечал: «Гаджинский композитор, известный ученым-теоретиком Ашраф Аббасов является видным музыкально-общественным деятелем. Его музыкально-теоретические работы, статьи и выступления, отличающиеся содержательностью, научной и исторической достоверностью, имеют большое значение для развития нашей музыки...»

Успеху и признанию творческой личности способствуют не только природное дарование, талант, отпущеные свыше. Для творца важна окружющая «атмосфера», наденный тыл, где всегда есть уют, понимание, поддержка, терпимость и даже самоотданность. Ашрафу Джалиловичу повезло. Надежной и верной опорой для него на протяжении долгой семейной жизни была его супруга Расима ханум – женщина удивительной красоты как внешней, так и внутренней. Представительница древнего аристократического рода,

на своей магистской, спокойствием, неизменно создавала в семье особый «климат доверительности, взаимопонимания, являющий собой пример высокого назначения женской жизненной миссии».

Ашраф Джалилович никогда не был открытым в высказываниях своих чувств, но было ясно: он счастлив и горд, что его единственный сын – Джалил, названный имением деда, пошел по его стопам. Спустя годы после ухода Ашрафа Аббасова из жизни, Джалил напишет сочинение «Если бы я мог увидеть тебя снова...», в котором образ отца и его бесконечно любимой родины Шуши слился как бы воедино.

«В жизни встречаются люди, которые, уйда из наших рядов продолжают нить в нашей памяти...» – эти слова народного артиста Азербайджана, профессора Ашрафа Аббасова – дань памяти великому наставнику – Узери Гаджибейли. Произнося их, Ашраф Джалилович вряд ли мог думать о том, что пройдет время и найдется немало людей, которые будут такие говорить о нем – о человеке, оставившем светлый и добрый след в жизни, никогда не изменившим своему главному жизненному принципу:

*Я видел все: в лице я правду знаю,
Но правды никому не уступаю!
Прошел сквозь пекло, испытал я все
И верным сердце сохранил свое. ♦*

Рая Аббасова



Şahdağın övladları

Qədim tarix, unikal dillər, zəngin mədəniyyət

Dünyo dünya olub bu daşın şehrindən düşüb da onun yaxınlığında qalmadığı - yaşılmadığı istəyənlar da olnayıb. **Şahdağ** çox şəhərlər, sarkardaları öz döylərləndən ötürüb: buradordan **Şah İsmayıllı Xetai** da, Nadir şəhər də kimisi və edərak, kimisi bu yerlərin gözallılıklarına heyran qələbəy kəlib gediblər. Dünyoçra maşhur Aleksandr Dürmə-ata işa haqqında çoxlu əfsənlər dinlədiyi, knyaz Bagrationun döyüyü **Şahdağlı Quba** sahərindən seyr edib, onu ehəramla "qarlı ozan" adlandırdı.

Gələnlər galib və gedib, qələnlər isə yalnız onlar olub – bu dağa övlad qədar sadəqatlı şahdağlılar...



Cox qadim zamanlardan danış saviyəsindən 4243 metr hündürlükədə olan **Şahdağ**ın şərqi atəklərində maskan salmış yeddi azyalıqlı xalqlıq nümayändərləri - Buduç, Qız ve Xinalıq kandırları, eləca da hamim cıvarda bir-birinə yaxın yerləşən Haput, Cek, Ulik və Yergüçün ahalisi etnoqrafik adəbiyyatda "Şahdağ qrupu xalqları" və ya "Şahdağ milli-etnik qrupu" adlandırılınır, bəzən onlara "küçük yeddilər" deyirlər. Belə ümumiyyətdən təqdimat hamim xalqların eyni arazida yerləşəsi, etnomədəniyi baxımdan bər-birinə çox yaxın olmaları ilə izah edilir. Onlar Azərbaycanın ucqar yaşayış məntəqələrində maskunlaşaraq, əzələrinə xarən etnokultural xüsusiyyətlərinə, adət-ananalarını inyidəyik qoruyub saxlayırlar.

Şahdağ xalqları İslam dininin sünni tariqətinə mənsubdur. Bu xalqların dünyagörüşündə ibtidai inanclar hala da qalmadılar. Onların məsələlərdəndən qədəmə tabiatla bağlı inanclarla təsəffüd olunur. Dilları **Şimalı Qafqaz** dilləri arasının Nax-Dəştgən qrupuna aiddir. Buduç və qızlı dillər yaxın olsalar da, fərqli dillər sayılır. Xinalıq dili isə **Şimalı Qafqaz** dilləri ailəsinə mənsubdur və spesifikasi xüsusiyyətlərinə görə bə dillər arasında ayrıca yer tutur. Şahdağlıların in-



tegrasiya prosesləri nəticəsində getdikcə daha sürətli itib getməkda olan dillərin rövşəni zərərli barəsindən dərinşənərək hərəkət yarın Xinalıqlı orta məktəbin ibtidai siniflərində bu qrupun dilinin tədris olmasına söylemək olar. Digər şahdağlıların dillərində isə ibtidai tədris yoxdur. Xinalıq və Buduç dillərinin havasının saviyətdən təqdimatda yaradılmış taciriblərinin müvəkkilişini nəzara alaraq eyni dil qrupuna aid şahdağlıqlar üçün ümumi alfabənin tədrisi edilməsi və bu dillərin həm şahdağlıllanın ana kandırlarında və han və yaşlıqları düzən kandırlarda ibtidai saviyətdən tədrisi ümumlunda medəni əsrinə unikal hadisələrləndən həm dillərin yox olması onlayndır.

Yerləşdikləri bölgənin tarix-siyasi-mədəni rayonunda önəmlili rol oynaması şahdağlıqlar adalarına hələ antik vənur müjəlli Strabon asərindən rast gelinir. Klassik Azərbaycanın arasından tarixən mövcud olmuş dövlət qurulmuşluları içərisində müümən rola malik Qafqaz Albianı-yı dövlətinin və yaşayışında faal iştirak etmişdir. Qafqaz Albianı-yı təyafşaların birbaşa varişləri都说 by the etibar qrupular öz ikililiklərini asas etibarla gününümüzək qoruyub saxlaya bilmışdır. Elə hamim Strabonun qeydi etdiyti Qafqaz Albianı dövlətinə təsli etmiş Albian Təltifqası da xü 26 gruppasında şahdağlıqlar da adalarına rast galır. Say etibarla iz olsalar da bu kandırların hərəsiniñ ahalisi ayn-aynılıqlı bə etnik qrupdur. Yeddiyliniñ hər birinə özünə xas adat-ananəsi, etnəmədəniyi var.

1886-ci ilə aid statistik məlumatlara görə Bakı quberniyasının Göyçay qazasının Lahic sahəsində və Quba qazasının Qusar, Quba, Davəçi və Müşkür sahələrində ümumiylükde 45700 nəfər şahdağlı yaşayışlığı, ki, buna 3420 nəfər buduqlular, 7767 nəfər qızılzırlar, 2315 nəfər xinalıqlıqlar id. Bu işa bütövüldü Quba qazasının 12 fəzalanınç da demək idi. 1926-ci il şiyahyaalınlığında buduqlular 2 min, qızılzırlar 2600, xinalıqlıqlar isə yalnız 100 nəfər olaraq göstərilir. 1959-cu il şiyahyaalınlığında şahdağlıqlar ayrıca xalqlar kimi göstərilməyib. 2009-cu il şiyahyaalınlığında isə Azərbaycanın yaşın təqribinə 4400 qızılzınlı və 2200 nəfər xinalıqlınlı şəhərdə qeyd edilib.

Şahdağ qrupuna aid insanlar təqribinə son 150 il arzında atrafda Xaçmaz, Şəhrəvan, Zərdab, Qəbələ, İsmayıllı, Ağsu və digər düzən rayonlarda 300-ən artıq yeni kənd yaradıraq orada yaşaması qədərdir. Bundan başqa qonşu Dağıstanın arazisindən bər sira kandırlarda, eləca da Azərbaycanın və Keçmiş SSRİ-nin bəzi şəhərlərində şahdağlı ailələri vərdir.

YERLƏŞDİKLƏRİ BÖLGƏNİN TARİXİ SIYASI-MƏDƏNI HƏYATINDA ÖNƏMLİ ROL OYNAMIS ŞAHDAĞLILARIN ADLARINA HƏLƏ ANTİK YUNAN MÜƏLLİFI STRABONUN ƏSƏRLƏRİNDE RAST GÖLİNİR



di. Kocdan avval kandilar acas meydaninda topaslan aqsaqqalar maslahatashardilar. Bu maslahatashmanin maqsedi koc'a hazirli idi. Koc gruplarini realasqirdi. Bu grupa adstan qohumlar, yaqin adamlar da-xil olurdu. Oruplarin formalosaldirlmisi konyul suradta, sarbast sakilda bas tuturdur. Har grup ayin-ayin alilaridan taqkil edildi. Koc zaman har alla oz aqsiyan qururdu. Qoyunluqlu yanbu, bu arazilern kandilar, qismen da ola, aknplikli da msqul olubular. Baslica olaraq arpa, buqda, covdar, marc kimli biktiler becanlardı. Lakin ehal ozundi taxi mahsullarini ta minin edti bilmirdi.

Şahdag xalqlarini tamsil edan har bir ayaq meydanida yun etiheti saxlayardı. Bu fakt ahsilin toxuculuq, xalqçılıq sanati ili maqjul olmaq soq edib. Onlarnın yaqdisilann aksar kandilar, demek olar ki, bütün aifalar xalqçılıqni, kilm, palaz, xurcum, habebi corab va basqa maaşaq aysylarini toxumuslu maşgul olublar. Azarbaycan xalqçılıq sanatında öz yeri olan, Quru, Xinaliq, Cek xalça növürlü mahz bu kandilarin qodanlin tarafindan yaradıldı. Xalça toxumaq üçün şahdagilar yeri oltardan boyaq kimi istifade edib, har bir biktin hanisi rang verdiyini asasani muayyanlaşdırıldı. Mahz buna gora da onlarnın xalçalar, palazlari tabiliyi ile seplidir.

Har bir alarin alava, qizik qayslarindan ana va nanalarindan toxuculuq sanatini sirlarini öyrendirler. Buna gora da Şahdag xalqları arasindan el bir alta tapmaq olmaz ki, orada her hanis qız va ya galin xalça, palaz, xurcum, corab va bu kimi maaşaq aysylarini toxuya bilmäsin. Şahdagilar arasında yon şal toxuma sanati da mühüm yet tutub. Hanim sanat xalq arasında qulqafiq adlanır, toxuculara issa culfag deyilimdir. Culfaglar asas anasian isjardan ibarat olardı. Onlar ahaldan sifariş gorüttürerek, onlar üçün yunden cuxa, şalvar va bagş paltalar tikiderler.

UZUN DÖVRLƏR GEDİŞ-GELİŞİN ÇETİN OLDUĞU MƏKANLARDA – DAĞLarda YAŞAYIB DAĞLAR KİMİ BƏZƏN SERT, ÇOX VAXTSA XOŞGÖRÜLÜ, QONAQCIL OLAN MƏRD ŞAHDAĞLILARIN MÜASİR DÖVRÜMÜZƏ QƏDƏR ÖZ VARLIQLARINI QORUYUB SAXLAMALARININ ƏSAS SƏBƏBİ, MƏHZ BAŞQA XALQLARLA İNTƏQRASIYA OLMANALARIÐIR



Bu noqtadan Budugun xəzinəmaxsus xəlqini ayırt edilir

Şahdagilarnın yaqdisi qadim kandilar oxşar quruluşa malikdirlər. Oxşar kandiların daqiq arazilarda yerlesmiş, genis torpaq sahalarının olmasından ili alaqlar bu xalqların yaşıyi evlari terassvarıdır. Bu xüsusiyyət Cek, Hapit və Xinaliq kandilarında özünü qabarq göstərir. Evlər sənki bir-birinin davamıdır. Bir evin dəmi, sənki digər evin eyvanıdır. Har bir Şahdag kandi mahallalarında ibarətdir. Bu mahallaların öz meydanları var ki, boş vaxtlarında yaşı kişişler bi meydanda assan axşam vaxtlarında topşaraq səhət edir. Nisbatan cavan nəslin nümunəyindən, meydanda olarkən aqsaqqalların səhbatlarına qulaq asırlar. Burada müxtəlli həkayələr, rayvatyalar, latifalar dinləməklər. Bundan sonra, aqsaqqallar müxtəlli masalaları müzakiraya çıxarırlar, problemləri anında həll edir. Bu masalalar ev tikiñtisi, təsərrüfat işləri, insanların arasındakı mübahisələrə əlaqlı olurdu.

Şahdagilann demografik inkişafına an ciddi zarba issa 1918-ci ilde ermənilər tarafindan vurulmuşdur. Hamin işin yanzında ermənilərin Quba cababığlarında istirahət etmiş, ağır illiklər maruz qalmışlar. Xüsusi, 1941-1945-ci illar salah Şahdag xalqlarının demografik inkişafına ciddi təsir göstərmmişdir. Belə ki, asasan Quba-Şəhrə-Səbrən zonasında 1941-ci ilin dekabrında testkil edilmiş 223-cü diviziyannın tərkibində müharibə yollanmış yüzürlər şahdagının çox böyük əksəriyyəti cəbhədən gəytirmmişdir.

Şahdagilann demografik inkişafına an ciddi zarba issa 1918-ci ilde ermənilər tarafindan vurulmuşdur. Hamin işin yanzında ermənilərin Quba cababığlarında istirahət etmiş, ağır illiklər maruz qalmışlar. Xüsusi, 1941-1945-ci illar salah Şahdag xalqlarının demografik inkişafına ciddi təsir göstərmmişdir. Belə ki, asasan Quba-Şəhrə-Səbrən zonasında 1941-ci ilin dekabrında testkil edilmiş 223-cü diviziyannın tərkibində müharibə yollanmış yüzürlər şahdagının çox böyük əksəriyyəti cəbhədən gəytirmmişdir.

Azərbaycanın azlı torpağı olan Dağlıq Qarabağın qorunmasına da şahdagilar fəaliştir etmişlər. Bir çox şahdag Qarabağ cabballarında iigidlikla vurusaraq şahid olmuş, neça-neça şahdaglı isə karbi sahada

zərər çəkmışlar. Şahdagilann demografik inkişafına an ciddi zarba issa 1918-ci ilde ermənilər tarafindan vurulmuşdur. Hamin işin yanzında ermənilərin Quba cababığlarında istirahət etmiş, ağır illiklər maruz qalmışlar. Xüsusi, 1941-1945-ci illar salah Şahdag xalqlarının demografik inkişafına ciddi təsir göstərmmişdir. Belə ki, asasan Quba-Şəhrə-Səbrən zonasında 1941-ci ilin dekabrında testkil edilmiş 223-cü diviziyannın tərkibində müharibə yollanmış yüzürlər şahdagının çox böyük əksəriyyəti cəbhədən gəytirmmişdir.

Şahdagilann demografik inkişafına an ciddi zarba issa 1918-ci ilde ermənilər tarafindan vurulmuşdur. Hamin işin yanzında ermənilərin Quba cababığlarında istirahət etmiş, ağır illiklər maruz qalmışlar. Xüsusi, 1941-1945-ci illar salah Şahdag xalqlarının demografik inkişafına ciddi təsir göstərmmişdir. Belə ki, asasan Quba-Şəhrə-Səbrən zonasında 1941-ci ilin dekabrında testkil edilmiş 223-cü diviziyannın tərkibində müharibə yollanmış yüzürlər şahdagının çox böyük əksəriyyəti cəbhədən gəytirmmişdir.

Şahdagilann demografik inkişafına an ciddi zarba issa 1918-ci ilde ermənilər tarafindan vurulmuşdur. Hamin işin yanzında ermənilərin Quba cababığlarında istirahət etmiş, ağır illiklər maruz qalmışlar. Xüsusi, 1941-1945-ci illar salah Şahdag xalqlarının demografik inkişafına ciddi təsir göstərmmişdir. Belə ki, asasan Quba-Şəhrə-Səbrən zonasında 1941-ci ilin dekabrında testkil edilmiş 223-cü diviziyannın tərkibində müharibə yollanmış yüzürlər şahdagının çox böyük əksəriyyəti cəbhədən gəytirmmişdir.

Şahdagilann demografik inkişafına an ciddi zarba issa 1918-ci ilde ermənilər tarafindan vurulmuşdur. Hamin işin yanzında ermənilərin Quba cababığlarında istirahət etmiş, ağır illiklər maruz qalmışlar. Xüsusi, 1941-1945-ci illar salah Şahdag xalqlarının demografik inkişafına ciddi təsir göstərmmişdir. Belə ki, asasan Quba-Şəhrə-Səbrən zonasında 1941-ci ilin dekabrında testkil edilmiş 223-cü diviziyannın tərkibində müharibə yollanmış yüzürlər şahdagının çox böyük əksəriyyəti cəbhədən gəytirmmişdir.

Şahdagilann demografik inkişafına an ciddi zarba issa 1918-ci ilde ermənilər tarafindan vurulmuşdur. Hamin işin yanzında ermənilərin Quba cababığlarında istirahət etmiş, ağır illiklər maruz qalmışlar. Xüsusi, 1941-1945-ci illar salah Şahdag xalqlarının demografik inkişafına ciddi təsir göstərmmişdir. Belə ki, asasan Quba-Şəhrə-Səbrən zonasında 1941-ci ilin dekabrında testkil edilmiş 223-cü diviziyannın tərkibində müharibə yollanmış yüzürlər şahdagının çox böyük əksəriyyəti cəbhədən gəytirmmişdir.


Buduqulann ümumi sayi taqriban 6000 nafاردır. Onlara bağlı halilət ilki rasmı sanad 1607-ci idə Safavi hökmdarı I Şah Abbas tarafindan verilmiş farman hesab olunur. Buduq va budugular barada XVII və XIX asrin avallarında verilmiş Duba xanlarının farmanları xüsusi ahamiyət kəsb edir. Hala XIX asrin 40-ci illarında Buduqulann bir hissasi Azərbaycanın bir düzən rayonuna köçərək oba tipli yaşayış maskənləri salmışdır. A.A.Bakuvanoxun "Gülsüntə-İran" asırında Buduq va buduguların miyyəyen yeri aylıbdır. XVIII asrda Buduq eyni adı mahalan markzi klub. Tarihi sanadla Azərbaycanın asuludan 70-dək bay adına rast galınır.

Buduq sakirinən asas masjidiyyəti maldarlı, asas etibarı da qoyunçuluğdur. Buduqların imişk etməsi xalq sanatları da bu masjidiyyətə bağlıdır. Tarixin aklınca toxuculuqda maşqul olan buna kəndi eyni zamanda taxılıqlı, qusquşlu, kuster sanakalarla da inşaiş edib. XIX asrda Buduqda cib qibranişması, xancar tiyəsi və qını dildəldili, tufang qondağı başlandığı, tikinti üçün material hazırlayan emalatxananın, at zavodonun olduğunu haqqında malumatlarastı galınır. Buduqluların iştirəsal madaniyyətin dənəkəndən burada qalıqlan indiyadıq da mövjud olan va zamandan Buduq boyalarının çəkirdəyi sıfırlanın saxlı borul süd kamarı haqqında malumat vermek yerina düşür. Belə ki, çoxlu sayıda iribuyuzlu və xirdabınzulu heyvanları baslandıq. Qabqazma va Dağıştı kimi yaşayış manzurlarından sağılan tonlara südə markaza, yaşı Buduq kəndindən oturdlardı. Olimziddə az tanınan, lakin gözallı, safi halası ilə Azərbaycanın asrarangı guşalarından olan Caf yaylağı – Buduq cafe niş, sanki angin, bol ottu, güllü-chıplı, oturları ilə Buduq va digər kandilar qılıq otla bolluca təmin edir.

Budugan zaman-zaman dən, adəbiyyat, bir sira digər elm sahaları üzrə alınırlar yetişkar öz




Buduqda en hindür topaların birində yerləşən qadim ev



Buduq, xançaların belə göründü



Mədəniyyət/Culture #2 • 2020 49



Cek kandının Ümumi görünüsü



Dəzə şəhəri qayaya sığınmış Cek kəndi qaya məhməkədir...

zamanında geniş təməmlər. Onları asasən "Buduç" taxılışından tanımaq olur. Müsbət Buduç kəndinin sakini keçmiş zəngin tarixi-madani əsni yaşatmışdır. Ümumi vəzifə hesab edilir. Ənənəvi xalq memarlığının nümunəsi olan Buduç evləri, qorunub saxlanan xalq tətbiq sanatları, xalq alqış adıbbiyət bəabalardan gələn qan yaddığının hala da cənub olduğunu göstərisidir.

2000-ci illərin avvalında Quba rayonu Nərimanabad kənd tam orta məktəbinin əslən budulmuş olan adıbbiyət müsələhinə Adigözlü Hacıyevin budulğuların döyü üyğunlaşdırılmış Buduç alqışının layihəsinə hazırlaması bütün budulğuların madani hayatından möhüm hadisəye çevrilib. Başqa olaraq latin qrafikası asasında tətbiq edilər. İctimaiyyatın müzikəsinə verilən aliyyədə 43 hərf var 1 işara var. Müallif belə hesab edir ki, bu alqış Buduç dilinə tabibli, sahəsində möhüm irliliyənə sabab olmuşdur.

Yaxın-uzaq Cek

Şahdağ qrupu xalqlarından biri de ceklərdir. Onların markası igamatağı Qudyalçyan oplu olan Ağçyan sol sahilində, Cek şayalarını kimi tənənən yüksəkliklərin üzərindəki Cek kəndidir. Quba şəhərinin 35 kilometr canub-sərqiñdə dayanmışdır. 1643 metr hündürküdə, Baş Qafqaz silsiləsinin yamacında qarara tutulmuş Cek kəndi Şimaldan Ornz, cənubdan Əlik, şərqden Yerguc, qərbənən Xinalıq adlı ahaata olub. Xinalığa doğu uzanan dağ yolunda sonuncu olan kənd əhalisinin yaşasığı sahə tagriben 7 kilometrlik radiusluşa edir.

"Cek" topominin etimologiyasını hələlik tam aqıqlamaq mümkün olmayıb. Ehti-

mal edilir ki, "Cek" sözü cek dilindəki "cığa" sözündən yaranıb və Azərbaycan dilində "əraz", "məkan", "torpaq", "yer" deməkdir. 1926-cı ilde Quba qazası özünü cekli hesab edən cami 9 nafar qeydə alınmışdır. Lakin məraqqidir ki, bu qazada cek dili ana dili hesab edənlərin sayı 3176 nafar idi. Onlardan 764 nafar Quba qazasının Anx dairəsində, 1267 nafar Qonagapkaz dairəsində, 1 nafar Qusar dairəsində, 492 nafar Xaçmaz dairəsində və 652 nafar isə Xudat dairəsində yaşayır. Buna əlavə Nuxa qazasında 590 nafar cek qeydə alınmışdır. Hazırda isə ceklər Quba rayonundan savayı atraf rayonlarda, Qəbələdə, eləcə də Bakı və Sumqayıtda yaşayırlar. Ümumiyyət ceklərinin nümayandaları sırasında arazialarda 20-dən çox yeni kənd salırmışlar. 2009-cu ilin siyahıyalılmasına asasən kənd 200 nafar aha yaşıyır.

Ceklər və Cek kəndi özünəməxsusluğunu diqqət çək edir. Ceklərin bəs sira nümayandaları Şahdağ xalqlarının, xüsusişən ceklərinin tarix və madaniyyətinin, adatenelerin tabibli sahəsində fealitləri ilə fərqləndir. Xinalıq-Tarix-Memarlıq və Etnoqrafiya Dövriünən Cek kəndindən əsasında 2011-ci ilin avqust ayında aparan tədqiqatlar nəticəsində qədim yaşış məntəqəsi və 1 kurqan – Kukag və ya Cek kərgün aşkarılıb. Hamin tapıntılarının tunc dörvənə - e. III-II minilliklərə aid olması ehtimal edilir. Kurqanın yerəsində 15-a qədər mağara mövcuddur. Mağaralarda qədim insanların yaşış maskını olmasa ehtimal edilir. Eyni zamanda Cek kəndinin Zanqar ərazisində qədim yaşış məntəqəsi aşkarılmışdır.




Quba Dağışasının aksar sakini kimi tarixan köçmə hayat tarzı kefirən ceklərindən asas möşgülülüyü heyvandırılıq, aqıncılıq və toxuculuq olub. Kişişər asasən qırqıncılıqla, qadınlar yurdun müxtəlif məməlülətlər - xalç, palaz, kılım, corab, şəl toxumlaşma maşşül olublar. Cek kəndinin xalaları Azərbaycan xalqlarının Quba-Sırvin tipinə Quba qrupuna aiddir. Parlaq kompozisiyaları bu toxular ceklərinin doğma kəndinə adı "Cek" xalça-ları adlanıb.

Bütün kollektiv və şagirdləri ceklərən on yeganə məktəb Cek kəndində yerləşir. Kənddə kühne məktəb 1928-ci ilə təklifi və yararsız vəziyyətə düşməndən. 2006-ci ilin avvallarında UNESCO-nun xüsənməli safiri Mehriban Əliyevannın rəhbərliyi ilə Heydar Əliyev Fondundan həyata keçirildi "Yeniləşən Azərbaycana yeni məktəb" programına asasən Cek kəndində yeni məktəb binası təhvil verilib.

Cökəkdə yüksəldən əlik

Kənd danız səviyyəsində 1679 metr yüksəklikdə yerləşir. Güllük Azərbaycanın qəfqazdılı məlli etnik qruplarından biridir. Əliklərinən ana dili əlik dilidir. Tədqiqatçıların fikrincə, əyonim xakas, tuvin, Sır və Sibir türkərinin dildə "kand, aul, ulus" menənlənnən ibarət. Cek kəndinin sözüne qıçılma bildirən -ik şəkilçisini alava etmək, yaxud "hündürlik, yüksəklik, zirvə" manasında



Təmir edilmiş Cek kəndi kənd evi



Unadılmış sahə


işənən alık sözündən yaramamışdır. Digərlərinə görə əlik kəndi adı türk dilində "dağlarda qızılı" və "çökək" manənləndən almış alık sözü ilə bağlıdır. Bu əlik kəndi coğrafi mövcəyinə uyğundur. Hazırda burada 50 evdə 300 nəfərdən çox insan yaşayır.

Tarixan heyvandırlığın asas faaliyyəti istiqaməti olduğu kənddə bununla bağlı istehsal sahələri da inkişaf etmişdi. Belə ki, XIX yüzillikdə əlikdə yun şəhər istehsalı çox geniş yayılmışdır. Kənddə maskunlaşmış əhalinin çox böyük əksariyyəti keçmişdə olduğu kimi həzirdə qışlaq və yaylaş sərəntidən istifadə etməklə heyvandırılıqla meşğul olur. Onlar ilin bir yarısında qışlaqda, digər yarısını isə yaylaqda keçirməyi addı edib. Həri il oktyabrın 1-dən 15-dək qoyun sürüklərinə qışlaq etdirir, may ayının 1-15-i arası isə yaylaq çoxlar.

Buradakı məzardırıcı aparan tədqiqatlar zamanı Xinalıq və Qızınlı kəndlərində oldu-



Əlikdə qışlaq



Blik jurnalçıları üçün maraqlı sahəler



Şəhər hər kürk



ANI YAŞADANLAR...

Ilqar Cəfərov AZƏRTAC-in baş fotomüxbiri, Əməkdar mədəniyyət işçisi. Gəncədə doğulub, böyük, kand təsərrüfatı sahəsində çalışmış ziyalı valideyinər on yanında ona "Smena-8" fotoaparatını hədiyyə edir. Fotoqrafiya ilə həvəskər, məşğul olan qohumlarının gənşlərinə mastəhatla ilə foto çəkməyi, şəkilləri çap etməyi öyrənir. Tədrিস atrafında gördüyü məraqlı məqamları özü çəkməyə başlayır. 1990-ci ilə Moskvada SSIİ Jurnalıstalar İttifaqının fotomüxtəbirlik fakultetini bitirir. AZƏRINFORM- (indiki AZƏRTAC) fotoredaksiyasında işləyən zamanı islamaya başlayır. Ötən günləri bəlli xatırlayır: "Məni hanımışa dənən çox harakatlı, dinamik məqamlar colb edib, idmanda və gündəlik hayatda rastlaşdırılmış müxtəlif hadisələrlə elə hərakatlı anı foto abdolşəfmək istəmişəm.

Ötən asın 90-ci illərdən başlayaraq dafalarla cəbənə bölgələrində müharibənin törendiyi faciaların şahidiyəm. Bu mənzərdə çəkdiyim şəkillər bir çox kitab və fotosənətlərdə çap edilib. 2003-cü ilə M.F.Axundov adına Azərbaycan Milli



Kitabxanasında Qarabağ mövzusunda "Bir qəlibin harayı" adlıan fərdi sərgim baş tutub. 2005-ci ilə Bakıda Bədii Gimnastika üzrə Dünya Çempionatı çərçivəsində Heydər Əliyev adına idman-konsern kompleksində "Paralimpiya anları", 2010-cu ilə isə Vachia Samadova adına sərgi salonunda "Pekin Paralimpiya oyunları" adlı fotosənətlərim keşfildi.

1992-ci ilin fevralında ilk izəməyi - Füzül, Şuşa və Laçın rayonlarında getdim. Bakıya qaydılıb fotomaterialları redaksiyaya

tahvil verdim və dərhal da Ağdamda getmeli oldüm. Artıq Xocalı faciası baş vermişdir. Hadisələri canlı görməmə, tanınmaz hala sınılmış casadarı ləntə alımaq heç de asan deyildi. Dahşata gəlirdim, zaman azısimı qışqırmadığın, ağlamadıqın güclə saxlaydım. Ermanılar körpələr, qadınlarır və ocacları vəhşicəsinin qəllə yetmiş, hər birinin də casadını qəddarcasına tanınmaz vəziyyət salmışdır. Bu günə kimlər o hadisələrin tasirindən çıxa bilmişəm. Başqa düzgündüm ki, nə qədər ağır olsada bu vəhşiliklər cəkləndirilir ki, dünən xəbərdər olısn. Bu dəhşəti manzərəni görərək dözmək mümkün deyildi. 1992-ci ilə həkimliyətə hərcəmçəklər, qarşıdurmalar olduğundan bazan



şəkil çəkməyə imkan verilmirdi. Amma pəşəkarlıq məraqlı və anası vətəndaşlıq borcu bütün qadağaları üstələyirdi.

"Həmin günlər Ağdamdan ağır yarallarla birgə qatarla Bakıya gəldim. Vəzifələndə düşündür gərdim ki, çoxlu tacili yardım məsniyəti dayanıb. Bu zaman vəzifələndə salahiyyətlər dedilər ki, şəkil çəkmək qəti qədəğəndər, əks hələ, fotoaparatlarıñ üzərinən alıncasın... Göründə yox, aga, bu anları çəkməsəm, vicidən rahat olmaz. Qalxdıñ yaxınlıqdakı hasarın üstüne və başladım gizlincə çəkməyə. Qarabağ müharibə mövzusundə çəkdiyim fotosular yeri mətbuatla yanaşı xarici sahifələrindən deyil yəldiz."

Xocalının ardıcılı İlqar Cəfərov işləşmiş digər rayonlara ezel olunur və yənə eyni manzərlər... Deyir, onu bəyərdə an cox təsirdən sonra körpəşəqərin galacak təaliyi və yaşı insanların gözündəki ümidişsizlik olub.

Ilqar Cəfərov 2004-cü ildən başlayaraq Paralimpiya idman oyunlarında fotomüxbir kimi iştrik edib. 2014-cü ilde Soçi Qiş



Olimpiya Oyunlarında, 2016-cı ildə isə Braziliya Yay Olimpiya və Paralimpiya oyunlarında çalışaraq idmançı müxtəlif məraqlı anınlarda fotosənətçilər yaddaşına köçürüb. Bu mündərəzində dünənyin müxtəlif ölkələrində beynəlxalq foto müsabiqələrində iştirak edib. Qazandıq məsələfatlarında, sayi yüzü ötüb ki, bunların 74-ü Beynəlxalq Foto Sənati Federasiyasının (FIAP) keçirdiyi müsabiqələrdən, festivallardan və sərgilərdən adı edilib. Dünənyin 50-yə yaxın ölkəsinə keçirilən foto müsabiqələrdə məsələfatlar qazanıb. 2015 və 2017-ci illərin yenekləndən gərə fotojurnalistika jannadı adı Amerika Fotoqrafiya Camiyinətin "Fotoqrafiyada kim kimdir" adlı illik məcmüsündə yer aldı. 2010-cu ildə Azərbaycan Fotoqrafları Birliyi tərəfindən "İlin fotoqrafi", 2015-ci ildə isə "İlin press fotoqrafi" ödüllərinə alıb. Azərbaycan Respublikası Prezidentinin Sarançımı ilə 2010-cu ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görüldü. Beynəlxalq Fotoqrafiya sahəsində alda etdiyi uğurlarla 2016 və 2017-ci illərdə Beynəlxalq Foto Sənati Federasiyasının "Rəssam" və "Mükəmmal rəssam" dərəcələrinə sahibləndi. Bu ilin sonuna kimli həmin təsdiqləti üçün fəxri adın almışdır.

2018-ci ildən etibarən isə "Gilavar" Azərbaycan Foto Klubunun sıralanmasındadır. Və FIAP himayəçiliyi ilə keçirilən beynəlxalq foto müsabiqələrdən münsif kimi qızış edir. 2018-ci ildən etibarən isə "Gilavar" Azərbaycan Foto Klubunun sıralanmasındadır. Və FIAP himayəçiliyi ilə keçirilən beynəlxalq foto müsabiqələrdə münsif kimi qızış edir.

Təcrübəli fotoğraf son hadisələrtə bağlı deyir: "Bu günlərdə dünənyənin avhilini dayışdırın pandemiya dövründə çəkilişlərin Bakının insanlarından boşalmış küçələrində olub, hənsi ki, qeyri-adı hissələr doğurur. Əminəm ki, bu qısa müddətli fasılə yəhəni yenə rəkursdan çəkmək imkanı verəcək, yeni mövzular üçün zamın yaradacaq..."

Karim Abbasov 1991-ci ildə Bakıda anadan olub. 2014-cü ildən fotosənəti sahəsində çalışır. Daha çox street (küçə) fotosənəti sahəsində çalışır. Bir neçə yeri və beynəlxalq yarışlarda qalibi və mükafatçısıdır. İspaniya, Türkiyə, Rusiya, Hindistan, Cini, Rumınıya, Macaristan, Montenegro, Serbiya, Ukrayna, Makedoniya, İran, Ekvador və s. ölkələrin keçirdiyi müsabiqələrdə uğurlar qazanıb. 2015 və 2017-ci illərin yenekləndən gərə fotojurnalistika jannadı adı Amerika Fotoqrafiya Camiyinətin "Fotoqrafiyada kim kimdir" adlı illik məcmüsündə yer aldı. Dünənyin 50-yə yaxın ölkəsinə keçirilən foto müsabiqələrdə məsələfatlar qazanıb. 2015-2019-cu illərdən gərə fotosənəti sahəsində keçirilən ilk mətbəər tədbirlərindən birini - Bakı-2015 I Avropa Oyunları işlədirdi. Ardından 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyə Oyunları, daha sonra "Formula 1" üzrə Azərbaycan Qran Prisi, Bakı 2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı çalışlığı böyüyə və müsabiqələri işləndirən olub. Karim Abbasovun fotosənəti Əməkdar artist və naşir Bahram Bağırzadənin "Bakı architecture 2003-2015", "Mərə Şəhər: azərbaycan" və "Bakı - 100 il" kitablarında yer almışdır.



"Gilavar" Azərbaycan Foto Klubunun üzv olan Karim Abbasov Fransanın Arşakon şəhərində "Azərbaycan gəncləri" çarpışında keçirilən sərgidən fotosənətçilər çəkən yeganə fotosənətçidir. Gəlçində baxırmayıq, əlkəmizdə keçirilən ilk mətbəər tədbirlərindən birini - Bakı-2015 I Avropa Oyunları işlədirdi. Ardından 2017-ci ildə baş tutan IV İsləm Həmrəyliyə Oyunları, daha sonra "Formula 1" üzrə Azərbaycan Qran Prisi, Bakı 2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı çalışlığı böyüyə və müsabiqələri işləndirən olub. Karim Abbasovun fotosənəti Əməkdar artist və naşir Bahram Bağırzadənin "Bakı architecture 2003-2015", "Mərə Şəhər: azərbaycan" və "Bakı - 100 il" kitablarında yer almışdır.

13

İlham Fataliyev



XXI ƏSRİN "TACLI" BƏLASİ

Dünya iqtisadiyyatının zararı milyardları hesablanır

Cəmi iki ay avval deyən olsayı ki, adı bir vürus dünynnən 205 olıksında hayatı ific edəcək, dünya iqtisadiyyatını çökürdəcək, insanlar dörd dövər arasında yaşamaya məhküm olacaq, dünynnən on həngər sırtkarlarının dizer yaracılacaq, yaqın ki, hanı gülüt keçər, buru deyəni ajlışız hesab edərdi. Amma bu bir faktdır ki, həzirdə Yer planetində həyat sərkər donub. Vaxtla insanla dolub daşın böyük şəhərlər, dünynnən on gozel turizm mərkəzləri sayılan London, Paris, Berlin, Nyu-York, Madrid, Roma, Tokio, Pekin, İstanbul, Bakı və yuxarıda böyük şəhərlər süktə qarq olub. İndi bu megalopislərin küçələri nəinki açıqlanıblar, hətta yərən insanların bəla şərqiş gülüşüne, şən zərafətlənnən hasrat qalıb.



Ekspertlərinin hesablamalarına görə isə Avropa Birliyi üzrə iqtisadi geriləmə 10 faiz təşkil edəcək. Avropa Mərkəzi Bankı prognoslaşdırıb ki, pandemiyin yaratdığı iqtisadi bohranın qarşısını almaq üçün Avropanı 1,5 trilyon avro dayandırma addımlar olunur.

Umumidünya Ticarət Təşkilatı 2020-ci ilədən təcaricələrdən 13 faizdən 32 faizdək əməkdaşlıq prognoslaşdırır. Təqdimat Cənəvərdə açılanlar hesabında bunun sababının koronavirus pandemiyası olduğunu vurğulanır.

COVID-19-nun iqtisadiyyatı vurdurduğu şəhərləri hesablayan JPMorgan Chase analitikləri bildirirlər ki, koronavirus pandemiyası üzündən dünya iqtisadiyyatı yalnız 2 ilde 5,5 trilyon dollar itaracək. Analitiklərin sözlərinə görə, həzirdə dünya 1930-cu illərin sühət dövründən bəri bir ajiq resepsiya girməkdədir.

Iqtisadi tənzəlləq qısmüddətli olsa da, barpa üzündən müdafiələməz gələcək: dünyaya üzrə Ümumi Davhil Məhsulun bəhərindən avvalı svəriyyəye çatmasına 2022-ci ildən təzə nəlli olmaq mümkünsüzdür.

Ən ağır zararlı turizm sektoru görə bilər

Pandemiya üzündən dünyada an ciddi turizm sektoru görəcək – bu, artıq heç kimə sərr deyil. Hesablamalara görə,

an çox insan da mahz turizm sektorunda – xüsusi otelçilik sahəsində işsiz qalaçaq. Bunun əsas sabəbi pandemiyinin təsirindən çıxan insanların hala üzün müddət hansısa böhranlı turistik safər getmeye casarət etməməsi olacaq.

Bu il məzuniyyətinə xaric olkalarда keçirilmiş istəvə və bərə maqsadla erkan rəvəsəviyə üçün öndən edən insanların vasitələrinin geri qaytarılması da həzirdə müzakirə mövcududur. Artıq malumdur ki, yaxın bir neçə ay işçilişindən hər hansı turist safarının reallaşdırılmasına qeyri-mümkündür. Bu sababdan ənsanlar ödenişlərinin qaytanılması tələb edir. Mütəxəssislər isə bunun mərhələsi şəkildə reallaşacağından deyirlər. Çünki hamim vəsait safər zəncirinin halqaların arasında artıq bölüşürdürlər, hər kənara payına düşənlər, ona görə da onun qaytanılması xeyli vaxt aparacaq.

Azərbaycanda shəhəri dəstək maqsadılıq 9 program hazırlıb

Qeyd edək ki, əksar dünya ölkələri pandemiyadan zarar çəkmiş sahələrdən əhaliyi əməkdaşlışın daşımaları (o cümlədən taksi ilə), yerləşmə vasitələri həsb edilən məhmanxana, hotel, otxışdırıcılar, səfərişlər üzrə malların, o cümlədən yeməklərin, arzaq və qeyri-arzaq mallarının daşınması və (ya və) qatıldırılmış, icmatalı işsiz, sərgilər, təşkilat, sahə, istirahət və əyləncə (oyun, kinoteatr, teatr, muzey və konsern zalları, idman-sağlamlıq obyektləri, həsrli təqrib və itixsəsartıma kuraslırları, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzləri, əhalinin sağlamlığı və təhlükəsizliyinin tamını ilə bağlı fəaliyyətləri) Nizərlər Kabinetini yanında Operativ Qarşılama Tərəfdarı tam və ya qismən mahdudiyyətlərinə sahələrdə fealiyyəti göstərən vergi idarəyilərinin tətbiq etməsi və hesablamaların artırılması və digər məsələləri əhatə edən vergi güzəştürməsi və tətilin verilməsi nəzərdə tutur.

Bunlarla yanaş, əhalinin arzaq və tibbi ehtiyaclar üçün zaruri olan bəzi məhsul növlərinin idxlə, habelə əhalinin arzaq, tibb və digər zaruri məhsuluların təlabatının



304 min müzdüd üçün amak haqlarının dövlət tərəfindən ödənilmesi nəzərdə tutulur. Bu, Prezident İlham Əliyevin "Coronavirus (COVID-19) panemiyası" və bundan irlə galər dönya enerji və sahə bazalarında baş verən əkskin dəlğalannımların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlı subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir səra tədbir həqiqətdən sarancamı asasın hazırlanmış "Pandemidən zarar çəkmiş sahələrdə emək haqlarının ödənilmesi üçün maliyyə dəstəyi" programı nəzərdə tutulub.

Programa əsasən, amakhaqədən əmək haqları 106,4 min nafarı tədbir, 87 min nafarı xidmət, 78,8 min nafarı sanaye, 7,8 min nafarı naqliyyat, 24,6 min nafarı isə digər sahələrdə çalışır. Ümumiyyətə bəzəkər üzrə 20 fealiyyət sahəsinə destek verilməsi nəzərdə tutulur. Əməkhaqəqənə yönəlməsi dövlət dəstəyinin ümumi həcmi 215 milyon manat təşkil edəcək.



İkinci program pandemiyadan zarar çəkmiş sahələrdə fealiyyət göstərən fərdi (mikro) sahibkarlarına maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutur. Bəzəkərler 2019-cu ildə ödədiyi vergilər onlara geri ödənilir. 300 min sahibkar ümumiyyətlik 80 milyon manat vasıtəydi.

Bundan əlavə, axtamınlı ailələrin övladlarının təhsil həqqının ödənməsi üçün 45 milyon manat vasıtəyin ayrılmasıdır.

Bundan əlavə, axtamınlı ailələrin təhsil həqqının ödənməsi üçün 45 milyon manat vasıtəyin ayrılmasıdır.

Təriixən başarıyırat bir neçə dəfa belə hal-hal üz-üzə qılıb. Xüsusi koronavirus odi ilə yayılmış pandemiyalar zaman-zaman müxtəlif ölkələrdə milyonlarda zərər vurub. Təkəc 1918-1920-ci illərdə "İspan gripi" əldənlərdən təsəkkülli virusdan 100 milyondan çox insan ölüb. Lakin əyrən üzünən əsriyə əldənlərdən və an varlığ overən insanın zakutin zəmərləndərə bəzələrə qılıb galıb, qarşısını olməğin yollarını topib. Təbii ki, müyyənen müddətindən sonra bütün bəzələr arxada qılacaq, həyət özərnəcəsək. Turistlər yenə müxtəlif ölkələrdə saflarfat edəcək, megalopislər insanları dəlbər daşacağı, ənənəvi, başarıyırat gülüşü, sevinci özüne qaydadıqca.

Faxriyyə Abdullayeva




Beynəlxalq iqtisadi markazlar prognosalar verir

Koronavirus adlanan bu pandemiyənin dün-yaya iqtisadiyyatı vurdurduğu zararı miqyası artır. Dün-yaya iqtisadi markazları bu zararı müxtəlif aspektlərdən analiz edərək prognosalar verir. Beynəlxalq analitik markazları hesablamalar üzrə, bu il dün-yaya iqtisadiyyatında 4-5 faiz azalma ilə yekunlaşacaq. Avropanı Komişisi

14



PANDEMİYA GÜNDƏLİYİ...



Murad Orucov



"gilavar" Azərbaycan Foto Klubu "Kreativ Azərbaycan" portalının "Evda qal, evda yarat" təşəbbüsünə qoşularaq "Korona virüs" adlı virtual fotosərgi sosial layihəsi hazırlanıb. Sərgidə 19 fotografın pandemiya dövründə çəkdiyi 56 fotosu sərgilənilir. "Mədəniyyət/Culture" jurnalı isə ölkənin tanınmış fotoqraflarının-Rəşad Mehdiyev, Ramil Zeynalov, Roman İsmayılov, Zaur Mustafayev, Vüqar İbadov, Dilavar Nacəfov, Murad Orucov, Əziz Karimov, Rəsul Rəhimov, Aydin Mammadov, Sahin Sardarov, Tofiq Baba-

yev, Famil Mahmudbəyli, Karim Abbasov, Vəli Şükürov, İlkin Nabiyev, Əlihüseyn Məlikov, Məhərrəm Məcidov və Şahlar Sadıqovun -Covid-19 adı ilə cami 19 asarını naşr edir.

Bu keçidlərə daxil olmaqla virtual sərgiyə bütövlükda baxmaq mürmkündür:

<https://www.artsteps.com/view/5e9eb4b841454a0d979dcaab>

<https://youtu.be/64CjX7yosoY>



Rəşad Mehdiyev



Ekspozisiyadan görünüş



Zal 3

Ekspozisiyadan görünüş




Ekspozisiyadan görünüş



Famil Mahmudbəyli



Əziz Karimov



Ekspozisiyadan görünüş



Ekspozisiyadan görünüş



Rəsul Rəhimov



Ekspozisiyadan görünüş



Ekspozisiyadan görünüş



Ekspozisiyadan görünüş



Roman İsmayılov

Xaricdəki "Azərbaycan evləri"

Vətənin bir parçası



ARTIQ MÜXTƏLİF ÖLKƏLƏRDƏ YAŞAYAN SOYDAŞLARIMIZ "AZƏRBAYCAN EVLƏRİ"NDƏ ONLARLA GÖRÜŞLƏR, BAYRAM TƏDBİRLƏRİ KEÇİRIB, SƏRGİLƏR TƏŞKİL EDİBLƏR

15

Dünya büyük imtahanla üzüldü - COVID-19 oldukça çatın bir sınaqdır. İnkışaf etmiş ölkələrin sahiyəsi, iqtisadiyyatı, sosial-psixoloji sfera, birlilik, hamçiylik anlayışları, hər şey, hər sahə sənki imtahanın verir. Başarıyyat yeni dövra qadəm qoymaq ərafasındadır. Bütün dünyaya bir parçası olaraq problemlərə mahz pəncərələrdən baxıñ. Anma eyni zamanda pandemiya dövrümüz üçün, dünya azərbaycanlıların üçün hamçiyin sanki test dövrü da sayılıdır. Xalqımız, sayı 50 milyonu olan azərbaycanlılar, hamçiylik imtahanına hazır idim? Bu sahəye, masul olan Diasporla İş üzrə Dövlət Komitəsinin hayatı keçirdi

layihələr, atılan siyasi addımlar hər hansı təməl rolunu oynaya bilmədi?

Bəzi insanların müşahidələri maraqlıdır, söyləyir ki, xaricdə yaşanan azərbaycanlılar hər il əlamətdən tarixləri, bayram və hüzün günlərini qeyd etdikləri zaman əla olurdu ki, eyni otelin bir mərtəbəsində bir qrup, başqa mərtəbəsində başqa qrup toplantıları və tadbirləri, görüşlərini keçirirdilər. Bəzən bir-birlərinən xəbəri olurdu, bəzən da yox. Parakandallıq çox zaman keçirilən görüşlərin həm ahata dərasınıaldır, həm də təsir imkanlarını azaldır. Son iki ilə vəziyyət xeyli dayışdır.

Diasporla İş üzrə Dövlət Komitəsinin "Yol xəriti"na uyğun şəkildə bu gün dünyının 10 ölkəsində "Azərbaycan evləri" açılıb. Macarstan, Polşa, ABŞ, Gürcüstan, Almaniya, Lüksemburq, Belçika, İspaniya, Ukrayna, Estonia kimi ölkələrdə açılan "evlər" Azərbaycan hökuməti hesabına fəaliyyət göstərir.

"Azərbaycan evləri" hələ ki azərbaycanlıların dahi six yaşadıqları şəhərlərdə açılıb və bu məkanlar xalqımıza sevan, milli maraqələrimizi üstün tutan hər kasın, eləcə də biza dost olan xaricinlərin üzünə hər zaman açıqdır. Həmin evlərin hansına daxil olsan, orada təxizim, mədəniyyətinim, Qarabağ münaqişəsinin asıl mühəyyəti, mili adət-anənamız, tarixi şəxsiyyətlərinə bağlı kitab və jurnalara, ensiklopediyalar məlumatlaşdır, əgər və aksessuarlara rast galacaqsan, ürəyin üçrəngli bayrağımızın dalgalanması ilə dəjə dənənək.

Artıq müxtəliv ölkələrdə yaşayan soydaşlarımız "Azərbaycan evləndə" onlara görüşlər, bayram tadbirləri keçirib, sərgilar təşkil ediblər.

Dünyanı gözönəlməz bala bürüyənda - koronavirus pandemiyası başlığında "Azərbaycan evləri"nən in qədər böyük əhəmiyyət hadşıdı, belə



bir ideyanın na gózal ki, reallaşdıgi daha aydın göründür.

Pandemiya dövründə Azərbaycana qayğıda bilməyən onlara soydaşımız məhz bu evlərə sigindi. Macarstan, Polşa, Almaniya kimi ölkələrdə Azərbaycan evləri onlara asıl yusvəna çevrildi. Polşadakı Azərbaycan evində 20 gün arzdında 19 tələbəmiz yerləşdirildi. Başqa bir Azərbaycan evi - Gürcüstən Azərbaycanlılarının



İnteqrasiya Mərkəzi Bolnisi və Mameuli rayonlarında onlara soydaşımızın an çatin anda köməyi asırgamadı.

Pandemiya dövründə "Azərbaycan evləri"nin rehbərliyi və diasporu təmsil edən müxtəliv şəxslər Komitənin nazidən fəaliyyət göstərən Diaspor TV vasitəsilə videokonfranslarda qoşularaq dünya azərbaycanlılarının məlumatlandırılmasına xəxəndən istirak etdilər.

"Azərbaycan evləri"nən yaradılmışdır xaricdə yaşanan soydaşlarının koordinasiyalı fəaliyyəti tənzimləmək, onların təşkilatlanmasına yardım üçün an mühüm addımlardan sayılır. 27 oktan əhəfa edən 11 Koordinasiya Şurasının yaranmasında və tadbirlərin çıxışının məhz koordinasiyalı şəkildə Azərbaycan evlərində taşkil birlik amilini xeyli gücləndirib.

Əvvəl düşüñürük ki, bu model - "Azərbaycan evləri" modeli özünü 2, 3, 5 iləndən sonra doğrudə bili. Bu hadisə göstərdi ki, hamin model özünü də tez - indi doğrultdu.

Xaricdəki "Azərbaycan evləri" ölkəmizi tənzimləməq üçün zangın bazaya malikdir və bu evlərdə soydaşlarımızın filmlərə baxmaq, dərnəklər təşkil etmək, dil kursları açmaq, mütəlia etmək imkanları var.

Bu məkanlar vatanın sahələrindən kanadaya yayılan har bir soydaşımız üçün enerji qaynağı, vətəna sevgi timsalıdır. "Azərbaycan evləri" xaricdə yaşayan insanlar, xaricdə doğulan azərbaycanlıların üçün məlumat bazısı olmaqla yanaşı, başqa millatların üçün mühüm məlumatı daşıyıcısi və ötürücüsi rolu da oynayır.

Azərbaycan evləri Azərbaycanın dünyadakı bir parçasıdır.

“

**"AZƏRBAYCAN EVLƏRİ" NİN
YARADILMASI XARİCDƏ YAŞAYAN
SOYDAŞLARIMIZIN KOORDİNASİYALI
FƏALİYYƏTİNİ TƏZNİMLƏMƏK, ONLARIN
TƏŞKİLATLANMASINA YARDIM ÜÇÜN ƏN
MÜHÜM ADDİMLARDAN SAYILIR**



OXUCU ANLAYIŞINA DAİR

16



Parvana Garayeva

Yasamal rayon Markazlaşdırılmış Kitabxana Sistemi
İnformasiya-resurs şöbəsinin eməkdaşı
E-mail: bayramqizi@mail.ru

Aməkdar elm xadimi, BDU-nun fəzli professoru Abuzar Xalafov "Kitabxanəsindən giriş" kitabında "Kitabxanənin struktur xarakteristikası və asas elementləri" başlıqlı matndada oxucu termininin elmi anlayışlarla geniş izahını vermişdir. Onu kitabxanının asas elementi hesab edir. "Oxucu sözünün özündə bir ziyalılıq duyuvar. Oxucu dedikdə kitabxana-informasiya-fəaliyyətində ziyalı, kitab sevən, qeymləndirməyə bacaran adam başa düşür. Hər istifadəçi, hər tələbatçı oxucu səviyyəsinə yüksəkən bilinir" ifadələrin qeyd edildi. Əlinin qader həqiqi olduğunu sözsüz kıldı, bəhədən çalısan müxtəsəsələr tam dəlğünliyi ilə anlayırdı. Kitabda eyni zamanda kitabxanənin pəsəsi da tərafı təhlili edir. Kitabxanaya olan hər elementin elmə ssasərlər sıxılığındı biza eyni zamanda "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunundan da məlumatdır. Kitabxana işi adı pəmiş kimi yaranan adamlara rast geləndə, hamim tarifləri yanğı, süzügedən kitabdan da sıfat gətirir, kitabxançığının astını müqadisə peşə şəyənlər oludurun yoxluq söyləyir. Kitabxançığın peşəşənindən bəhs edən ayrıca qızıl qələmə alındıqdan sonra barədə dəha genis səhbiyyət etlibiyyet dəymürümür. Mətnin adından bəlliidir ki, mənzunun asas mövcud oxucularıdır.

Övələk "oxucu kimdir?" sualını verək. Hamim an yuxarıda ad çəkən darslısı asas gətirərək istidməyi qədər geniş şəkildə cavab verə biliar. Yalnız "bizcə, oxucu sözü öz mezmərindən kitab birhənglik təlabə olun şaxsi ifadə idfəsi, əksinə, kitabın daimi etibacılı, öz peşəkarlıq saviyinəsi və manevi zangılılığını hamıja təqdimləndirir, kitabxanın icmii təfaifləyinə ardiç qatılan, sistemli qaydada biliklärə yoxlanılmışdır. İstəyin, kitabxana mühiyyi yaranan ziyal şəxslərin oxucu tituluuna sahiblənməsi münkündür" fikri həqiqi oxucunun işarəti verir. Məsləhənlər elmi tərafı bir-birdən qeymiyi kitablar iddiniyindən, oxucu məflumunun badilərindən təhlili fikri düşmüşəm. Mövzuya mənənə göstərməyin birbəri müşahidələrinə bağladı. Kitabxanəçığın təcrübəsinə asaslıca təsəssüratlarını qələm almışa elma etə bir töhfə vermişəm, kitabxanəyə üzən, burada dünyani fikrin, xayalan şayədən, tədbirlərin, badilərinin müzakirəsinə və sarıñış havasının gətirəcək oxuculara etibarlıdır, bər neçə mübahisəli məqamı da diqəqə çətdarıraqdır. Kitabxanəni sevdim, hər keçid üçün dəmədə makəna çevirməyə çalışıq, niyyətiniz üzərindən düşən məsuliyyətinə məcburiyyətindən deyil, peşəmə xüsusi sevgimindən, mərəmdən irali galır.

Oxucuları o vaxt problem yaranır ki, onlar kitab vaxtında qaytarırlar. Mütəcədələr, kitab geri vermələrini xahiş edəndə bazilərini bərə sərəksiya verir, hatta aməkdaşlığımızla aggressiv davranışları da olur.



Azərbaycan Respublikasının Qanununda eyni zamanda oxucuların kitabxanadan istifadə qaydalarına amal etməli, kitab fondunda qayıq ilə yaşaması, çap materiallarının və digər vəstaların itirilməsinə və ya yararsız halə salınmasına yol vermasının mütləkü olduğunu da göstərir. Bellə həllərdə yaranan problemlər bizi bir təklif irali sūrmak məcburiyyətindən qoyur: oxucuya kitab verilərkən təyin edilmiş müddədən öncə zadələmələr geri qaytarımız zamanında hər hansı cavabbehək deyən sanadı nəzərdə tutulub. Olsun, ki, hamim cavabbehək onlarıq və məsuliyətlərinə dark edərək kitabları vaxtında, yararsız hala salmadan qaytarımları reallaşdırıraq.

Kitabxanaya xüsusi diqəqə ayırdığı kitabənin passiv münasibatı baslayan oxucularımız da varki, onların sorğularının ödənilməsindən başın çatılın, yaranır. Hansı adəbiyyatı mütlək etmək istədiyini özü daşıqlıqda bilməyən oxucu, əmsaldıqlarını təklifi ilə da razılıqla. Fərqli xüsusiyyətlərinən asılı olmaları (karakterə sabırınlığı nəzərdə tutulur), hər kitabxanığın müqəddəs borcunu qabul edənlər qaydalarla, prinsiplərə nəyat etmək, mütləkədə yarlış istiqamətləri düzgünən löndürməldən bərə cür oxuculara xüsusi diqəqə yaşınpıq. Oxucu har səyadı avval bir insandır, onun manavı qida, ruhunu oxşaya biləcək bəsnərlərə etibaci. Kitabxanaya bəhədən qaytbər, təpənil, uyğun davrammalı və hamim etibaclı ilə iddaya bilənlərə alışqənlərdir. Oxucuya hər seyadı avval şəxsiyyət kimi yaşamasının, xüsusiyyətindən mətbəklərdən özüne inam hissəsi oymaq, kitabla təməsə həvəslişməndən zuridir. Buz məsuliyətlərə dark edir, problemlərini aradan qaldırmasından sonra münkən işlən, görür, mərabqlılıq və calibediliyi ilə internet uladıqlıqın qalib galan proqramları oxucuların mərafənameşinən cəlqırıq. Tədbir plənində müxtəlif görüşlər, ekskursiyalar, sərgilar, mütəzakirələr və sohbetlər daxil edilmişdir.

Öxülgə - gələşmənin sevincən gözldərimdir səz adamlınmışdır. Çələğin arsaya getirdiyimiz işlərin onların galactakı təyin edəcakları mövcüdü ilə etibarlı təməl rəsədi oynaması bizimcim qırurvericidir. Yeter ki, hər kas yoluñ kitabxanaya salıns...»

çoxu da vaxt çətşəmizləriñ bəhənə gətirir. Belələrinin məsuliyətsizliyi üzündən digər oxuculara yox cavabı verməli olur. Bəzan da kitabları zədələşdiklərə gətirirler. Bu zaman kitabxanacıñ ilə oxucu arasında bəzən mütləkədən bəzən mütləkədən birincisi kitabxana olsun. Mütləkədən manan zangılılaşması ilə natiçənlər, onu ali məqsədlərə yasaşmaya söy edir. Uzun illar tənqidimiz oxuculuñ bu hal müşahidə olunmazdır. Mütləkədə şaxslər yüksək mədəniyyətli maliklərdir, mübahisələrdə bəla qarşılıq tərafı tamkinli davrandırlar. Oxucu ilə öz qadar da vətəndəşdir. Vətəndəşin mənfiyi olması ita dövlətin xeyridindir. Kitabxanəçığın maddi-texniki baza, bütün il planı onlara xidmət üçün qurulur. Hər gün yeniyen-oxucularını sorğularınlara eşitməsək, peşəmiz öz gözönlüyün təmamilə təmir. Gəstərdiyimiz xidmət sayındaşındaş məqadisimiz yalnız dovtələndən bədənsindən malihələşmək niyyəti olmamalı, imzıdızdır və cavidən qalşılmalıq. Bu keyfiyyət bütün peşələri gözləyəndir.

Oxucuları o vaxt problem yaranır ki, onlar kitab vaxtında qaytarırlar. Mütəcədələr, kitab geri vermələrini xahiş edəndə bazilərini bər neçə reaksiya verir, hatta aməkdaşlığımızla aggressiv davranışları da olur.

Rezüme

Parvana Garayeva

O PONİYATI «CHİTATEL»

Bəstatın понятие «читатель» поясняется ссылками, рассматриваются некоторые проблемы общения читатель-библиотекарь. Предлагается предложение в связи с ответами и передача книг; в этом случае подчеркивается необходимость экспертного мнения.

Ключевые слова: читатель, библиотекарь, закон, обращение

Summary

Parvana Garayeva

ABOUT THE READER'S UNDERSTANDING

The article explains the reader's concept of reference, the reader-library focuses on the issues of personal health. The book presentation, the feedback provided, is coordinated with a specialist.

Keywords: reader, librarian, law, appeal

bayın sayı naticasında av vaxt içarışında Tiflis, Moskva, Leningrad müzeylerində saxlanılan Azərbaycan məxsus yurşarca nadir və dayəri maddi mədəniyyət nümunələri vətəne geri qaytarılmışdır. Onları içərisində mis, gümüş və qızılından zəngin silah kolleksiyaları, yüksək zərgarlıq məmulatı, Azərbaycan xanlıqlannıñ rəmzləri, silah və bəzək nümunələri, vətən mahir azərbaycanlı sanatkarlar tərəfindən toxunmuş xüzar və digər sanat əsərləri olmuşdur (4).

1923-ci ildə Davud bəy Şərifovun "Bizim mədəni irsimiz" adlı kitabı işz üzü görür. "Kitabda olan fəsil və bölmələr ("Müsəsər insanın adası", "İlin amkət alatları", "Dəs dövri", "Dəs dövrünün adası", "Ödül tanışlığı", "Gül kəşfi", "Tüx dövri", "Dini gönçəslər", "Millatın yaranması") onun müəllifinən qədər hərəfəti və dərin bilik dəliliyyunu göstərir". (4).

Alının gərgin anayı naticasında qisa müddət arzında Azərbaycan Dövlət Tarix Muzeyinə 50 minə qədər maddi mədəniyyət nümunələri toplanıb. 1924-15 ilə ölkəmizdə təşkil edilən "Birinci Ümumazərbaycanlı döyüşənlər qurultayı"nda manzusu işdən işləyicərət tarafından böyük maraqla qarşılandı. "Azərbaycanda muzey işi" adlı məruzadə ölkəmizdə muzey qurulşununun tərkibində, muzey işi sahəsiyyətinde məydan gələn ciddi təhlükələrdən bəhs olunur, muzeyşünaslıq sahəsindəki problemlər müzakirə edilir,

problemələr həlli yollan axtarılır.

Davud bəy Şərifov 1925-ci ilən başlayaraq arxeoloji ekspedisiyalarla səxən özü rəhbərlik edirdi. Onun Əsabala və Şəki bölgəsinə ilk ekspedisiyalar digərərindən milli məzmunlu ilə fərqlənirdi. Bu fakt da o dövrdə həkimiyətdə kommunistlər vətənə yaşıx təsir etdilməmişdir. Davud bəy Şərifov bütün ekspedisiyalarda birinci vətənənəyinən cəmiyyətləri, təsir etdilər. Davud bəy Şərifovun bütün ekspedisiyalarda birinci vətənənəyinən cəmiyyətləri, təsir etdilər. Davud bəy Şərifovun bütün ekspedisiyalarda birinci vətənənəyinən cəmiyyətləri, təsir etdilər. Davud bəy Şərifovun bütün ekspedisiyalarda birinci vətənənəyinən cəmiyyətləri, təsir etdilər.

nun yoxandə istirak ilə Azərbaycanın müxtəlif zonallarında aparılan arxeoloji axtarışlar nəticəsində zəngin maddi mədəniyyət abidələri aşkarlandı. Ölkəmizdə arxeoloji çəhətdən müntəzəm dərinləşdirilmişdir, və ilərə yaradılan başqa elmi mərkəzlərə yanaşı, 1927-ci ildə təşkil edilən Azərbaycanın Tarix, İncəsənat və Təbiət Abidələrinin Quruyan Komitə mühüm rol oynamışdır (5).

Davud bəy Şərifovun Gancada apardığı arxeoloji ekspedisiyaların tərkibində teləba kimi istirak edən İshaq Cəfərzadənin muzey qurulşunu şəhərənəyinən cəmiyyətləri, qazanılmışdır. 1937-ci ilərin qənləri reprezessiyi SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında faaliyyətə başlayan Azərbaycan Tarix Muzeyindən 1941-ci ilə qədər isə təsir etdilər. 14 avqust 1895-ci ildə Gancada sanətkar allasında doğulmuş İshaq Məmmədزادə oğlu keçmişdə. Muzeydə faaliyyət göstəran və əsasən elmi-tədqiqatçı mövşəyənən ziyalılarından, alımlarımız da qanlı reprezessiyamın qurbanı oldu. Təbii ki, bu kimi manifəsiñə muzeyin elmi faaliyyətinə sərəncəm zərbə vurdu. Coxşayı almışları güllələndi, süründi, etdi və işdən çıxanı. Məşhur arxeoloj Davud bəy Şərifovun Tarix Muzeyindən uzaqlaşdırılmışlığı hadisəsi deyildir. Cəfərzadə 1937-ci ilə qədər işlədikləri Gancada arab və fars dillərinin maniñəməsidi. Altılı çəkər məktəbinə bildirildikdən sonra 1942-1927-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində təhsil alır. İshaq Cəfərzadə hələ ikinci kursda təhsil aldığı vaxtlardan Azərbaycan Arxeoloji Komitəsinin və Azərbaycan Tədqiq və Tətəbbül Camiiyyətinin tarix-ethnografiya şöbəsinin faal işvi qismində çox etməyə başlaşdır. İshaq Cəfərzadənin Davud bəy Şərifovun təsiri, onların birgə işləşməsi da taximin bu dövra təsdiqdir. Həmin dövredə İshaq Cəfərzadə arxeoloq Davud bəy Şərifovun, arxeoloq və diliçi alim Ivan Ivanoviç Mesjanoviç, rəhbərlik etdirən ekspedisiyalar, faal suradət qalır, bu sahada tacərəbə toplayır.

Axeoloji elmına maraçi İshaq Cəfərzadə Azərbaycan Tərix Muzeyində işləməyi ruhlandı. 1926-ci ildə Azərbaycan Tarix Muzeyində elmi faaliyyəti başlayan alim omrunu və muzeyin inkişafına sarf etdi. 1926-ci ildən 1982-ci ilə qədər, yani omrının sonunaq Azərbaycan Tarix Muzeyində çalışmış İshaq Cəfərzadə böyük rəhbərlik etdirən ekspedisiyalara rəhbərlik etdi. Alim bununla yanaşı etnoqrafi məhiyyəti sefərərə maraş göstərir. 1944-ci ildə tarix elmləri namadızi arasında anel arxeolog və etnoqrafi İshaq Cəfərzadənin qurulşununda 70-cən əsaslı maddi mədəniyyət nümunələri qəbul edilmişdir. İshaq Cəfərzadənin qurulşununda 70-cən əsaslı maddi mədəniyyət nümunələri qəbul edilmişdir. İshaq Cəfərzadə tacüralı alim kimi tanınmışdır. "1941-ci ildə Çəlilabad rayonundakı Uzuntapşa adlanan yerdə aşkarlanmış qadın dövra elmi mədəniyyət nümunələri - xaxsi qabz, tuncəndən dəmirindən hazırlanmış silahlar, müxtəlif materiallardan düzülənləş basak aqşaları və s. tapıntıları alım tarixindən arxasınıq da bu tapıntıların natiçisi qadın dövra 1946-ci ildən nəşr etdirildiyi maqazadə Müjan mədəniyyətinin mövcuduluğunu keşf etmişdir. Yaloylutapa qazanlılarının da natiçileri şəhəriyyəti olmuşdur. Bu qazanlı zamanı respublikamızın arasında qadın və özünəməməsəxəs bir mədəniyyət idarəti qəbul edilmişdir.

İshaq Cəfərzadənin rəhbərlik etdiyi arxeoloji ekspedisiyalarla Gancada, Orançala, Ağdere, Covdar, Sobayı, Xocalı, Qızılıvəng, Qobustan və sair arazlari ahatolayırdı. Mühüm bir nüansi da qeyd etmək yerinə düzər ki, arxeoloji ekspedisiyalar və etnoqrafi sefərərə maraş göstərir. Tədqiqatçılar tərəfindən Azərbaycanın böyük rəhbərlik etdirən ekspedisiyalarla muzeyin qurulşunun faaliyyətinin artırılması, onların vətənətənəyinən artırılması, təkcən onların işlədikləri təbəqələrindən başlayıraq, İ.İ. Məşərinov, A.A. Miller, T.S. Passek, B.A. Latini və başqa-

edilir və sərgilənilər. "Azərbaycan Tarixi Muzeysi"da asas elmi-tədqiqat markazlarından biri kimi, tariximiz tabliğində mühüm rola malikdir. Tabliğ olunma işinən asasında elmi ekspozisiya və sərgilərin təkəli dərə. Odr k. 1920-ci ildən başlayaraq Muzeydə topalanın arxeoloji artefakt nümunələri kociq elmi ekspozisiya və sərgilərdə nümayiş etdirilib. Milli Azərbaycan Tarix Muzeyinin ekspozisiyasiñə nümayiş etdirilən arxeoloji artefaktlər ənanvi nümayış metod, olur sistemli metod asasında təkili olunmur". (7, sah. 51)

Muzey müxtəlif sahalarının qarşılıqlı olmasınaq çərçivəsində faaliyyəti göstərən mürabəkk bir organizmdir. Yüksek keyfiyyəti və samarəli işi muzeyin bütün sahalarının işkəsfəndən asildir. Muzey faaliyyətinin asas sahəleri fond, ekspozisiya, mədəni və mənşətli fəaliyyətləriñən ehət etdir. Sevinçdir hələ ki, ilk dovtat muzeyimizdən sonra Milli Azərbaycan Tarix Muzeyinə qurulşun bütün bu principlara riayət etmiş, olmazda muzey sahəsinin inkıpsək üçün böyük cəhdə faaliyyət göstərmüş, fədakarlıq nümayiş etdirilmişdir. Tədqiqatçılar tərəfindən Azərbaycanın böyük rəhbərlik etdirən ekspozisiyalarla muzeyin qurulşunun faaliyyətinin artırılması, onların vətənətənəyinən artırılması, təkcən onların işlədikləri təbəqələrindən başlayıraq, İ.İ. Məşərinov, A.A. Miller, T.S. Passek, B.A. Latini və başqa-



Milli geyimlər ekspozisiyası

Şədəbiyyat:

1. Azərbaycan Milli Ensiklopediyası (AME): Azərbaycan. Bakı, "Azərbaycan Milli Ensiklopediyası" NPB, 2007. 883 sah.
2. Azərbaycan Milli Elmlər Akademiyası aspirantlarının elmi konfransının materialları, iyul, 2005-ci il. Bakı, "Elm", 2005, s. 238-239
3. Zemfira Hacıyeva. Azərbaycan dövlət Muzeyi. Bakı, "Şəqr-Qərb" Nüsxəyət Evi, 2012, 152 sah.
4. Davud bəy Şərifov. https://az.wikipedia.org/wiki/Davud_bey_Shərifov
5. Sabina Hüseynova. Azərbaycanda memarlıq və arxeoloji abidələrin öyrənilməsi. <http://medeniyet.az/>
6. İshaq Məmmədزادə Cəfərzadə. <http://ib.az/people/27>
7. Elshər Karimova. Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasiñə arxeoloji artefaktlərin nümayishi. Mədəniyyət: Problemlər və Perspektivlər. Doktorant və Gənc Tədqiqatçıların XII Beynəlxalq Elmi Konfransının Materialları. Bakı, ADMU, 2018, 128 sah.

Rəsəmə:

Sabina İmanova

CƏDƏDİLTƏN NƏŞRƏT ÜZÜNƏRƏK ÜÇÜN

Summary

Sabina İmanova

THE FOUNDERS OF OUR FIRST STATE MUSEUM

Avtor stvariñən znakovitimir chitateljiv s i storijem sozdanija Natsional'nogo Muzeja Istoñi, issledujay delyatel'stvo srazdel'jatel'mu muzej Davud bəy Şərifova, iskhaq Cəfərzadə.

Klyuchevye slova: sozdaniye muzeev, Natsional'nyy muzej istoñi Azerbaian, Davud bəy Şərifov, Isxak Cəfərzadə.

The article reflects on the activities of Davud bəy Şərifov and İshaq Cəfərzadə in the museum building, who also had a crucial role in establishing of National Museum of History of Azerbaijan.

Keywords: creation of museums, TheNational Museum of History of Azerbaijan, Davud bəy Şərifov, Isaac Cəfərzadə.



ŞEKSPİRİN "OTELLO" ƏSƏRİNƏ Q.QARAYEVİN YAZDIĞI MUSIQİ: FACİƏLİLİK SİMFONİZM ASPEKTİNDƏ

Ruqiyə Süleymanova

Ü.Hacıbəyli adına BMA "Şifahi ananavi professional müsiqui va onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya va akustika" elmi laboratoriyanın aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
E-mail: fhxeyev012@gmail.com



Məlum olduğu kimi, ötan asırın 60-70-ci ilları Azərbaycan teatr üçün püxtalşma və yaradıcılığın təkmilləşmə ilları olmuşdur. Mahz bu dövrdə teatrmızda yeni tamayülər, ideyalar inkışaf etmaya başladı. Tabii ki, müasir tamayülər teatr təməşələrinin tərkib hissəsi olan teatr müsiquisine də öz təsirini göstərirdi.

Har bir ciddi teatrın repertuarında klassik əsərlər üstünlük təşkil etməlidir. O dövrün teatrlarının repertuar siyasetində da məhz klassik müülliflərin əsərlərinə böyük yer verilirdi.

Teatrımızın tarixinə nazar saldıqda görürük ki, repertuar alvarlılığı milli əsərlərlə yaşlı, dünya klassiklərinin iniciləri xüsusi rəng qatıb. Həmin inicilər arasında dəhi inglis dramaturgu Vilyam Şekspirin əsərləri özünməxsus yer tutur.

V.Şekspir yaradıcılığı bir çox xalqların mədəniyyətinin formalaşmasında, yaradıcı heyvan aktoru potensialının inkişafında müümən rol oynayır. Əbas yera deyil ki, Şekspir dramaturgınasına müraciət edən har bir teatr buna özü üçün sinəq, böyük imtahan hesab edir. Çünki bədən dramaturguya vasitəsilə kollektivin bədii və yaradıcı gücü, daxili imkanları üzə çıxır.

Şekspir dühəsına hasr olmuşun zəngin, hənədən adıbiyyat siyahısında M.Urnov ve D.Urmovun "Zamanda hərəkət" kitabının adı fikrimizcə, son daraça böyük mana daşıyır. Haqqıqtan da başarıyət inkişaf etdiyka, Şekspir yaşadığı dövrdə uzaqlaşdırıcıq aydınlaşdırıcı ki, onun dühəsi tükeneməzdir, sənə qədar dark edilməzdir. Məşhur teatrşünas C.Cafarovun təbliğində deşək, "Fikir və ehtiras, obraz və xarakter, zaman və məkan, miliyyət, irv q. s. tibəan ilə Şekspirin yaradıcılığı, doğru deyir ki, "intahazis" bir müxtəliflik manzarasıdır".

Şekspir makrokosmosunun "müxtəliflik manzarasının" əucsuz-bucagış masalarla müştəvisində "Şekspir və müsiqî" probleminin de özünməxsus yeri var. Şekspirin müsiquiye sonrası mərək ilə növbədə intibah dövrünün teatr estetikası zamanının ümumi ab-havası ilə bağlı idi. Lakin bu obyektiv sababla yanşı, dramaturgın bütün əsərlərinin arxitekturasında, bədən-obraz almındıqda özəksini tapmış qeyri-adi müsiqui duymunu da qeyd etməliyik. Məşhur müsiquisünə l.Sollertinskinin yazdığı kimi, "Şekspir ərsina daxil olan otuz yeddi pyesdan yalnız besində müsiqui haqqında söhbət getmər".

Ədəbiyyatşunaslar da dəfələrlə qeyd etmişlər ki, o dövrün heç bir yaşlıçı Şekspir qədər müsiquiye müraciət etməyib. Ümumiyəttə, intibah dövrünün teatr sanatında aktyorların nitqına, hərakallarına, oyununa böyük təsir göstərən müsiqui önsüri tamaşaçıda müümən təşkilcidi funkisiyalar yerinə yetirirdi.

Peslerinin hətta setli təhlili bəla, göstərki, müsiqui dramaturqun əsərlərinin konsepsiyasına nüfuz yolu ita ona mürükəbəd bədii-estetik malasaların hallində kömək etmişdir. Səciyavidir ki, onun son daraça mürükəbə obrazlarında mümən invariantlar axtarın alımlar xüsusi "fırtna-müsiqui" əksəriyyətinin böyük manənəşiyicə həməniyyəti vurğulamışlar.

70-ci illərdə səhnəyə qoyulmuş və "müasirlikla səslaşan" klassik əsərlərdən xüsusi Şekspirin dram əsərlərinin qeyd etmək istərdik. Azərbaycan Dövlət Akademik Dram Teatrı 1968-ci ildə "Hamlet" (rejissor T.Kazimov, bastakor Q.Qarayev), 1974-cü ildə "Fırtna" (rejissor T.Kazimov, bastakor F.Qarayev), 1979-cu ildə "He nadən hay-hay?" (rejissor A.Quliyev, bastakor X.Mirzazadə) pyeslərinə müraciət etmişdir.

Şekspir yaradıcılığının möhtəşəmləri, dramatik situasiyaların gərginliyi, obrazların zanginliyi müxtəlif dövrlərdə yaşayışın baştakaları dəhi dramaturgın ərsinə qədən edən amillardandır. Təcəbbüləndən deyil ki, onun pyesləri əsasında opera, balet, simfoniya, uvertüra və digər janrlarda yıldızlar əsərlər yazılmışdır. Azərbaycan bastakalarının əsərlərində Şekspir yaradıcılığının tacəssümü mövzusuna toxunurken biz ilə növbədə dahi dramaturqun "Hamlet", "Antoni və Kleopatra", "Qış nağılı" pyeslərinə Qara Qarayevin yazıdığı dans fasilə məzmunlu müsiquini qeyd etməliyik. Şekspir pyeslərinə teatr müsiquisi örnəklərisindən Azərbaycanın Xalq artisti Q.Qarayevin "Othello" tamaşaçı basıldıyi müsiquisinin özünməxsus


yeri var. Əsər 1949-cu ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının sahnesində T.Kazimovun quruluşunda sahneyə qoyulmuşdur. "Othello" 1603-cü ildə V.Şekspir tarafından qəlama alınıb. Üç parda, alt şəkildən ibarətdir ki, hər bir pardanın müsiqui xarakteri galacak faciənin özündə tacəssüm etdirir. Bu da olmaz bastakarnın dəhliliyindən, abdiyyatşunasından xəber verir.

"Othello" faciəsinin şəhri ilə bağlı "qısqanlıq" problemi Otello və Yaqonun münəqşiqi, iki ziddiyətlidən dünayığorunuñun - həyatın nükiñin münasibatı başlayan, insanlara inanını ləkəsiz Otello ilə riya-kar, adablız, öz məqsədini çatmaq üçün cinayət təratəmkəndən belə çəkinməyən Yaqonun qarşısundanəsən arxa xattını təkətilidir. Elə Yaqonu müşayiət edən melodik quruluş da bir qədər müəmmalıdır.

Otelö tabiatı etibarla qısqancı deyil, aksina, sadəlöh və tez inanan adarım, alicanab, mard, ürəyacıq, sadəddir. İnamı sərlən, rəhu sıxlıtonun başına gələnlər dəha faciə təbiişlər. Dezedemonə ilə bağlı Yaqo onu qəlibinə şübhə toxumuş sapıldıqdan sonra Otello özüne yə tapmış bütün hissələrini təlatumata galır.

Faciə hadisələrinin baş verəcəyini, dramatik situasiyaların gərginliyi, obrazların zanginliyi müxtəlif dövrlərdə yaşayışın baştakaları dəhi dramaturgın ərsinə qədən edən amillardandır. Təcəbbüləndən deyil ki, onun pyesləri əsasında opera, balet, simfoniya, uvertüra və digər janrlarda yıldızlar əsərlər yazılmışdır. Azərbaycan

bastakalarının əsərlərində Şekspir yaradıcılığının tacəssümü mövzusuna toxunurken biz ilə növbədə dahi dramaturqun "Hamlet", "Antoni və Kleopatra", "Qış nağılı" pyeslərinə Qara Qarayevin yazıdığı dans fasilə məzmunlu müsiquini qeyd etməliyik. Şekspir pyeslərinə teatr müsiquisi örnəklərisindən Azərbaycanın Xalq artisti Q.Qarayevin "Othello" tamaşaçı basıldıyi müsiquisinin özünməxsus



Dəhi bastakar Gara Qarayev

dədir. Tabiatdakı gözəlliyyin tantanashına inadın hissə oydan müsiqui ümumiliklə bu olmaz əsərin hamisəyəşşarlığını təmin edir.

Şekspir başarıyyat üçün hamisə aktual olan sevgi mövzusunu "Otello" əsərinin ali məqsədindən çevirib.

Tamaşaçıda Otello leytmotivi üzrə döyişlərdən qalib çıxan, cəx-sayılı qələblərə nail olan döyişçü qəhrəmanın, ham də inca qalibi, öz sevgilisi Dezedemonanın dəlinasına sevən sada, usaq qalibi lirik obrazı verilir.

Otelö qaradır. Bu rəng Şekspira na üçün lazımlı olmuşdur? Bəlkə qara, vəhbi bir arabın madani ağlər möhüntin düşdüyüñün xüsusiñə nazara qədirmərək istəyir? Axı o, əsərlərdən dramatik ziddiyətlərin yalnız daxili fəlsəfi manusına deyil, eyni zamanda zahiri şəklinə dəki fikr vermİŞdir. Bəlkə qara Otellonu az Dezedemonaya xərafələrə düşüçdür. Kassionun müsiqui obrazı mübariz xarakterlər klub kodanşalarla altında müşayiət edilir.

Tamaşaçı Q.Qarayev tarafından yazı-

lan "Gözəl səyid" adlı mahnının müsiquisi

tamaşaçının ümumi ruhu ilə bağlı-

lığından xəbər verir.

CÜMHURİYYƏT QADINI VƏ ONUN DÖVRİ MƏTBUATDA ROLU

Güneş Cobraylova

Azərbaycan Dövlət Mədəniyyət və İncasat Universitetinin doktorantı

E-mail: g.jabrayilova@yandex.ru



Narmanova

"Görkəmlidir adıb və ziyanlılardan M.Hadi, Y.V.Çəmənzanlımlı, B.Şahxtinski, L.Malikov və başqaların qadın matbatının öncülü olan "Işıq" qazetinin nəşri sevinərək təbrik məktubu yazuşmışdır. B.Şahxtinski "Yeri galmışdır" adlı məktubunda bildirir: "Yalnız tarbiyə, sədavəl və baxışda bəzi ahatə həyatın gözəl tənayları ovdonlu yaxşı tarbiyə və həyatın yaxşı təmin edə bilər... Bu həyat canunu elə onların vəsiatla azərbaycanlılarla mərifə arasında bir köprü qurdu". [4, s. 3] Yusif Vazır Çəmənzanlımlı isə qadın macusnameyi çapdan çıxmasının müasibəti ilə Kiyevdən gəndərdiyi təbrik məktubunda yazır: "Xanım qəzeti dedikdə an avval "avrad masalası" yada düşür. "Avrad masalası" da in-sənər üçün hayatı və zəruri bir masalıdır". [1, s.100]

Qazetin redaktoru Tiflisi'deki Qadınlar Institutunun əməkdaşları Azərbaycanın ziyyə qadınlarından biri Xədicə xanım Əlibayova, nəşri işi onun hayatı yoldaşlığı, təsdiq etmək təklifi. Mustafa bay Əlibayov olub. Xədicə xanım Əlibayova müllyatlıca tatar iddi. Hübüşünən vəkil, yəzgi Mustafa bay Əlibayov qadın hüquqlarının müdafiəçisi kimi tannır. Xədicə xanım Əlibayova qadın ziyyə qadınlarından biridir. Qadınlardan təhsil təhsili, mədəniyyət, hüquqları bilməye çağrılan Xədicə xanım öz atrafında dövrünün bacılqınlığından sonra deyildi. Məsələn, ilk mənşəparvər xanımlardan biri, pedagoq, publisist və yaziçi Səide Əfləndizə bəzək səhifələrində öz məqədlərini çap etdirir. Gövhər Şövəyyə Şəmxəzə öz vəsiatı hissəsinə işlənmiş qazetin qazetini qız məktəbi ("Məktəb-Söyüyə", 1912-1918) aşagı, burada elin oynadır. 1911-1912-ci illərdə "Məktəb" və "Işıq" jurnalımda mərifət, mədəniyyət və qadın azadlığı masalarına dair məqədlərlə dərc olmuşdur. Cafarzadə alı təhsil almış, Ucarda və Bakının bir sıra məktəblərində müəllimlik etmiş, sadə kurslarında qadınlara dars vermişdir.

Nabi Narmanova 1890-ci ilde Tiflisa anadan olub. 1901-1906-ci illərdə Tələviyyət qız məktəbində təhsil alıb, məktəbin dram dəməyinin üzvü olub, təmənzəldə fəal iştirak edir. Tiflis və Bakoda müslümən işləkliyindən sonra S.M.Qarizadının təktifli ilə Bakı rus gimnaziyasına imtahan verib müslümən hüquq qazanıb. Sonra Tələviyyət qız məktəbəsinə müslüm kimi dəvət olunub və burada Azərbaycan dil və adıbbayıq fənnindən dərəcə dəyib. O, dəha çox ailə tarbiyəsi ilə bağlı məqədləri ilə tanınır.

"Işıq" qazetinin sahifələrində imzalarını gördümüz mənşəparvər qadınlara sırasında Həlimə xanım Axıvondo, Çayırqılı Hayratxanı, Tübuxanın Salatimadzı, Asya Axundova kimi dövrünə savadlı və açıq baxışlı qadınlardan da adlan var idi. "Işıq" həftədə bir dəfə, şəhər günün nəşr olunan elmi-pedagoji, adət-təbabat və evdarlıq dair mövzuların işləndirilən dərəcədən hazırlanırdı. Xədicə Əlibayovun "Işıq" jurnalında "Hübüşünə" sərthəvəli sisli məqədlərinə "əsas mövzular" qadınlarda hüquq barələrini, onları icmaliyət həyatda istirak etməsi, qadın klublarının, sadə kurslarının açılması, usaqşələrin təlim-tərbiyəsi olacaqdır. Bununla əlavə, bütün hayatı məsələlərə münsəbət bildiriləcəkdir".

idi. Otello qeyri-adı saxsiyyatıdır. Bu sabəbə görə da onu "xal-qın an gözəl övladı" adlandıranlar haqqıdır. Və Puşkin da çox gözəl deməsidir ki, Otello qısqancı deyil, inanır. Bəs xasiyyət da onun sañ qalbi ilə elaqədardır. Lakin Yaqo öz mühümində adı bir insan, Otellonu mahv edən xəbis bir varlıdır. Otello nəhəngdir, Yaqo isə cılızdır. Otello humanistidir, Yaqo quldur tabiatlı bir fitkatdır. Onun gücü insanlıq zaif nəzərlərini aydın görmüşündədir. Üydürdüyü yalanları nəinki baş-qalannı, hatta özünü de inanır. Otellonun humanizmi, sevgisi, qəzəbi, qüvvəti müsəlhidir. Yeni torpaqlar kaşf edib, heyəratımız qəhrəmanlıqlar göstərərək öz xalqının hörmətini qazanmış bir cəngavərdir.

Otello intibah dövrünün övladıdır. Har zaman küberlər kimi gözəl dənişmişə bacarmadığını söyləyir, bu o qədar da doğru iddir. Onun senatıqni nitqini artırıq. Burada bəzək dəhəsi ilə yaradılmış nəhang bir insanın təkəfi fiziki qüdrətinə deyil, eyni zamanda zəngin maneviyyatını görə bilar. Çünkü Otello yalnız intibah dövrünün cəngavəri və keşfiyyatçıdı, eyni zamanda səhirdir. Onun faciasını yalnız aldanmasında va sənsiz bir eşq ilə sevdili Dezməmonanın mahv etməsində görmək yanlış olardı. Onun faciası dəha geniş, dəha içtimai bir səhiyyə daşıyır. Əsl facia Otellonun yüksək dəbi tabiatı ilə saxtakar mühit arasında başırmaz ziddiyyatdadır.

Ədəbiyyat:

- V.Səkspir. Seçilmiş asərləri. 2 cild. Bakı, "Öndər", 2004, 736 s.
- Hüseyin M. Seçilmiş asərləri. 3 cild. Bakı, "Avarsayıya-Press", 2005, 312 s.
- Cəfərov.C. Əvərləri. 1-ci cild. Bakı, Azərbaycan Dövlət Nəşriyyat, 1968.
- Ürənov M. Ürənov D. Şenksipr. Dəvliniye voz vəzni. M., "Haqqa", 1968, 152 c.
- Sələrəntiniy İ. Şenksipr və mifologiya literatürü. Şenksipr, L.-M., İctisət, M., 1932.
- Ə.Əgarayevin yaradıcılığına həsr olunmuş qazet və jurnal məqələləri
7. AMEA Əməkzəmlər İnstitutundan alda olunan Q.Əgarayevin "Otello" təmsilmasına yəzdiyi not partituları

Rəsim

Rükayə Suleymanova

MÜZİKA. NALİPSANNA G. GARAEVOM K TREGEDİİ ŞENKSİPLƏR "OTELLO": TREGEDİYİNİN VƏ ASPEKTİ SİMFONİZMƏ

Автор статьи анализирует музыку Гараева к спектаклю "Отello" по одноименному произведению У. Шекспира, как симфоническое мышление.

Ключевые слова: Сцена, ревность, трагедия, заговор, кавалер, зритель, внештатный, императив, эмоциональный

Sehrkar yaylıq Şekspirin işlədidi sayılsız-hesabsız fəndlərdən biridir. Yaylıq olmasađı da Otello mahv olacaqdır. Yaqo öz generalının said qəlbini maharaltı öyrəndiyi üçün başqa bir vasita ilə da öz maqşadına çata bilardı. İntibah dövrünün oğlu Otello böyük iztribrələr içinde doğulmuşdur. Onu da, Dezməmonan da mahv edən hamin iztribrələrdir.

Təməsədə Dezməmona Qaraçayevin yəzdigi gözəl musiqi ilə hamahang olaraq naqma oxuduğu sahnəni həqiqi poetik saviyətə qaldırıb. Naqması ilə ürəyinə daman faciyanın yaxşılşadını inca nüsnələrlə göstər.

Əsərdə öz çirkin amallarını şəffaf pardə altında töredən, özünəni Otelloya yaxın dost kimi təmədən Yaqo asılnda onun həyatını daxildən mahv edir.

Əsərin sonunda Otellonun qısqanlıq hissi o həddə çatır ki, canından çox sevdili Dezməmonanı alları ilə boğurur. Lakin onu boğduğundan sonra Dezməmonanın gühənşəs olduğu ortaya çıxır və Otello itirilən sevgisinin geri qayıtmayıcındır, öz sahvinin düzəldə bilməyacını anlıyab, avval Yaqonu, sonra da özünən öldürür. Beləliklə, "Otello" asarı da faciaya asərlərə xas olan qamışın solnüşü bitir.

Təməsanın ideyəsi, dramaturgiyası, psixoloji solnüşü və müsiki asərin təsir gücünə artırıq ona abdiyyət qazanıb, dəha içtimai bir səhiyyə daşıyır. Əsl facia Otellonun yüksək dəbi tabiatı ilə səxtilər mühit arasında başırmaz ziddiyyatdadır.

Summary

Summary

Rükayə Suleymanova

MUSIC, WRITTEN G. GARAEV: TO THE TRAGEDY OF SHAKESPEARE "OTELLO": TRAGEDY IN THE ASPECT OF SYMPHONISM

This article is dedicated to music written by Kara Karayev for W.Shakespeare's performance of "Otello". This music by Kara Karayev is analyzed as a symphonic music in the article

Key words: Scene, jealousy, tragedy, conspiracy, cavalier, spectator, freelance, imperative, emotional

va s. onun publisistik məqalalarının asas mövzuları idi." [2, s. 366] "Tababəta dair" şöbəsindəki materialların çox zaman Xədica xanım özü va həkim Əmina xanım Batrişina yazdı.

Halima xanım Axundovanın məqalaları qadın hüquqlarına həsr olunmuşdur. O, özünü exulucara təraqqi deyirdi: "Bacılınan geyrət vaxtdır. Bizlər eləm lazdır. Bundan örtə oxub, oxub, tarbiyə alıb, tarbiya vermək lazdır. Bizlər eləm lazımdır. Elm... Elm... Elm...". 0. zülüm, həqzsizlikə qarşı çıxarıq: "İnsan olduğunuñ halda bizimla insan kimi rəftar edilmişdir" söyleydil. Nəbat xanım Narmıhəvana ananın ödəsindən döşan vasifaların - validilik, mürabbiyyət, rəfliqlik və varsalısolan ibarət olduğunuq qeyd edirdi. Gövhər Şövəniga xanımi ki, bəzək hələ BX asdrda bəzək hüquqları mahrum və cahabat hissəsindən asırı. Millatların təraqqisi kisilərin təraqqisi ilə deyil, qadınların təraqqisi ilə ölçülür. Ona qara talim-tərbiye ocaqlarının sayıni artırın, qızları məktabda calı etməlyik." [3, s. 9] Qeyd etmək lazımdır ki, Xədica xanım qəzəti fəaliyyətinin əməkçisi ciddi mübarizə apardı. Qəzəti bağışlama təhlükəsinən xilas üçün nesrin binilik nömrəsi kar II Nikolayın xanımı imperatrice Aleksandra Fyodorovnaya göndərmişdir. Şartlı erizə yaqazca icaza istəmişdi. Imperatrice Xədica xanının xahişini rəzi qırmışdır.

Qəzət burjua mətbuatı kimi qıymatlardan tərəqqiyələri maruz qaldı. 1912-ci ildə "İşq" qəzetinə mühüm, cahabat qurbanı oldu. Cami ilə ömrür sərda sə, o, nəinki XX-ención avalları Azərbaycan qadınlarının gözərinə işq, zakarələrinə nurlu, cahabat, fatanızın girdibində ömür suran qadınları sikkələdi, ham da Azərbaycan mətbuatı tərkədindən qadın mətbuatının asansını, bünövrəsini qoydu. Qəzətinə qaziñ dayandırıldıqdan sonra Müstəfa bay ve Xədica xanım 1920-1946-cı illarda Şəhəry Köçkü ahəlinin maafirləndirilməsi, insan hüquqlarının pozulmasına qarşışını almaq işində xidmət göstərmüşdür.

Qəzət bir yandan madani təraqqi və elm öyrənməyin əhəmiyyətindən bahs edir, digər tərəfdən qəzətin təhlükəli olğululığı haqqıñ təsdiqindən masalaların, müsəlmanlıqçıların üstü tutur. "İşq" qəzətinin "Talmi-nisvan" bolməsindən verilən materialları da mərafiçlik problemlərini xüsusi şəkildə qabardırdı. Bu yəzəldə doğru olaraq göstərilənki, övladın tarbiyası valyedenin tarbiyası ilə bağlıdır.

"İşq" in asas tədqiqatlarından Amaliya Qasımovanın sözlərinə görə, sovet həkimiyəti illərində qəzet Azərbaycanda qadın matbuatinın bayraqından kimi öz laylığının yeri tuta bilmiyib: "Həmin illərdə bu naşr burjuva mətbuatı kimi qıymatlardan tərəqqi etdiyindən konarad qalıb. Anma indi casaraltı deyil birlik kisi, Azərbaycanda müstəqillik illərindən rüsləndində nəqra başlanğıc "Mir jenşin" qəzətinə nəzər almışcası, "İşq" son yıldızında öz kəməndəndən ana dilində nəşr olunmuş yeganə qədəm qəzədir".

Maarifçi xanndarından olan Rahila Hacıbabayeva valyedərinin itirmiş usaqçıları, yoxsul ailələrə yardım məqsədi 21 noyabr 1914-cü ildə Bakı Mütəsləman Oda Xeyriyyə Camiyinə təsisi etmişdi. M.S.Təgijevə camiyinin idarə Heyətinin sadı, Rahila Hacıbabayeva sadır müavini, Əminə Ağayeva katib, Pəri Təpçibəsova xəzindarə sadır müavini. Camiyin xəsta və yaralı asgərlərə, yəlim və yoxsul usaqçılar kəmək edir, təz-tez müxtəlif tədbirlər keçiridi. Camiyat Birinci Dünya Müharibəsinə asır düşməyi yaralı türk asgərlərinə yardım göstərmişdi.

İşq" qəzəti sonradan tarixi yüklər öz cihənlərindən daşıya bilən bir çox işləvi qadınlarda yətişməsində mühüm rol oynadı. Qəzət hem qadın problemlərinə mətbuatı vasitəsilə hələnət oldu. Azərbaycanda ilk dəfə qadın müzbərələri fəaliyyəti baslıqlar və günün an aktual məsələləri haqqında öz sözlərinə deyibildi. Vurğulanma lazımdır ki, qadın azadlığının masalasında "İşq" "Molla Nasreddin" jurnalı eyni mövzedən çıxış edirdi.

Bu gün "İşq" qəzətinin bir nov davamı olan "İşq - qadın jurnalı"nın da amali qadınlardan öz hüquqlarını dark etmisi, vətənparvarlıyın, müsəlmanlığın, dayarlılığın tabliğidir. Jurnalın təsisçisi Mili İrs, Mədani Tərixi Arşadlırmalar Fondundan icraçı direktori Parviz Əmirovur. Jurnal mədəniyyətzimiz, tariximiz, müsəlmanı irsimizin təndiliməsi istiqamətləndirən yaxşıdır. 2012-ci ilin yanvar ayında işq üzərən qurumda əlavə təbliği, qadın problemləri, hamçinin mədani-axlaqi mövzuları asas yer tutur. ♦

Ədəbiyyat:

1. Aşırı A. Azərbaycan mətbuat tarixi (1875-1920). Bakı: "Elm və təhsil", 2009, 296 s.
2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c. I. Bakı: "Lider", 2004, 440 s.
3. Qasımov A. "İşq" - qadın azadlığının bayraqdan və qadınlar üçün ilk mətbü orqan // "Ayna", 29 yanvar 2011, s. 9.
4. Səvalan F. İlk qadın macrusuinin naşiri // "Mədəniyyət", 1 fevral 2012, s. 3.

Rəsimlər:

Gönenək Dənbəkərova

ДЕМОКРАТИКА И ЕЕ РОЛЬ В ПЕРИОДИЧЕСКОЙ ПРЕССЕ

Статья знакомит читателей, а скорее читательниц с историей становления газеты «Ишьк» («Свет»), первой газеты на мусульманском Востоке Азербайджанской Демократической Республики. В статье исследуется творческий состав газеты, ее политика, ей публикаций, ее место и роль в истории национальной журналистики.

Ключевые слова: женская пресса, газета «Ишьк», женские права, просвещение и образование, инициативы и общественная жизнь, первые женщины-корреспонденты.

Summary

Gunesh Dzhabrallova

VIVES AND AZERBAIJANI WOMEN

The newspaper "Ishig" plays an important role in enlightening Azerbaijani women, Muslim women. The newspaper "Ishig" was on the agenda with educational ideas in its time. The newspaper "Ishig" called the society to think about the fate of women. The author of the article gives an analysis of the creative staff, topic area, the place and role of the newspaper "Ishig" in the history of our national journalism. She also investigated the work of the educated women, such as Khadija Alibeyova, Shafiqah Efendiye, Umgulmus Sadigova – the first female representatives of the Azerbaijani press in the enlightenment of Azerbaijani women.

Key words: women's press, newspaper "Ishig", women's rights, education, women and social life, the first correspondent women



QARABAĞ

XALQ OYUNLARI

Elmira Mammadlı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə
Elm-İmetodik və Tətbiqi Mərkəzinin sekret müraciəti
E-mail: elmira.mammedli.70@mail.ru

oyunları addır. "Diradöyme", "Çiling ağac", "Top al, qaç", "Sərrast vur", "Motal-motal", "Qalandar, ya Qalandar", "Əl üstə kimir eli", "Bənövşə-bənövşə" və s. inди üşaq şəhər və gəncərlər tərəfindən həvəsə oynanır. Tərəkkimə oyunları sayılan "Papaq oyunu", "Dəsmal oyunu", "Kecipapaq oyunu", "Coban oyunu" da Qarabagh xalq oyunları sırasına addır.

Təsnifat aparanlər inkövəbdən aşayı və böyük ləri oynadıqları oyundan biirdir. Lakin böyükəri, ham əşyalar, ham da üzərindən qazanmaq və qazanmağı məcburiyət edir. Ümumiyyətən qazanmağı tərəfdən etibar etdirənlər, ənənəvi qazanmağı tərəfdən etibar etdirənlər, qazanmağı da etibar etdirənlər, qazanmağı etibar etdirənlər. Hündür, fiziki baxımdan qaz, qevliklər, maharət, bacarıq rünumluystur. Hünar, fiziki baxımdan qaz, qevliklər, maharət, bacarıq rünumluystur. Rünumluystur. Rünumluystur. Xususlu qapılı aralarında qadınlar tərəfindən oynanılan oyular üzrə aşınilır. Xususlu qapılı aralarında qadınlar tərəfindən oynanılan oyular yüksək seviyədən etibar etdirənlər. Rünumluystur. Rünumluystur. Rünumluystur. Rünumluystur. Rünumluystur. Xususlu qapılı aralarında qadınlar tərəfindən oynanılan oyular yüksək seviyədən etibar etdirənlər. Rünumluystur. Rünumluystur. Rünumluystur. Rünumluystur.

Qarabağda geniylən xalq oyunları haqqında bilgi alda ettdikcə milli duylarımları, hissələrin, adat-ananəsini və milli kimliklərin öyrənilməsindən sonra daradəcə yüksək və əhamiliyi rol malik olması aylın görür. Qarabığa məxsus oyunlar Azərbaycanın digər bölgələrindən bir qədər fərqlidir. Onların əsası Türk, yəni qara tarzlı və həttə tarzlıdır. Taşsüff ki, avalların rünumləri onlarla qarşılaştırılmışdır. Taşsüff ki, qazanmağı etibar etdirənlər, qazanmağı etibar etdirənlər, qazanmağı etibar etdirənlər, qazanmağı etibar etdirənlər, qazanmağı etibar etdirənlər, qazanmağı etibar etdirənlər, qazanmağı etibar etdirənlər, qazanmağı etibar etdirənlər.

Qarabığda geniş yayılmış xalq oyunlarının haqqında bilgi alda ettdikcə milli duylarımları, hissələrin, adat-ananəsini və milli kimliklərin öyrənilməsindən sonra daradəcə yüksək və əhamiliyi rol malik olması aylın görür. Qarabığa məxsus oyunlar Azərbaycanın digər bölgələrindən bir qədər fərqlidir. Onların əsası Türk, yəni qara tarzlı və həttə tarzlıdır. Taşsüff ki, avalların rünumləri onlarla qarşılaştırılmışdır. Taşsüff ki, qazanmağı etibar etdirənlər, qazanmağı etibar etdirənlər, qazanmağı etibar etdirənlər, qazanmağı etibar etdirənlər, qazanmağı etibar etdirənlər, qazanmağı etibar etdirənlər, qazanmağı etibar etdirənlər.

Qarabığ bölgəsi atıtı oyuncularının oynanıldığı an qədim məkandır.

Cənubi Qarabığın harmonik bənd qurulüşuna malik olması,

başın boyuna nisbatan mütənasibliyi, dirnaqların möhkəmlüyü, belin düz, boyun kişiğ olması, anurları qızış zamanı işa anı davamq qabiliyeti və s. müsbət xüsusiyyətləri onların oyunlarında, yanşmalarla iştirak üçün hamıni münasib sayılır.

Atla oynanılan oyunlar bir tərəfdən oturraq madəniyyətin köçəri variantlarının təqibilər, digər tərəfdən bu oyunlarda qazanma şərtlərinin həsab edilməsi, onlar ham müsbət vərdişlər formalşdırılmışdır; ham da manevi dayarlıların zənginləşdirilməsində xüsuslu rol oynayır. Məsləhət "əzalı" oyunu (və ya "əşşəye") minmək vərdişlərini usaqlara təsdiq edir.

Xüsusi diqqət çəkən atlı oyunları kateqoriyasına daxil olan - "Sürpəd", "Gökbor", "Cirit", "Çövkən", "Cidir" da müsələnlərlərmişsin, alyancı xarakteri oyuna çevriləsinə baxmayaraq, Qarabağın savaş oyunları sırasında yer almışdır. Savaşın anas xüsusiyyəti yanşmazdır. Vurğulamaq lazımdır ki, yanş olsalar hamının oyun və dəvədir. Savaş oyunları işa kimin güclü, kimin gücsüz, kimin maharəli, qeyic, kimin işa zaif olduğunu müsiyətləşdirmək üçündür.

Qarabağ tarakamları arasında geniş yayılmış oyunlardan biri da "Papap götürür"dır. Bu oyun anas məqsədi başından papapçı qorumaq və raqibin papapını görmükdir. Oyunda beş oğlan və bir qız atlı iştirak edir. Gəydəyə görə qız oğlanlarının papapını götürü-

bilar, oğlanlar işa qızın baş geyimini götürü bilməzler. Oyun 10 daşıqa arzdır. Aparıntı va bəş qatıldıqda papapı qoruya bilməyin atılları atlından alınır və özürləri da papapla döyüldülər meydandan govurlar.

"Çövkən" Qarabağ atlı oyunlarından, komanda şəkilli oynanılan idman oyunu olmuşla yanşır, ham da modern oyunuñ bir növüdür. Çövkən sözü "cavutmaq" - ağıçı yelləkər topa vurmaq, "çövlən" - atın oynaması, cəparaq şəhər qalmışın manalınlarıdır. Bir başqa etməliyi izahə görə çövkən /çevkan/ sözü "çalmak, qəvirmək" fəlindən galır, topu vuraraq komanda yoldaşının ötmərkə manasını verir. Oyunun anas möhiyyəti ondan ibarətdir ki, oyuncun istiqrəkliklərini iki komandaya (destaya) ayrılır və iki tərəfdə yerləşdirilmiş direktörələr ibarət rəqib komandanın capılardan onu topunu keçirmək tələb olunur. Oyunda istiqrət edən har bir komandanın 7 nəfərdən ibarət tərkibi formalşdır. Oyunda istifadə olunan atlarnı işa 6 olmalıdır. Oyun işa həssasdır ibarət və hər issa 30 daşıqa davam edir (Gözelov, Rüstəmov və b., 2017: 26).

Şeşilmək üçün bir komandanın üzvləri mütləq digər komandanın üzvlərindən fərqli geyimlərə oynarlar. Çövkən anas özülliyi kimi, yaşı həddi teləbi yoxdur. Fiziki baxımdan sağlam bedən, malik şaxş (qadınlar, kişilər, gəncələr, yaşlılar) her vaxt çövkən oynaya bilər. Çövkən oyunçuların xüsusi geyim forması olaraq çıxanadır, yüngül boğazlı çəkmədan, papadan, at minmək üçün gen-

şəlvardan istifadə edirlər. Oyunçular eyni quşluşla malik olurlar, eyni üzünləndən oxataş və hazırlınlıç comaq və yaxud dayənəkdən istifadə edirlər. Oyundakı şəxslər geyim formasına amal etmətdilər, yaxud kobudluq gətirərək qaydalıñ pozduşunda meydandıñ 2 daşıqılıq və ya hamınlıq konarlılıqları bilar.

Qarabağ maxsus bu savaş oyunun anas xüsusiyyəti işa Qarabağ atlı oyunanılmışdır. Vurğulamaq lazımdır ki, bu oyun 2013-cü ilde UNESCO-nun Qeyri-maddi mədəni irsnın Reprezentativ Siyahisına alava olunmuşdur.

Başa bir, "Mara-mara" adı ilə tanınan qızlı oyunu da var. İştirakçıları olan bir neçə insan ilə komandaya bölünürler. Oyundukları insanların şəhər bir-birdən bir qarış aralı, kiçik ölçülü çələnlər qazılır. Daha sonra maranın har iki üzündən və ya bir tərəfdə 5-6 adımla massadən cəzq çəkildilər. Oyunçular yərən tərəfdən və ya har iki tərəfdən sira ilə düzülbəy oynarlar. Halayçı olan şaxş birinci topu (vuruş) çələnlərin üstü ilə döydürür. Top hansı oyunçunun marasına düşsə, o cald şəkildə maradən topu götürüb ataraq dəzgilişən çənələr oyunçuların birincə vurulmalıdır. Əgar kimisi vurşa, o keşkiyi dayanır. Əgar vurmasa, yənəndən özür. Keşkiyi hakim rolinə oynayır, oyunu idarə edir. Oyunu topu öz marasına salanadək keşkiyi yerindən dayanır.

"Bəhabənd" da atlıtu oyun kimi xüsusi maraqlıdır. Oyunu at yorğu və yaxud çapraq horur, bəzən çoxasın, arxalıq, çəngallıq, komar və xancarıncı bir-çırxaçarə yərətir. Müşayiən massadən sonra at cald geri döndürən takar hamin getdiyi yolu geri qaydırır. Atın çılouunu müdərəsan işi atlığı asyları yerdən götürüb geyilən geyir, bağlananı işa bağlayır. Bu amaliyyatı cald şəkildə yeriñən atlı oyunun qalib sayılır. Oyun anç bəhar faslındır. Qarabağın məsə ilə atħatalanmış "band" adlı dağjatayı dizenliklə keçirilir. Arasdırımlarla görə, band adlı hamin duzunliklərdən atçapın çəlin və tahlükəli imish, mahir atınları ortaya çıxarırmış...

Diger oyun "Xan-vazır" oyunudur. Oyunda beş (7, 9) nəfər iştirak edir. Yerda ovuc boyda bir qala qazılır. Beş adad xırda dəgötürülür. Oyunçular növbə ilə beş addımlıqla dayanıb bu daşdan ovucun içində saxlamalı çələnələr atlar. Ağır daşın qızı çalaya düşsə, o oyunu çalanın bir tərəfindən durub xan-



əvənə 10 (5+5) daşıqa alava vaxt verilir. Əlavə vaxtda qalib müsəyyən olunmasa, har komandaya 5 top-papap atıqla 5 metrik carima zarbarlı təlimatın olunur. Bu zaman he-sab heç-heçə ilə nəticələnərsə, har komanda maksimum 5 top-papap omlaqla ilk itilənən Baş-papaq qədər carima zarbarlarını davam etdirir. Bu haldə qalib müsəyyənleşməsi, püşkətəmə yolu ilə hallanır.

Adıqlıkları Qarabağ xalq oyunlarının yalnız cüzi bir qismidir. Onların har biri haqqında hissə-hissə atrafi yazımaq, ciımıyyət-

məlumatlaşdırmaq madəniyyətin xidmətindən Nairik Qarabağ, bütün Azərbaycanınca maxsus madəniyyət nümunələrinin oruçlaşdırmaq, vaxtaşın gənc nəslə tabliğ etməliyik, xatırlatmalyıq. Bular bizim manaviyatımızdır, kimliyimizdir və nəhayət tariximizdir. Tarix ilə silahlanan xalq işa mağlub edilməzdir. ♦



Ədəbiyyat:

1. Allahverdiyev M. Azərbaycan xalq teatr. Bakı: "Maarif", 1978.
2. And 2012 – And M. Oyun ve büyüğü. Türk kültüründə oyun kavramı. İstanbul: "Yapı Kredi Yayınları", 2012.
3. Bayat 2006 – Bayat F. Ana hələnləri türk şamanlığı. İstanbul: "Ötükən", 2012.
4. Boratav PN. 100 suruda türk folkloru. İstanbul, 1973.
5. Gözelov F., İmanov M., Rüstəmzadə I., Orucov T., Abbasov E. "Qarabağ xalq oyunları və tamaşaları". Bakı, 2017
6. Haqverdiyev Ə. Seçilmiş əsərlər, II c. Bakı: "Azərnəş", 1971.
7. Huizinga J. Homo ludens. Oyunun toplumsal işləvi üzerine bir deneme. Çevirən M.A.Kilçay, İstanbul: "Ayrıntı", 2013.
8. Kazımoglu M. Xalq gülçünün poetikası. Bakı: "Elm", 2006.
9. Qasimov Ə. Azərbaycan xalq oyunları. Bakı: "Baku Universiteti Nəşriyyat", 2004.
10. Nabiyev A. El nəğmələri, xalq oyunları. Bakı: "Azərnəş", 1988.

Резюме

Эльмира Мамедли

КАРАБАХСКИЕ НАРОДНЫЕ ИГРЫ

Автор статьи подчеркивает, что цвета, выбираемые в изобразительном творчестве должны соблюдать неисписаные правила гармонической драматизации, призванной служить непосредственно содержанию.

Ключевые слова: Карабах, народные игры, игры, човкан, военные игры, конные игры

Summary

Elmira Mamedli

KARABAHK NATIONAL GAMES

Generally, the Karabakh folk games feature different stages of Azerbaijani Turk life, psychology, lifestyles, social and cultural conditions, beliefs and rituals, worldviews, morals, beliefs, relationships with friends and enemies are presented. Despite various changes in the modern world, the Karabakh folk games, which reflect the national traditions of the people, reflect the unity, hard work, courage and diligence of the people, have a special place in the history of Azerbaijan.

Keywords: Karabakh, folkgames, games, chovkan, wargames, horse games

НОВЫЕ МОДЕЛИ ПСИХОЛОГИЧЕСКОЙ ТИПОЛОГИИ ИСКУССТВА

Таир Байрамов

доктор философии,
ведущий научный сотрудник Института Архитектуры и
Искусства НАН
E-mail: feridequliyeva@rambler.ru

Перспективные направления типологии искусства может стать психологическая типология художественного творчества. Её основы были заложены еще Фридрихом Ницше в его оппозиции «аполлонического» и «дионисийского» начал.

Карл Юнг в работе «Психологические типы» предлагает разделение на два основных типа, названные типом интроверса и типом экстраверса (6, с.238-251). Противопоставление типов осуществляется в форме бинарной оппозиции «рациональное – эмоциональное». Другой и не менее известный психоаналитик Эрих Фромм предлагает разделение тоже на два психологических типа на людей с «неофильным ориентированием» и на людей с «биофильным ориентированием» (270, с.30-46). При этом Фромм называет «неофильным ориентированием» не сексуальные отклонения, а любовь ко всему мертвому, неограниченную, то есть использует это понятие в самом широком смысле слова.


В психологической типологии Фромма следует обратить внимание на полюсность, противоположность двух признаков: любви и гордости при «неофильном ориентировании» и любви и свободы при «биофильном ориентировании» (2).

Анализируя Юнга, российский психолог и нумеролог Татьяна Семёновна Якубовская приходит к выводу о существовании двух ос-

новых классифицирующих типов личности по функциональному признаку: «Функции делятся на две группы: рациональные – логика и этика – и иррациональные – сенсорика и интуиция» (7, с.173). Психика, по мнению Т.С.Якубовской, устроена таким образом, что у разных индивидов доминируют разные функции. Вот один тип личности и его признаки: «Иррациональ. Действует спонтанно, в зависимости от ситуации... Работает импульсивно. Настроение меняется без видимых причин... Предпочитает быть свободным от обязательств. Проявляет себя лучше, когда действует без подготовки...» (05, с.173). А вот – другой: «Рационал. Работу любит планировать. Работоспособность стабильна. Не любит менять своих планов... Ему легко придерживаться установленных правил поведения. Дисциплинирован» (7, с.173).

Надо сказать, что у Юнга и Фромма рациональность и иррациональность все же не основные, а вторичные признаки выделенных ими типов. У Т.С.Якубовской же рациональный и иррациональный типы – основные и функции рациональности – иррациональности – основы критерий в процессе типологизации.

Поэтому и мы будем говорить о противоположности бессознательного творчества рассудочному. Принять такое решение подсказывает история изобразительного искусства. Особенности наследия противополож-



Rasmılarda mövcud olan ritm, harmoniya, rənglərin bir-biri la son dərəcədə uyumlu sənki rənglərin rəqsləri bənzəyir. Bunu Fransa safarinə has olunmuş "Mulen Ruj" silsiləsinən olaraq da həssə etmək mümkündür. Rəssamın Qarə insanının ruhunu, duygularını və bacılıkları eñləndirdi. Bərabər təbəqələrdən biri qızılı maska bayazı ilə örtülü qadın obrazlarında müxtəlif istiqamətlərdə axan rəngli xəllərin harmoniya tamamlayı. Bu rənglər xəllər bir-birinə keçirək xoş formalarla. Rəssam xəllərlə sırlı bacılıq şəhərin sintezində edərək əsərə da hətta məstik abhävə verir. Rənglər, rəngkarlıqlar və silsilələrlə işlərində figurativ rəngli xəlləri qədəm məxtüllü istiqamətlərdən yığıdır. Rəsəbdə dinamikaya və emosional durumun ortaya çıxmamasına nail olur.

2015-ci ildə Almaniyada paytaxt Berlin şəhərində yerləşən "Gallery-Schulz" qalereyasında ilk fərqli etibarla "Rəngin ruhu" adlı fərdi sərgisi keçirildi. Sərgidə 2000-ədəd "GallerySchulz" qalereyasının sahibi Moizel Sültz Arif Əziz yaradıcılığı Azərbaycan sovet incasatı ilə müsələ Azərbaycan incasatı arasında əlaqələndirici kimi qeyd edilmişdir. "Arif Əziz yaradıcılığı hər zaman dayışan və abstrakt cəlub. Sənəti xəzandır təməl olunduğu sənətçiliyin inkişfini və dişinə tarzını anlamaq mümkinidir". Müsələnin əsası qızılı rənglər. Sənətçi özündən etibarla "Azərbaycan müstəqil dövlət olğundan sonra rəssamların yaradıcılığına yeni nafas verdi". Sovet dövründün asası göründüyü "Sosialist realizm"in mövcud qədəjaları aradan götürülür. Bütün bülənlər baxmaqçılar, müsələyə milyekindən olnadı. Əsərlərindən təsvir sənətə yeni ifadə vasitələrinə axtar, Garib incasatları elementləri ilə milli anaların unikal şəkildə birləşdirilmiş bacarı.

Londona safari 2018-ci ildə baş tutdu. Beynəlxalq səviyyədə tanınan rəssamın əsərləri bu dəfə ayın rəksardı. Bəlkə ki, təməm alman mədəniyyəti Leoni Merger 2017-ci ildə Berlin və London mədəniyyətlərindən rəsəbdən asası göründüyü "Sosialist realizm"in mövcud qədəjaları aradan götürülür. Əsərlərindən təsvir sənətə yeni ifadə vasitələrinə axtar, Garib incasatları elementləri ilə milli anaların unikal şəkildə birləşdirilmiş bacarı.

Gərgin amayının natiqisi olaraq, rəsəbdən 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən "Şöhrət" ordeni ilə təltif edilmişdir və təqdiqatçılar tərəfindən boyanmış "Qarabəy" kolleksiyasından sonra əsra rəqəti təqdiqatçıları tərəfindən boyanmış "Qarabəy" təqdiqatçılarla döyüp çəkən Arif Əziz rəsmi əsərini öz yeyimləndirək etibarla qararname bildirdi. "Arif Əziz baxaqlı" kimi tanınan yeni kolleksiya başlanğıc nöqtəsindən rəssamın "Bəyaz" dövründən götürülmüşdür. Sanətkar-

Ədəbiyyat:
1. İbrahimov Telman. "Arif Əziz – ömrü yolu ve yaradıcılığı" Bakı, 2008
2. Məmmədova Ayan. "Bayaz dövr - Arif Əziz özünaməxus təsviri sanəti", 2018
3. "Maestro and Artists" kataloq, Bakı, 2019, 196 sah

Резюме

Дурдан Гурбанова

АРИФ ƏЗİZ, ХУДОЖНИК, КОТОРЫЙ СОЕДИНЯЕТ СТРАНЫ СВОИМ ИСКУССТВОМ
Эта статья посвящена творчеству азербайджанского народного художника Арифа Азиза. Она включает в себя его образование по специальности «Промышленная графика, графический дизайн», педагогическую деятельность в Азербайджанском Государственном Университете Культуры и Искусства, признание как первого графического дизайнера в Азербайджане и персональные выставки в зарубежных странах. Рассматриваются особенности в начальном этапе творчества художника в советском периоде, творческие поездки в связи со строительством Байкало-Амурской магистрали, выставки в Африке, Индии, а также по всему миру. Предоставляется информация об основных изменениях в творчестве художника с 90-х годов и особенностях его работ «белого периода». Художник неоднократно проводил персональные выставки в США, России, Финляндии, Иране, Турции, Сенегале, Германии, Франции и других странах и достаточно представил изобразительное искусство Азербайджана.

Ключевые слова: народный художник, промышленная графика, абстрактная стилизация, линогравюра, экспрессионизм, выставка, современная живопись

4. İbrahimov Telman. "Azerbaycanlı sanatçının planları" Tashenç, 1992
5. Səmərənnyi ekspresibris Azərbaycanca. Katalog, Bakı, 1988
6. Aşurbəddəz Léila. «Cənəgət pəzəməsi bənnanlıq hərəkatının Aribi Açızov», kataloq, Bakı

Summary

Durdana Gurbanova

ARIF AZİZ, AN ARTIST WHO CONNECTS COUNTRIES WITH HIS ART
This article deals with the creativity of Azerbaijani folk artist Arif Aziz. His education in Industrial Graphics, Graphic Design, Pedagogical Activity at Azerbaijan State University of Culture and Art, recognition as the first graphic designer in Azerbaijan and his personal exhibitions abroad. The peculiarities of the early stage of the artist's creation and the creative journey associated with the construction of the Baikal Amur Highway are being reviewed by exhibitions in Africa, India, and around the world. It provides information on major changes in the artist's creativity since the '90s and on the features of his work in the "White period". The artist has repeatedly held individual art exhibitions in the United States, Russia, Finland, Iran, Turkey, Senegal, Germany, France, and other countries, and properly represented Azerbaijan.

Keywords: Folk artist, industrial graphics, abstract art, etching, bookplate, exhibition, modern painting

Наряду с многочисленными бинарными делениями познание не редко обращалось к троичному и четырехчленному делению.

Теперь приступим к описанию моделей, полученных в результате предпринятого здесь типологического исследования художественного творчества.

Основной признак «иррационального» типа – бессознательный характер творчества, творческого процесса. Этот признак имеет первостепенное значение, и другие признаки определенным образом с ним связаны. К их числу могут быть отнесены: 1. спонтанная импровизация; 2. в процессе творчества не может идти речи о каких-либо точных вычислениях или четких перспективных построениях, не могут применяться никакие научные методы, не может быть ничего, что было бы связано с работой мысли, с интеллектуальной деятельностью; 3. обязательны в процессе творчества должен отсутствовать стройный замысел произведения, а в самом произведении не может быть сюнета (в отличие от других типов, в данном случае сюнет не может, а должен отсутствовать).

«Рассудочный тип художественного творчества» является полной противоположностью иррациональному. Основной признак рассудочного типа – рассудочный характер творческого процесса. Связанные с ним другие виды признаки рассудочного типа оказываются как бы частными случаями проявления основного признака. Так же осуществляется взаимосвязь между признаками и в иррациональном типе. К наиболее важным признакам рассудочного типа относятся: 1. в рассудочном творчестве нет места не преднамеренному, случайному, импровизации; 2. познавательная функция искусства в рассудочном творчестве и при восприятии продуктов такого творчества вытекает эстетическая, само произведение искусства оказывается перегруженным информацией внехудожественного свойства; 3. неумеренное использование на-ученных методов и технических средств в творчестве; 4. многослепчатая структура, многофазность творческого процесса, связанная с работой над многочисленными подготовительными рисунками, эскизами, этюдами и произведением.

Конфликтный тип художественного творчества является классическим примером гелевейской борьбы и единства противоположностей. В нем соединяются иррациональное и рассудочное начала, причем ни одно из них не доминирует. Интеллект в таком типе является полным антагонистом тому, что мы называем вдохновением, художественным инстинктом, творческой интуицией. Главное отличие конфликтного типа от рассудочного заключается в том, что вдохновение приглушается разумом, а в борьбе с ним укрепляется и начинает звучать еще сильнее. Основной признак конфликтного типа: противоречие между сознанием и подсознанием, между интеллектом и иррациональной творческой силой доведено в процессе творчества до высшей степени напряжений. Можно даже сказать, что конфликтный тип – это становление, одновременное сосуществование, а стало быть, в каком-то смысле, соединение в процессе творчества двух противоположных друг другу типов.

Говоря о гелевейском типе нет смысла употреблять такие понятия как «иррациональность», «интеллектуализация», «рационализм», «рассудочное» или «бессознательное творчество», ибо сам процесс творчества невозможно разделить на интуитивно-эмоци-

ональные и рациональные части. В таком творчестве действует не интеллект – инструмент рассудочного познания мира, а разум, нет буйства иррационального начала, а есть царство высокой духовности. В отличие от конфликтного, в гармоническом типе нет борьбы противоположностей. В этом и заключается основной признак гармонического типа: вдохновение неотделимо от мысли, мысль от вдохновения, между сознанием и подсознанием не возникает противоречия в процессе творчества.

Связанные с основным другими важные признаки полностью ему соответствуют – в них также отсутствует бинарная оппозиция «иррациональное–рассудочное». К наиболее важным признакам гармонического типа относятся: 1. гармония восприятия и творчества, отсутствие противоречия между эстетическим восприятием реальности художника и методом ее отражения в создаваемом произведении; 2. гармония содержания и формы; 3. использование символов выходит из первого плана, единство внутреннего архетипического смысла и конкретного значения в символе.

Гармонический и конфликтный типы связаны с активностью обеих полушарий мозга.

Рационализм европейской культуры способствовал развитию рассудочного и конфликтного типов художественного творчества. Иррационализм в теории и практике дэн- и чань- буддизма способствовал появлению иррационального типа творчества. А органическое соединение абстрактно-метафизического и мистико-интуитивного начал в исламе и суфизме повлияло на формирование гармонического типа. Как отдельный самостоятельный тип культуры следовало бы выделить культуру XX века, отмеченную разрушением региональных культурных границ, изменениями вековых традиций и прямым следствием этих потрясений – одновременным сосуществованием всех четырех психологических типов художественного творчества.

В Азербайджанском искусстве, у позднего Расима Бабаева, а также у Алтана Садыхзаде мы видим проявление гармонического типа творчества, у Мир-Надира Зейналлова зеркало и поздний период – бессознательного типа, у Камала Ахмедова и Мирджаидова – конфликтного типа, у Октаян Садыхзаде – элементы рассудочного типа при общем стремлении к гармоническому.

У Джемса предложен философский термин психологических типов, которую комментирует К.-Г. Йонг (5, с.333-353). Однако ни Джемс, ни Йонг не пытались применить ее к изучению искусства.

Попробуем это сделать впервые в настоящей работе:
а) «рационализм против эмпиранизма». Например: академизм против импрессионизма в искусстве XIX века;

б) «интеллектуализм против сенсуализма». Интеллект (но не разум) мешает чувственному аффективному восприятию. И в истории искусства эти тенденции подчас соревновались как в классизме (интеллектуализм) и барокко (сенсуализм);

в) «идеализм в противовес матерIALIZму» отмечал не только Д.Джемс и К.-Г. Йонг, но и П.Сорокин в своей типологии культуры и искусства. Материализм всегда выражается в «визуальном стиле», в натурализме. Идеализм тяготеет к абстрагированию и выражается в «идеональном» и «идеалистическом искусстве» (термины П.Сорокина);

г) «оптимизм против пессимизма». Искусственный оптимиз-

всегда сопровождается тоталитарное искусство, например, соцреализм. Тогда как искренние произведения часто вызывают пронизаны тревожностью, тоской, пессимизмом, хотя, подчас и с проблемной надеждой, как у Кастила Да-вида Фридриха и других романтиков, например, Рунге;

д) индeterminизм против детерминизма в искусстве. Из азербайджанского искусства средних веков, да и сейчас к творчеству преобладают архетипы «гигиет» (детерминизм). Но во все века надежды философов были сторонники свободы воли («индeterminизм»), а сейчас у художников вовсе сносятся к волонтеризму в творческом методе и процессе;

е) «модернизм против плорализма»: «...установлена, ориентирующаяся по объекту, склоняется всегда к множеству принципов (плорализм)» (5, с.353) и к многообразию свойств объекта. Это творческая установка, по мнению С.Дадаша преобладает в древнегреческом и собственно торским искусстве, в частности в многофункциональности вагильда. Однако множественность, как писал Ибн-ал Араби переходит в «Единое-Множе», что видно в пантеистическом понимании Тегри у алтайцев (Н.Мамедзаде); тогда как Тегор называет у Алтайцев не Тегри, а Худай;

ж) догматизм против скептицизма в искусстве: Догматизм присущ мировым религиям и религиозному искусству, например, христианскому, основанному на религиозном каноне. Восточная миниатюра, даже если обращалась к религиозно-мистической тематике, воплощала эту мусульманскую тематику недогматично. Но и скептицизм, на мой взгляд, наибольшее развитие получил только в Новой и Новейшей истории искусства.

В статье «Об отношении аналитической психологии к позиции Юнга» выдвигается идея о «творческом типе художественного творчества» (4). Казалось бы, художник руководствуется – психическим автоматизмом. Однако, произведения не являются ни бессмысленными, ни беспорядочными, как иногда у Д.Поллока. В них выражаются архетипы коллективного бессознательного.

Литература:

1. Мирза Г.А. (Каднэр) творческий процесс и индивидуальный стиль художника в азербайджанской станковой живописи последней трети ХХ в. – Автор. канд. дис. – Баку, 2004.
2. Фромм Е. Душа человека. – М.: Политиздат, 1991.
3. Христианство: Энциклопедический словарь. В.2-хт. Т.1-А-К – М.: БРЭ, 1993.

Xülasə

Tahir Bayramov

INCASANATIN PSİKOLOJİ TİPOLOĞİYASININ YENİ MODELLƏRİ

Maqaladada incasanatın psikozi tipologiyasının iki təmamlı yeni modeli oxşanıq olqutuna qatırılır. Birincisi Yung, Fromm və Yakubovskaya psixoloji konsepsiyaları üzərinə qurulmuş badiyi yaradıqlı tipologiyasının orijinal modeli təqdim edir. İkinci model isə, hamının incasanatda qida tətbiq edilmiş Ulyam Cemsin falsafai-psikoloji tipologiyasına soyñanır.

Aşar səzərlə: introversiya, ekstroversiya, qismət, istiqamət, konflikt tipi, harmanik tipi.

4. Юнг К.-Г. Избранные – Минск: Поликультура, 1998.

5. Юнг К.-Г. Психологические типы (монография) – Минск: Поликультура, 1998

6. Юнг К.-Г. Психологические типы (статья) – В. в.к.: Психология эпохи. Тексты – М., 1984, с. 238-252.

7. Рубакова Т.С. Генетический код Валенты – М.: Ариада – Пресс, 2002.

Summary

Tahir Bayramov

NEW MODELS OF ART PSYCHOLOGICAL TYPOLOGY

In the article is paid attention of the readers to two quite new models of the psychological typology of arts. It offered the original model of the typology of artistic creation, based on the psychological conceptions of Yung, Fromm and Yakubovskaya. The second model, is also first applied to the art, is based on the philosophic-psychological ontology by William James.

Key words: introversy, extroversy, biophilic orientation, conflict type, harmonious type.

ƏMƏKDAR RƏSSAM NATİQ FƏRƏCULLAZADƏNİN YARADICILIĞINDA PORTRET JANRI

Aygün Sarbazova

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistri

E-mail: aygun.sarbazova9@mail.ru

Natiq Fərəcullazadə çəqədə rəssamımız arasında öz imzası ilə seçilir. Onun yaradıcılığı ötən asırın 80-ci illərindən formalaşmağa başlamışdır. Bu dövr Azərbaycan incasənatının səratla inkişaf edərək ananəviliyə yanaşı, yeni tendensiyaların meydana gəlməsi nticəsində badi üfüqlerinin genişləşməsi ilə xarakteriz olunur.

N.Fərəcullazadənin yaradıcılığı məhz müasir badi müstətin tələblərindən irəl gələrək yeni forma və mövzuların yaranmasının şərtləndirilməsi nticəsində fərqli mənzurunda meydana çıxan sanat dünyasında formalaşmağa başlayır. Səciyyəvi xüsusiyyəti milli-badi ananələrinə sadıqlı yanaşı, realçılığın həssas və gerçəkli təsvirinə və badi axşarlarının müasirliyinə əsaslanır.

Əməkdər rəssamın maraq dairəsi olduqca genişdir; faaliyyəti dəha çox realizm və çəqədə sanat ananələrinin özündə birləşdirir. Buraya təsviri sanatlı naifmərt, portret, manzara janları, sətli etarfları və heraldika sahəsində İsləməmiş sanat nüvələri daxildir.

O, heyrətəm istədə malikidir. Bu istədə incasənatın müxtəlif sahələrində özünü bürzə verir, enerjisi və təsəbbüşkarlığı olanıñ yaradıcılığı hayatının müxtəlif istiqamətlərində xidmət göstərir.

Natiq müslümən gənç yaşılarından təəssüratlınlıñ boyalar, parlaq ləkələr, qeyri-adı ayırlar, nüqtə və cıngıllarla ifadə etməye can atdır. 1960-cı ildə Bakıda anadan olmuş. Uşaqlıqdan rəsm çəkməyə başlayıb, 1979-cu ildə əzizimzəda adına Rəssamlıq Məktəbinə, 1984-cü ildə inddiKİ Dövlət Mədəniyyət və Incasənat Universitetini bitirib. 1985-ci ildə Azərbaycan Rəssamları İttifaqının üzvüdür.


Sonrakı xalq sanatçısı müasir mədəni həyatə uyğunlaşdırılmış

prinsipinə rəhbər tutaraq ona ciddi riayət edir. Bu manada özünü təsviri sanatın müxtəlif janrlarında sinayar, eyni zamanda heraldika sahəsində da əsərlər yaradır.

Rəssamın böyük içtimai hamət həyat və zamanın incasənatın qarşısında böyük içtimai və siyasi əhəmiyyəti məsələlərini dəvət etməsi, iñi ideya və məzmunlar üzərində çəlşəməq yaradıcı şəxsiyyətin qarşısında sanatın əsərlərinin fəaliyyətində yeni badi forma və təsvir vasitələrinə qədərliklə iştirak edir.

Artıq bu dövrdə incasənat tak-tak insanların maraqlarını yönelik dəyiş, genit kütünlərinə sənətənən xəlqin arzu və istəklərini, həyat və məzmunları aks etdirmək həqiqi qazandır.

Səratla badilindiyə, metafora və emblemən düzən təyinatında,



rəng və işinç, nəhayət, fakturənin mütanasibliyində parlaq naticalar eldə anəndəst, bunlardan badi ifadə vasitələrini gücləndirən vacib element kimi istifadə etmişdir.

Bu və digar keyfiyyətlərinə görə daftərlər Azərbaycanda, Moskva və Peterburq şəhərləri kimi Rusiyada markazlarında və Turkiyədə açılan badi şəhərlərin itirətikası olub. Rəssamın əsərləri isə yüksək badi keyfiyyətləri ilə seçilərək şöhrət qazanıb.

İncasənatın müxtəlif janrlarında avazsız sanat nümunələri



yaranan, özünəməxsus dəst-xəttə malik rəssamin yaradıcılığı sistemi, genis səkkidə arasdırılmayıb. Müzəylərdə, şəxsi kolleksiyalarda, qalereyalarda saxlanılan əsərləri peşəkarlıqla təsvir və təhlil olunmayıb. Natiq Fərəcullazadənin elmi arasdırılmışincə təsvir təxərisi ilə badi axşarlarının müasirliyinə əsaslanır. Hətsilini bitirdikdən sonra müştəqil yaradıcılığı başlayıb və bir sır qrup sərgildərində güncünü sınavı. Qətlidə ilk sərgi 1985-ci ildə inddi Sünni-Peterburq şəhərində keçirilib.

Rəssamın yaradıcılığına nazar yetirdikdə, rangkarlıq nümunələrinin çoxluğununa görük. Daha çox realizm üslubu, eyni zamanda modernizmə rast galınır. Bəla ki, bəri sərəsərlərinə realizməndə modernizm doğru yönlənmə var. Misal olaraq, "Yağışın gün", "Şahid öndü", "Hayat və tabiat", "Uzaq sahilərdə", "Abşeron motivi", "Söhbət", "Sevgi", "Qırımızı çatılı qız", "Çəmənlilik", "Xəzər", "Şahar" və g. sənətçimər olar.

Azərbaycan rangkarlığında portret jann həmşəsə asas yerdən birinci tətbiqdən. Bu janrla asas obyekti kimi əsnan durur. İnsanın mənvi aləmi, iddiyəsi və eyni zamanda camiyatçı mövəkeyi jannı asasını təşkil edir. T.Narimən bayov, T.Salahov, R.Babayev kimi rəssamlar portret janrlında gözəl əsərlər yaratmışlar. Har bir rəssam özünün fərdi xüsusiyyətləri və yeniləşməni təbliğ edirdi.



Ümumiyyətlə, portret janri rəssamdan boyuk bacarıq təlab edir. Əsas masala oxşamış və eyni zamanda yaradıldığı obrası olduğunu kimi qətirdirmədir. Obrazi yaratmaq, orun manevi dünyasını açıb-tökəmək müəllifin bacarığından əsildir.

Natiq Fərəcullazadə bir müddət Türkiyədə da fəaliyyət göstərir. Belə ki, 2003-cü ildə Ankara yaradılmış "Disney qəhrəmanları parkı"nın badi kompozisiyasının müəlliflərindən biri olub. Hamçinin bu şəhərdə yerləşən "Şeraton" mehmanxanasının rəlief dekorativ kompozisiyasının yaradıcılığındandır.

Sanat biografiyásında müxtəlif illarda çəkdiyi portrettər xüsusi yə tutur. Bu manada, xalq qəhrəmanı Qaçqın Həsər etdiyi portret xüsusi ahlavi-hərəkəti formalıdır. Burada Həsər xənimin səda, amma mard görünüşü diqqət çəkir. Onun üz cıngıllarının ifadəliliyi, səda gürkəm portretə ciddi, tavizlər körə sima baxş edib. Oxşar obrasa Azərbaycan təsviri incasənatının bir sır maşhur nümayəndələrinin — Mılyāk Abdullayev, Lalif Təzyüləyev, Altay Hacıyev və başçılardan rast galınır. Burada xalq tövsiyə aparan, casarlı, asıl Azərbaycan qadının görünür. Həsər xalq qəhrəmanımız Qaçqın Nəbinin həyat yoldaşı və hamçinin silahdaşı olmuşdur. O, 25 il özür-gün yoldaşı ilə birlikdə at belində qəçəq həyatı yaşamışdır.

Rəssam Hacıri milli geyimde və at belinda tasvir edib. İldik, mard va casarlı Azərbaycan qadınının obrazının özünəməxsus şəkillə göstərmişdir.

Digər bir maraqlı portret isə tarixi və adabi şəxsiyyət olan Şah İsmayıllı Xatain'in portretidir. Çok inca və daqiq işlənən əsərdə ançox nazarı cəlb edən magan Xatal obrazının (frontal) İsləməsi, Azərbaycanın boyük sarkardalarından öndən görünüşünü, etibarın asır yoxdur. Bişə tənəzzül olğan digər portrettərlər yalnız profilində - yandan çəklənlər. Əsərda rəssam onu tarixi şəxsiyyəti və dövlət xadimi, eyni zamanda şair olaraq göstərmüşdür.

Natiq Faraculazadanın əsərləri mili elementlərin böyük yer tutur. Rəsmlərin parlaq koloriți mili incasatınıñititindən və rənglərinin bahalınlığından göstəriliyor.

Rəssamın "Azərbaycan" adlı əsəri olduqua maraqlıdır. Gənc azərbaycanlı qadın obrazı asərin markazındadır. Onun geyimi, əturusu və mağrib azərbaycanlı qadına xüsusiyyətlərindən. Qadın bir ali ilə nadir, digər eñliyə isə bacınlığı yayılmışdır. Bildiyimiz kimi, nə dini və mifoloji mənbələrdə müxtəlif cür menalanır. Mifoloji menada güç, zanginliyi və qahramanlıq yeniliklərinin simvolizmdir. Dini baxımdan isə nadir cənnət meyvələrindən biri sayılır. Məhrət bi asarda rəssam Azərbaycanı qüdərəti, zangin madaniyyətə sahib olmasına göstərmək istəmişdir.

Istedidi rəssamın yaradılıcığında qadın portrettəri çoxluq təşkil edir. Portrettərlərin kompozisiyalarında obraz və onun daşıdığı mənasas rol oynamışdır. Rəssamın talabaları ilərindən sonra 1985-ci ilə çəkdiyi "Talaba portret" adlı əsəri o dövr üçün bir yenilik idi. Əsər şərqi qoyularaq çox bayanılmışdır. O, portrettərlərinə tasvir etdiyi şəxslərin karakterini və psixoloji xüsusiyyətlərini daqiq ifadə etmişdir. Portrettərlərin özünməxsusluğu ilə seçilir. İlkən və son dövrlərdə çəkdiyi portrettərlər arasında ham texnika, ham da rənglər

- Şəhəriyyat:
1. Qaliboglu S. Rangkar və heraldika ustası // "Mədəniyyət" gaz., 07.02.2018, s.15.
2. Gancalı S. Qadın, gätzlik və tasvir sanatı // "Republika" qaz., 27 noyabr 2016.
3. Fazalzeyl Ç. Natiq mənim jann haqqında. Metropol vəsaiti, Bakı, 2003.
4. Karimova R. Azərbaycan portret boyakatlığı, Bakı, 1964.

Rəsəm

PORTRËTTNÝ JÄHN V TВORCHESTVE ZASLÜЖENNOGO HУDÖNNIKA NА-TIGA FAHADUMLAZADE

Статья посвящена творчеству заслуженного художника Натига Фадуллаязаде. Автор предоставляет читателю возможность окунуться в мир многочисленных тематических и исторических произведений, интеллектуальных портретов, лирических пейзажей, натюрмортов творческого наследия мастера кисти. Отмечаются характерные черты его творчества: яркая индивидуальность, узнаваемый почерк, своеобразный стиль подхода, выразительная живописная техника, а также сложный и насыщенный колорит.

Ключевые слова: художник, Натиг Фадуллаязаде, реализм, модернизм, портрет, цветовые оттенки, геральдика, женщина.

baxımdan farqlar var. Müasir dövrün tələbəsına uyğun olaraq, bir az farqlı yaşamasına işləyir.

Natiq Faraculazadanın "Şəhid öndə" əsəri 1993-cü ilda çılaklı. Xeyli müdadd keçməsina baxmayaraq, şəhid añacları, şəhid yaraları, sağalmaz bir dər ki mi həla da qalır. Əsərə baxarken, uzaq illərin aşırı-acısi sanki təzəden yaşayırısan. Rəssam xalqın üzürtü gülənlərə bigana qalmayaqda, bə faciəni aks etdirən rəsm əsərləri, tablorlar yaşayırısan.

Müalif obrada xarakteri böyük ustılıqla vermemi bacarı. Onu xarakterlər ustası adlındır bilərik. Bu baxımdan "Ançı Rafaelin portreti", "Nigeriyalı qız", "İrmicin çətri qız" və s. asərlərin göstərmişər. Yaratıcı portertərlərə ənsilərən hər birinə məxsus xarakteri tutu bilməmişdir. Məsalən, "Ançı Rafaelin portreti" bu portretin son illəri və əsərdən bir ançının portretinin olması oxunur.

"Musiqi", "İstedad" de koloni və ideya baxımdan dayarlı əsərlərindən. Burada müsiki mövzusuna toxunulub. "İstedad" adəsi gənc qız və alında skripka ilə tasvir olunub. Skripka qızın bedanında təsvir olunub, bu, müsikiñin fitri istedad və Allahın tərəfindən verildiyini göstərir. Musiqini da duyması lazımdır. Müsidi bəzim zangınmadıñiyatımdır.

"Musiqi" əsərində gənc oğlan müsiciyə qulaq asır. Onu da yançılıqpa çəkərək müsiciyin bütün vücuđunu hadisəyinən təmamilərənək təsvir edir. Bu asar kolonitlərindən əsərdən gözəldir.

Rəssamın yaradılıcığı mövzü müxtəlifliyi ilə de seçilir. Belə ki, o daşı çok atraf mühəddi, camiyatdakı prosesiyan katan üzərinə köçürməkə halidasıra münasib bildirilmişdir. Natiq Faraculazadanın sənədləri gənc qoyularaq çox bayanılmışdır. O, portrettərlərinə tasvir etdiyi şəxslərin karakterini və psixoloji xüsusiyyətlərini daqiq ifadə etmişdir. Portrettərlərin özünməxsusluğu ilə seçilir. İlkən və son dövrlərdə çəkdiyi portrettərlər arasında ham texnika, ham da rənglər

5. Мильашевская Н.М. Развитие натюрморта в азербайджанской живописи. сб. «Искусство Азербайджана» выпуск 9, Баку, 1963.
6. Миркасиева А. Портретный жанр в азербайджанском изобразительном искусстве. Автореф. канд. дисс. Баку, 2007.
7. https://az.wikipedia.org/wiki/Natiq_Farajullazade

Summary

PORTRAIT GENRE IN THE WORK OF HONORED ARTIST NATIG FARAJULLAZADE

At various periods in the artist's work there are numerous thematic and historical works, intellectual portraits, lyrical landscapes, still lifes, processed by color, and sometimes processed by subtle nuances. The artist doesn't abandon his favorite pastime for a minute, loves to draw from nature, conveys the significance of the personalities of people interested for the artist, reflecting changes in the mood of children, expresses lyricism and sophistication of female images, revived the beauty and sadness of nature, vivid color transitions of the material world in still lifes. Characteristic features of his work are a bright personality, recognizable handwriting, a peculiar style of approach, a mastery painting technique, as well as a complex and saturated color.

Key words: painter, Natiq Farajullazade, realism, modernism, portrait, color shades, heraldry, woman.

MİLLİ MUSIQİ İRSİNİN QORUNMASINDA "BALAMAN MƏKTƏBİ" DƏRSLİYİNİN ƏHƏMİYYƏTİ

ELM



Mehriban Paşayeva
Sanətuşunluq üzrə fəlsəfa doktoru



Milli müsiki irsinin qorunuması dövürüm üzün aktual

məsələlərindən biridir. Bu baxımdan dahi dramaturq Hüseyn Cavidin oğlu Artoğrol Cavidin bir pesəkar müsiciyi kimi müsiki nəzəriyyəsi və müsiki folkloru sahəsində görüdüyü işlər, irali sürdüyü dayarlı fikirlər bi güna qadar əhəmiyyətini və aktuallığını itirməmişdir. Onun topladığı folklor nümunələri Hüseyn Cavidin ev müzejində saxlanılır. Belə ki, hala Pedaqoji Institut adabiyat fakültəsində oxuduğu illarda özünü istedidi bilər ki mənşətini və aktivlişlərini itirməmişdir. Onun topladığı folklor materiallarının yaxşılığı raylardə öz peşəkarlığını yüksək səviyyədə nümayiş etdirmişdir. Bu materialların arasında topnamalar, xalq hədləfləri, xalq rəsəmləri, xalq mahnıları, folklor materialları, müxtəlif toy və yas marasimləriñə aid nümunələr vardır. Eyni zamanda o, Azərbaycan Dövlət Konservatoriyasının nəzərdə Bülbülmə rəhbərliyi ilə yaranmış Elmi-Tədqiqat Məsəni Kabiniñinde da çalışıb. ETMK-də fəaliyyət göstərdiyi zaman bər çox müsiki əsərlərinə və folklor müsincisi ray yazarəq müsiki nəzəriyyəti səviyyisində layiqi oymat vermişdir.

Ərtoğrol Cavid bir müsici kimi da öz bacarılarını göstərərək 34 xalq mahnısını nota köçürüb. Həmin nümunələr Cavid tərəfindən mühafizə edilərək on arxivində qorunub saxlanılır. Müalif "Balaman məktəbi" darslışının



tərəfindən ilk addım olaraq milli müsiki sərvatımızı qorunub saxlanılsın daşdırılmasında böyük əhəmiyyətli rolük məlikdir.

Ərtoğrol Cavid tərəfindən hazırlanmış bu materialları Azərbaycan Milli Elmlər Akademiyası və Hüseyin Cavidin ev müzejiniñ təşəbbüsü ilə 13 cilddən ibarət "Azərbaycan qeyri-maddi əhəmiyyətli abidələri və Ərtoğrol Cavid" adlı altında toplu şəkildə naşr edilib.

1–10-ci cildləri 2011-ci ilda, 11–13-ci cildləri isə 2015-ci ilda çap olunmuşdur. Natiq filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı hazırlayıb. Coxçılilik müxtəlif mövzularla şübhə etdiyi üçün hər bir cildin özü adı var: "Azərbaycan adətanaları və Ərtoğrol Cavid", "Azərbaycan klassik müsiki mətnləri və Ərtoğrol Cavid", "Azərbaycan dastanları və Ərtoğrol Cavid", "Azərbaycan qeyri-maddi əhəmiyyətli abidələri və Ərtoğrol Cavid", "Balaman məktəbi darslışı" və Ərtoğrol Cavid. "Balaman məktəbi darslışı" əsərini Ərtoğrol Cavidin nota köçürüdü xalq mahnıları və "Ərtoğrol Cavidin yarınçı qalınmış asarı..."

"Balaman məktəbi" darslışı və Ərtoğrol Cavid adlı on birinci cild müsələnəsən Sahəl əbdələmovun müsiki məktəbləri üçün tarif etdiyi ilk dəfə çap olunmuş dərslikdir (2015). Dərslik 1937-ci ilda çapə hazırlanısa da, o dövrün icmali-siyyasi vəziyyəti ilə alaşdır qədər edilmişdir. "Balaman məktəbi" darslışının orijinal Ərtoğrol Cavid tərəfindən mühafizə edilarək on arxivində qorunub saxlanılır. Müalif "Balaman məktəbi" darslışının

23



Cavid

tərtibatı ilə əlaqadır bütün materialları, eyni zamanda Bülbülün və digar şəxslərin rus dilində yazdırılmış özəszü Azərbaycan dilinə tərcümə edərək, həmçinin bu məqələ ilə əlaqadır olan iclas protokollarının toplanıb hazırlanmasına kömək göstərmmişdir. Bu cild xalq mahnıları, rəqsler, müjəm parçalar ilə barabar, Azərbaycan bəstəkarlarının, eyni zamanda Avropa və rus klassiklarının müsiqi əsərləri daxilidir. Qeyd etmək lazımdır ki, darslınyı müzakirəsinə aid bir neçə iclas keçirilib. Dərslərin başlanğıcında rus dilində verilib və Ərtəqrol Cavid tərəfindən Azərbaycan dilinə tərcümə olunub. İclasda Üzeyir Hacıbəyli, Bülbül, Said Rüstəmov, professor Berolski, Quliyev, əbdülləlimov iştirak etmişlər. "Balaman məktəbi" darslınyının məzmununu haqqında ETMK-nin razılığı ilə əbdülləlimov tərəfindən tərtiblənmiş maruzasi və baş konsultant professor Berolskinin balamanda ifa şəydan haqqında izahat dinişləti. Oney olunub ki, "Balaman məktəbi" darslınyı tərtib edilmişdir və mülliət əbdülləlimov və baş konsultant professor Berolski çox məsuliyətlət yanaşmışdır.

Bundan sonra, iclasda "Balaman məktəbi" darslınyının məzuniyyətləri vüqulunaraq məzunlarının müntəzəm şəkildə fərqləndirməsi, materialları adicil diziçiliyə nəzər alıraq böyükölük ilə sıyrılmış məsələye cavab verdilər qəbul olunmuş və təsdiqlənmişdir.


Eyni zamanda bəzi iradələr bildirilir. Belə ki, professor Berolskiy "Balaman məktəbi" darslınyını yenidən korrektə etmək, balaman alatinın diapazonunu nəzərə alaraq darslıya oxtava həcmində materiallar, sağidlarda balaman alatinın qəvrənlənməsi və yüksəldirilmək məqsədi ilə nafas işarələri alavə edilmiş haqqında göstərmişdir. Elmi-Tədqiqat Musiqi Kabinetinin 1937-ci il aprel ayının 24-də keçirdiyi iclasın protokolunda "Balaman məktəbi" darslınyı ad bir neçə məsələnin iştirakı surulub. İclasda professor S.I.Berolski, O.Qarayev, mülliət əbdülləlimov, Bülbül, katib Baxçisaraysev da qatılıblı. İclas iştişərkələri mülliət tərəfindən təqdim olmuşdur dərslikləri təməlşənədən sonra belə qara galibrələr ki, ilki növbədə, balaman alatinının adının duduk avazına "balaman" adlan-

dılmışdır daha madəni və sifir milli cəhdətən maqsadlılığındır. Balaman alatinin manşəyinin müüayenələndirilməsi haqqında göstərmişdir.

Mülliətin elmi bövürəsinin (özüllün) olmadığını görə dərslik elmi cəhdətən asaslıdır mənimsədir. Buna görə də darslınyı elmi rəhbərliyi və tərtibatı professor Berolski təşəşirilmişdir. Elmi-Tədqiqat Musiqi Kabinetinin "Balaman məktəbi" darslınyı həsən olunmuş növbət iclasında professor Berolski, əbdülləlimov, ETMK elmi işçisi Cədət Hacıyev, katib Baxçisaraysev iştirak edərək atlin nümayiş prosesində bəzi məqamları açıqlayıblardı. Onlar darslınyı planının ilk müştəqili hissəyə bölünəsini mülahət görmüşlər. Birinci hissəyə balaman alatında ifa yollarının tamamilə qoymulması, alata tanışlaşdırma, elementar müsiqi nəzariyası, məsələlər, işlək hissəyə isə müsiqi nümunələrinəndən, həmçinin Avropa klassiklarının müsiqi nümunələrinəndən ibarət hissələrin salınması tövsiyə olunub. Mülliətin proyekti üzərə balamanın qapqaqlaşa təchizatı maqsadlaşına görə ETMK-i eksperimental nümunənin hazırlanması ilə əlaqədar bu masalani xüsusi müzakirəyə qoyub onun galacək təleyinini həlli mülahət görürlər. Mülliət əbdülləlimova tövsiyə edilib ki, plana uyğun olaraq darslınyı yeni bəzəmlərlə qızılındırmış maqsadlı professor Berolskiy müräciat etsin. Bu baxımdan Berolski 1939-cu ilin noyabr ayında ETMK-nin rəhbərliyinə müräciat unvanlaşdırır. "Balaman məktəbi" darslınyı qəpçə həzırlanmasına aid görülen işlər haqqında bütün materialların xoxlanıcları metodik cəhdətən müüayenələndirilməsi, istiqamətləndirilməsi və digər göstərənilər yeriň yetirilməsi haqqında hesablı yəzət suradı bildirilmişdir. Natiçadə ETMK incəsənti iləndi Said Rüstəmovun "Tar məktəbi" darslınyının sonrakı "Balaman məktəbi" darslınyı və sonra digər - Kamarçan, şəh, tütök - xalq müsiqi alatları məktəbinin hazırlanmasına qarşılaşmışdır.

Darslınyı giriş hissəsində professor Berolskinin balaman alatı, onun quruluşu haqqında, balaman alatinin qızı və yaxud tətəcindən həzırlanması, alatin sahə sirası haqqında malumat verilir. Girişdə nəzəri hissə, notların böyüməsi, alterasya işarələri, minor qammalar, xromatik qammalar genə şəkildə təsvir olunub. Məlumat balaman alatında ifanın tədrisi üçün onun xüsusiyyətləri haqqındadır. Darslınyı birinci hissəsində nəzəri hissə, notlar, pauzalar, alterasya işarələri haqqında major, minor qammalar haqqında və balaman alatında ifanın ilkin məsələləri, tacribə məşğələləri, yançarpanmış dələklər üzrə məsələləri, kvarta məşğələləri, müxtəlif strukturlarla çıraqbaq və bunlara add məsələləri verilir. Məlumat, Üzeyir Hacıbəylinin "Şəşgən ariyası", A.Zeynalınn "Uşaq və buz", "Qoynular" əsəri nümunə kimi verilir.

Triol məsələlələrə add Kabalevskinin, Üzeyir Hacıbəylinin, A.Zeynalınn müsiqi nümunələrinə nəzər salınır. Darslınyı ikinci



Kələmədən yarınlar

musiqi biliyi və mədəniyyətin zangınlaşmasında köməklik göstəracak. O qeyd etməmişdir ki, dərslikdə ham Azərbaycan bəstəkarlarının, ham da Avropa və rus müsiqi klassiklarının asalarından geniş istifadəmişdir. Bülbül qeyd etmişdir ki, ayrı-ayrı xalq müsiqi alatlarında artıq Avropa simfonik orkestrində istirak nəinki orkestrin tərkibini zangınlaşdırmış, həmcinin bütünəlikdə orkestrin salşasının yeni kolortut gətirmişdir. Buna görə də 1935-ci ilə Said Rüstəmovun "Tar məktəbi" darslınyının sonrakı ETMK əbdülləlimovun "Balaman məktəbi" darslınyının hazırlanmasını hazırladı.

Qeyd etmək lazımdır ki, Said Rüstəmovun ilk dəfə 1935-ci iləndir etdiydi "Tar məktəbi" darslınyı avazolunmayan bir vasitə kimi şagird və talabaları tədrisinə kömək göstərməsdir.

Eləcə Bülbül Azərbaycan xalq müsiqi mədəniyyətinə təsirindən danışraq qeyd etmişdir ki, Azərbaycan müsiqi alatlarının Avropa müsiqi alatları ilə yanmış simfonik orkestrədə yer tutmasında xalq müsiqi alatlarının inkışafında kömək etməkdədir. Burada məqsad xalq müsiqi alatlarının çəkilişlərindən başlanğıcda onları və ali müsiqi maktablarında Avropa təhsili alaraq elmi müsiçilər yetişdirilmişdir. Bülbülə görə, "tar, kamancan, qosa balaban, dəf, qaval və bə kimi müsiqi alatları"nın məsələləri simfonik orkestrde müyyət yer tutmasında, Avropa instrumentalı məsələlərindən başlıq ardıcıl suradı istiradə mili kolortut duetlənməsinə sabab olmuşla orkestrunum təmələnindən dinoxında bir çox yenisi səslər və gözükəllərəmələr gətirir.

Balaman xalq müsiqi alatlarının və bu darslınyı şəhəriyyatını qeyd edərək bildirilmişdir ki, ilk növbədə, müsiqi məktəblərinin şagirdlərini və müsiqiciləri balaman alatının öyrəniləşməsinə istiqamətləndirərək.

Ədəbiyyat:

1. "Balaman məktəbi" darslınyı və Ərtəqrol Cavid. 11-ci cild. Bakı, 2015.

2. S.Rüstəmov. Tar məktəbi. Bakı, 1935.

Rəsəd:

Mehriban Pashayeva

ZNACHENIE UCHENIKA «BALAMANNAIA SHKOLO» V OXRAHNE NACIONAL'NO-MUZYKAL'NOGO NASLEDIYA

Etia starija posvyashchena ucheniku «Shkola igry na balabane». Etaya vtoraya otmetchayutsya voprosy izuchenija notnogo ispolnenija na balabane. Govoritsya o znamenii, stroeni i karaktere etogo instrumenta. Ometchayetsya rol' instrumenta balabala v simfonicheskom orkestre.

Khlyuzhnye slova: balaman, narodnyi instrument, ispolnenie, narodnaya muzika.

Summary:

Mehrban Pashayeva

THE IMPORTANCE OF THE TEXTBOOK "THE SCHOOL OF PLAYING IN BALAMAN" IN THE PROTECTION OF THE NATIONAL MUSICAL HERITAGE
This article is dedicated to the textbook "The school of playing in balaman". The questions of the study of note rendering in balaman are noted for the first time in the article. There is talk about the significance, the structure and character of this instrument in symphonic orchestra.
Key words: balaman, folk instrument, rendering, folk music.



Скромный художник, ищущий по следу традиций ...

Ханум Рзаева

Сотрудница Азербайджанской Государственной Художественной Галереи
E-mail: xanumart_rzayeva@gmail.com

выставлены в Москве, Грузии, и чувства. Таинственные с точки Германии, Чехословакии, Турции, Литве и Азербайджане были встречены с большой симпатией и любовью. Самым ярким подтверждением этого интереса и энтузиазма является мероприятие «Art evenings and Delights», организованное главой Представительства ЕС в Азербайджанской Республике в 2019 году посолом Кейстутисом Янкаускасом и его женой Рамуне Янкаускасе.

Члены семьи и гости посла высоко оценили неоднородную работу художника. Эльдар Бабазаде считается одним из самых ярких мастеров изобразительного искусства Азербайджана, имеющего богатые традиции. Волшебная атмосфера, окружающая работы художника, впечатляет его аудиторию, как в формах цветов, так и в виде фигур.

Эльдар Бабазаде напоминает нам о миниатюрном искусстве в своих работах, подчеркивая использование национальных орнаментов и традиционных символов в своих работах. Эти миниатюры показывают гениальность художника в их красочных богатствах образных выражений, сложности композиции и элегантную декоративность композиций.

Каждая деталь, которая окружает произведения, сохраняет свои скрытые мысли среди произведений художника выделяется «Лептни мотив» (2006), «Девушка на верблюде» (2007), «Девушка и обласк» (2007), «Девушка и рыбка» (2007), «Сияйх» (2007), «Синие бусы» (2008), «Мышление» (2009). Работы Эльдара Бабазаде были

известны в Москве, Грузии, и чувства. Таинственные с точки зрения художественной эстетики произведения вдохнули в нас то, чтобы не забывать наш древний город, древние обычай и традиции. Цветовая палитра, которую использует художник, неслучайна. Его отец, Мариф Бабаев - известный азербайджанский советский скульптор. Будучи чемпионом республики по волейболу в 1957 году Мариф Бабаев после поступления в Азербайджанскую государственную академию художеств всегда проявлял интерес и любовь к различным видам спорта. Многие из его работ, посвященных спорту, остаются в личной коллекции художника. Такие его мать, Азиза Алиева, стала известным мастером керамики нашей страны, автор потрясающих работ с красными цветами и узорами. Эльдар



Бабазаде вырос в такой ауре и улучшил свой вкус. Недаром эти мощные произведения представлены нам, и зрителям в гармонии с духом искреннего и грациозного художника. Как и автор, его работы несут в себе позитивную энергию и любовь к жизни. Мотивы, которые мы видим больше всего в творчестве художника, - это фигуры людей и животных, национальные модели и предметы, которые придают нам особую силу. Обоняние богатых художественных традиций Эльдаром Бабазаде и использование этого многовекового художественного наследия художественного и эстетического наследия дали ему возможность действительно создать нечто среднее между реальностью и фантазией. Как таковые, эти композиции создают неотразимые связи, которые делают эти сочетания привлекательными, заставляющими задуматься и вдохновленными романтикой в сочетании со знанием сокровищами и символическими цветами.

Принцип сортировки, использованный художником, стилизация

Rezume

Xanım Rzaeva

ƏNƏNƏLƏRİN İZİ İLA GEDƏN TƏVƏZÜKAR RƏSSAM

Maqənə Azərbaycanın isteddiyi rəssamı Eldar Babazadənin yaradılışında hasr edilmişdir. Müalif rəssamın yaradıcılığı onun qədim Azərbaycan miniatür sənətinindən bəhranlaşmasından bəhs edir.

Açar sözlər: Eldar Babazada, boyakarlıq, incasənət, miniatür, milli adət-ənənələr.

ощущения формы, условной и локальной, а также присущие плянцевой и яркой краски, помогли рассказать историю. В целом следует отметить, что наши сказки, которые в древние времена изображались в сознании людей как реалистичные, являются изогнанной и гордой формой, которую посетитель представляет с помощью знаков и символов в презентации Эльдара Бабазаде.

После душевного разговора в мастерской художника я наблюдала за его работами. Наибольшее внимание среди ряда его композиций привлекла композиция на холсте, напоминающая эскизы ковров. Здесь традиционные узоры и орнаменты на корве как бы сотканы из шелковых нитей, а не кисть. В частности, картины, выступающие в качестве рамок, показывают мастерство художника с небольшими орнаментами. Фигура женщины в центральной композиции одновременно светится на солнце. Хотя художник использует контрастные цвета, общий вид довольно гармоничен. Подчеркивая женскую святость, которая является одной из особенностей художника, она также проявляется в этой композиции. Кандид тела, которое дополняет композицию, создает между нами и полотном волшебный мир. Птица, которая описана в большинстве его произведений, показывает, что божество всегда близко к человеку. Согласно азербайджанской мифологии, голубь считается символом святости. Это очевидно во многих работах художника. Одним словом, более уместно проанализировать, как знатоки божественной силы отражаются в творчестве человеческого глаза. Как и в ее «Забытье путем»: в заданный на заднем плане композиции женщину, но-прежнему, на переднем плане как священное и незавимое существо. В одной руке у нее зеркало, а в другой - деревянный зонг. Это также показывает ей силу и величие. Использование ярких цветов усиливает декоративность работы. Это напоминает нам древний Азербайджан, окруженный старинными постройками, изображенными в виде золотого платья. В работе гармония определяется как главная черта целостности и декора.

Более честный анализ или более яркое впечатление возможно только через непосредственное знакомство с произведениями Эльдара Бабазаде. Поэтому было бы разумно видеть и чувствовать их, использовать их позитивную энергию и любовь к жизни и просто заниматься искусством. Баку, его ветры, старинные здания, своеобразные крыши, легенды, мугам и древние традиции, описанные художником, являются неотъемлемой частью великого сердца художника. *

Summary


Khanim Rzaeva

MODEST ARTIST, LEADING FOLLOWING TRADITIONS...

The article is dedicated to the work of the talented artist of Azerbaijan Eldar Babazade. His creative researches and the artistic style.

The article reveals the artist's work, inspired by the ancient miniatures of Azerbaijan.

Keywords: Eldar Babazade, painting, art, miniature, national traditions.



CAKOMO PUÇÇİNİNIN "TURANDOT" OPERASI İLƏ NİZAMI GÖNCƏVİNİN "YEDDİ GÖZƏL" POEMASININ OXŞAR CƏHƏTLƏRİ

Sahila Azizova

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşı
E-mail: vuqar.azizov@economy.gov.az

*Yeddi xazinəsi var asşın, demək,
Vurdum uzun, geniş naxışlı bazak.
Öxünən zaman bū asşım siza,
Rəhəlti gətirib nur versin gözə.*

Nizami Gəncəvi

"Turandot" Cakomo Puççini tərəfindən bastalınmış beş manzaralı üç pərdəli sonuncu operadır. Operanın librettosu Cüzeppé Adarni və Renato Simoni tərəfindən hazırlanıb. Puççini bu asarı yaratmağa ilk dəfə Fridrik Schillerin "Turandot – Çin Şəhəzadəsi" adlı asasını oxumasından sonra ihamlanmış, lakin operanın asası idəyə 1919-cu ildə Maks Reinholdun teatrında Venetidilər teatrında Karlo Qotsinin (Carlo Gozzi) nağıl-hekayesinin tamaşasına baxıldıqdan sonra arşaya gəlmişdir.

Cakomo Puççini (Italyanca: Giacomo Antonio Domenico Michele Secondo Puccini) 22 dekabr 1858-ci ilda İtaliyanın Lucca şəhərində müsiki Müsəljinin ailəsində doğulub. Lucca bala-ca Toskana şəhəridir. Giacomo beş yaşından atası ölü və o, anası Albininan himyasında böyüür. Albininan qardaşı Fortunato Maggi operanın xorun lideri vazifəsinə yerinə yetir, eyni zamanda liseyda

musiqidən dars deyirdi. O ham da Giacomonun ilk mülliimlidir.

Puccini 10 yaşında onda kilsə xorunda oxuyur və organda ifa edirdi, ilk dəfə Pisa şəhərində Cüzeppé Verdinin "Aida" operasını eşidikdən sonra opera bestəkarı olmaq fikriňi düşür. Belə ki, 1876-ci ildə galacina dair fikirini daşıqlığından bir hadisə baş verdi. Bir neçə yoldaşı ilə birlikdə Luccadan Pisa şəhərinə taxminan 40 kilometr məsafə qat edər Verdinin "Aida'sını çıxıtmak üçün getdilər. Bu andan etibarən, Giacomo yərində musiqi, musiqili teatr, opera olduğunu başa düşdü.

Puccini İtaliyanın opera bestəkarlarının an parlaq nümayandalarından biridir. Eyni zamanda bir çox musiqicilər və tanqidçilər Verdiyandən sonra onun İtaliyanın an böyük opera bestəkarı maqamına sahib olduğuna inanırlar.

1880-ci ildə Puççini Milan Konservatoriyasına qəbul edildi və dörd il boyunca orada çalışıb. 1882-ci ildə birhərəkatlı operaların müsabiqəsinə qatıldı. Birinci mükafatı qazanma bilərməydi. "Willis" operası 1884-ci ildə Dal Verme teatrında sahnenəşdəridi. Bu opera Cilio Ricordinin daqqatını cəlb edir və naşriyyat sahəsində itixsaslaşan, nüfuzlu naşriyyatın rəhbəri Ricordi Puççiniye yeni bir opera olan "Edgar"ın sifarişini verir.

1920-ci ilde Cüzeppé Adarni və Renato Simoni Puççiniya Karlo Qotsinin "Turandot" tamaşasına diqqət yetirməyi tövsiyə etdi. Puççinidə bu həkəya inanılmaz təsəsurat yaratdı. 1920-ci ildən payızında artıq operanın tam sənəsini hazır idi. Ancət iş müxtəlif çatılıklarla davam edirdi. Həvəs və lähəm dövrü, yorğunluq və depressiya dövrü ilə əvəzlandı. Buna baxmayaq, 1924-cü ildən yəzində operə lüri arıyanıq qədər yuxarılmış və tam şəkildə hazırlanıb. Puccinin ölümündən sonra Kalaf və Turandot duetinin eksizləri və layihələri qaldı. Ölümündən sonra onun dostu Franko Alfano operanı bitirdi. 1926-ci il aprelin 25-də La Skala ilk çıxışında böyük diriyr Artur Toskanini Puççinin notları bitən hissədə Liunin arıyasından sonra zala döñarən cubuğuunu kənarə qoyub deyir. "Burada olmuş bestəkarın işini yarımqiç qoydu və o, operanı bitirə bilmədi". Alfano tərəfindən hazırlanmış final ilə yalnız ikinci çıxış edildi. (1)

Puccininin operalarından "Willis" gənc bestəkarın ilk sahə asarı idi. "Willis" (Italian: Le Villi) həkəyin canubü slavyan mifologiyasına əsaslanır. Operai 31 may 1884-cü ildə Milanda Teatr-Dən Vermedən sahnenəşdirildi.

Puccininin ikinci operası olan "Edgar" (Italian: Edgar) Alfred de Mussetin "La Coupe et les lèvres" (Kasa və Dodaqlar) pyesi əsasında yazılmış lirik drāmədir. Operanın premieryası 21 aprel 1889-cu il tarixdə Milan La Skala Teatrında baş tutur.

"Manon Leska" (Italian: Manon Lescaut) Cakomo Puççininin operalarından üçüncüü sayılır. Antuan Fransua Prevorun eyniadı romanı əsasında yazılmışdır. Operadəki hadisələr XVIII əsrda Fransa və onun Amerikadakı müstəmləkələrindən birində baş verir. Operai 1 fevral 1893-dən Turin Regio Teatrında nümayiş etdirilir.

Dünyada an çox sahənən operalarдан biri, "Bohème" (Italian: La Bohème) Henri Murgerin "Scènes de la vie de Bohème" (Bir Bohema həyatından manzara) kitabına əsaslananadır yazılmışdır. Opera 1 fevral 1869-dən Turin Regio Teatrında təqdim olundu.

"Toska" (Italian: Tosca) operası Victorien Sardunun "La Tosca" pyesi əsasında yazılmış və xüsusi olaraq aktrisa Sara Bernhardın has edilmişdir. Əsirin premieryası 14 yanvar 1900-cü ildə Roma Costanzi Teatrında baş tutdu.

Madam Butterfly (Italian: Madama Butterfly) dünyada an çox ifa olunan operalarından biridir. David Belaskonun "Qeyşa" dramı əsasında yazılmış, "Madam Butterfly" operasının premieryası 1904-cü il fevralın 17-də Milano şəhərinin "Teatro alla Scala" sahnəsində keçirilib. Bu opera "Cio-Cio-san" adı ilə tanınır.

"Garbán" (İtalyan: La Fanciulla del West) operası D. Belaskonun "Qızıl qarın qızı" pyesi əsasında yazılmış. Operanın premieryası 10 dekabr 1910-cu ildə Nyu-Yorkdakı Metropolitan Operasında nümayiş etdirilir.

"Qarancı" (Italian: La Rondine) operasının ilk tamaşası 1917-ci il mart 27-də Monte Karlo Teatrının sahnəsində oynanıblı.

"Triptix": "Palto", "Baci Angelika", "Gianni Schicchi"nın (Italian: Il Tritico) Tabar, Suor Angelica, Gianni Schicchi) dünən premieryası 14 dekabr 1918-ci ildə New York Metropolitan Operasında baş tutur.

"Turandot" (Italian: Turandot) - K.Qotsininin eyni adlı pyesi əsasında yazılan opera bestəkarın ölümü ilə əlaqədar bitməmiş qılır. Sonradan opera bestəkarın dostu Franko Alfano tərəfindən təmamlanır və ilk tamaşası 25 mart 1926-ci ildə Milan şəhərinin "Teatro alla Scala" sahnəsində nümayiş etdirilir.

Eldar Səidov qeyd edir: "Cakomo Puççini başyəriyin an pərəsindən opera bestəkarlarından biridir. Onun operalarının dənəri şəhərindən təmamlanır. Cakomo şəhərinin musiqisi təxəllusda yaxşıdır. Təmənli, gələcəkdə hər sənət təşənnəz zaman onun yanında ağrı yanarındır.

İlk dəfə opera bestəkarın olmaq karənni Puççini, yuxanda da dediyimiz kimi, "Aida" operasının gətirdiyi səhərətən sonra qubul edir. O, bu haqqda belə deyirdi: "Tənni cəgəla barmaqlı ilə mənə "mükafatlanımdır". Natiqəcə, gələcəkdə hər sənət təşənnəz zaman onun yanında ağrı yanardır.

İlk dəfə opera bestəkarın olmaq karənni Puççini, yuxanda da dediyimiz kimi, "Aida" operasının gətirdiyi səhərətən sonra qubul edir. O, bu haqqda belə deyirdi: "Tənni cəgəla barmaqlı ilə mənə "mükafatlanımdır". Natiqəcə, gələcəkdə hər sənət təşənnəz zaman onun yanında ağrı yanardır.

Mülliifli tənənədən ilk opera "Manon Leska" olur. Lakin dünyada səhərətən ona "Bohème"dan sonra qubul. Buna baxmayaq, daxili tanqidçiləri operaya birmənalı mövqə bildirmişdirlər. Tanqidçilərindən biri yazdır: "Bohème" musiqi tarixində heç bir



göymeyecek. Mülli bu asasını sahne hesab edebilir. Mülli dastaklamak için isə bir qazet bela yazmışdı: "Maestro, eğer siz bu asarı noqta qöymadinısa, manşetinizi dayıştı salımı səcisi olacağım".

"Bohem"dan sonra "Toska" bastaların. Teatr primadonasının göstərdiyi təzyiq altında Puccini asas qəhrəmanı partiturası - dayışılık tərəfə "Vissid" arte" avyayına yazar. Əlibat ki, bastakon an tənann ope-ralarından bir "Çio-Çan"dır. Amma güclü ifa tərkibinə baxmayaq, opera uğur qazanır. Dostlan mülli asarı yenidən işləmeye ve solisti dayışmaya məcbur edir. Növbəti premiye bastakonun tri-umfunu sabab olur. (2)

Puccini 29 noyabr 1924-cü ilə (Brüssel) olduğunu zaman "Turandot" bastası həla bitməmişdi, ancaq asasın sona cədfləndirmə üçün bir çox eziş və noxar qalmışdı. Buna görə də bastakon alayätzələmə asasında Franko Alfanonu yazdığını sonuncu duet və finala ilə yekunlaşır.

"Turandot" operasının premieryası 25 aprel 1926-cı ilə Milanda "La Skala" (Teatro alla Scala) operasında sahneyə qoyulmuşdur. "Turandot" operasına mözajnida Şəhər motivləri durur ve asarın adından da buru gürük mürmkündür.

Puccininin bu ideya, dediyimiz kimi, 1919-cu ilda Maks Reinholdin teatrında Qotsinin naqıl-hekayesinin təməsində Şəhər motivləri durur ve asarın adından da baxıldıqdan sonra yaranır. Librettoçular

səhəzadanın adını tapmağa çalışırlar. Ağar tapa bilmasalar, onda hamı edam olunacaq.

Sonuncu aktrik avvalında Kafal sarayı Ay işığı ilə işıqlanmış hayatında tak-tanha dayanıb. O, uzağdan carçılın şəhəzadənin fərmanını elan etmələri eşidir. Kafalın ayrısi məhə bu maqamda, carçılın elan sadələrində Turandot haqqında düşüncələrdən başlayır.

İmperator saray əyanları Ping, Pang və Pong qızıl qızılardır, var-dövlət və şəhərat vad etməklə Kafalın könüllü olmamaq, adını söyletməyə çalışalar da bir sey cəmri. Izdihamın yarlı-yaraları da onu adını açıqlamağı vədar edə bilir. Gözatçılar Teymur (tarık hökmər) və Liunun naməlum şəhəzadə ilə alaşasının olduğunu biliib onları işğancalar verirlər. İşğancalarə son qoymaq üçün Liu naməlum şəhəzadənin adını bildirinən şəyər, lakin adı açıqlamaq və boyun qapıçı. Deyir ki, ona susmaq üçün güc verən sevgisindər və Turandot naməlum şəhəzadəni sevdinmiş və boyun eadir. Finalda xalq, xor oxunuşu ilə sevgi və heyati tərənnüm edir.

Orjinal süjet Azərbaycan XII əsrdə yaşamış klassik şair Nizami Gancavının "Yeddi gözəl" adlı əsərindən slavyan gözəlinin hekayəsindən götürülmüşdür. Hekayada qaddar, qızıl, hılgalar şəhəzadə qızın adı çəkilməsə də bütün keşfiyyatları ilə librettodakı Turandotə bənzərir. Fransız şərősüñəs alın. Fransua Pöti de La Krau tarafından edilmiş tərcümədə sözügedən personajı Turandox (Turandok) kimi təqdim edilmişdir. Turandot və ya "Turan-dox" fars sözü klub "Turan qızı" deməkdir. Tarixi baxımdan Turan Orta Asiya və Məvəraūnahr adlanan bölgənin adıdır. Geniş manada isə türkərin yaşadığını bütün xəzərləri bildirir. (4.)

Turandot hekayəsinin asası arab-fars hekayələri topluslu "Min bir gece" naqılındır. Fars dildində yazar Azərbaycan şairi Nizami Gancavının "Hesab o-yek shab" adlı əsərindən istifadə olunduğu və bunun François Petis de la Croix tarafından fransız dilinə çevriliyi gedən edilmişdir. Puccini ilk dəfə Schillerin "Turandot - Çin Şəhəzadəsi" asasından İlahm almışdır. Turandot bu təklifi qubul edir, amma farman verir ki, onu bütün təbaəħaları gecəni yatmasınlar və

Teatrında sahneləşdirilmiş 5 sahnəlik bir tragediya teatr oyunundan da bəhərlənmirdi. Təməsinin asasını "Min bir gece" naqılları edir və bu mövzuya bir çox şair və teatr yazarları müraciət etmişlər. (Kar Gustav Vollmöller "Çin naqılı" və Wolfgang Hildesheimer "Şəhəzadə Turandotun rəhvalat") (5)

Xalqı "Yeddi gözəl" poemasındaki Türküstən (Çin) gözəli ilə Puccini operasının baş qəhrəmanı Turandotla eyniləşməkdir. Olar. Çünkü Turandot adı fars dilində "Turan qızı" alınmasına gələndə onu göstərir ki, bura mahz Turandan, Orta Asiyadan Çinə kimi bir arazidə yaşmış türklərdən, türkətlərdən bahs edir. Onu da qeyd edim ki, həzirdə Cinə arzisində Uygur türkləri yaşayır. Həm də "Turandot" asasının əsas qaramanlarından biri Tatarstan kralı Teymur oğlu Kafalad. Ordunun göründüyü kimi, "Timur oğlu Kafal" kimi göstərilsə, onda onun Teymur oğlu Xalifa olduğunu qeyd etmək istəyir.

Turandot ilə Kafal arasında yaşanan hadisalar "Yeddi gözəl" poemasındaki Slavyan gözəlinin Bahramə danslığına nübüx cənbanıdır. Belə ki, Slavyan şəhəzadəsinin Bahram qızı etdiyi dör-düncü naqıl özüne arxalar qala xanımı haqqındadır. Hami xanımına evlənmək istəyin cənənən qısqardan cənənən qıxmış bilək halur. Axırda bir nəfar bütün sınaqları qədər va qızla evlərin.

Slavyan gözəlinin Bahramə hekaya söyləşmə:

*Dibar galın kimi gözəl bir diyar,
Orda saray qurub şəhər şəhər,
Nazla bəslənləmər bir qız vərdi.
Boyun aymamışdır or minnata,
Oydù zəmanın gözəl dilibar,
Neylərdi yoldası, neylərdi ari.*

*Biri zor göstərər, biri çat yalnız,
Zoruya qorudu zarını o qız.*

*Atası olmuşdu har işdən bezar
Çünki həsabəsizdir günəşlər.*

*Har kim arzulayır belə cananı,
Bir yox, garak olsun min canı.*

*Nura taməsgaya parvəna galśin,
Uzadqa durməsin, meydənə gəlsin.*

*Ondan eyləyərəm bir neçə suad,
Versə layaqatlı cavablar agar,*

Olar manım üçün, demək, can-ciyan.

*Şərtimi yerinə har kim yetir,
Olaçadır mana bir sevimi ar.*

*Yox agar qırarsa şərti, peymən,
Düşsün öz boyununa özünən qanı...*

Şair və filosof Nizami Gancavi yaradıcılığının Yaxın Şəhər, Qaf-qaz və Orta Asiya abidəyyatında tasla hələ hiss olunmadıqdır. Bütün burlara baxmayaq, Qaraba Nizami yaradıcılığının malumat akademik dairələrə xərçəndə kifayət qədər yayılmışdır.

"Turandot" operası üçün ilkin mənba sayılan "Yeddi gözəl" poemasına dəha böyük ahamiyətli malik mistik və simvolik bir asardır. Əsər Bizansdan Hindistana qədər uzanan coğrafiyadı-

yerleşen müxtəlif ölkələrdən olan yeddi şahzadə ilə evlənilmiş Sasanı fars imperatoru V. Baharın romantik biografyasını aks etdirir. Əsərdə müxtəlif sütət xələrlə rəqslər şəkildərində inkişaf edərək maraqlı bir möhtüm və intriqanın yaranmasında nüfuzlanır. Əsər əldən qaraqlıqda özündə 7 rongi camlaşdırmağa, güñahkar hissələrdən masumiyətə doğru takamül edən məməbat və eşq haqqında hekayələr topludur.

"Yeddi gözəl"de qeyd olunan qırmızı rangın hekayesi ilə Puccininin "Turandot" operası arasındakı alağat qadər arasdırılmayıq. Turin Universitetinin müqayisəli adəbiyyat bölümünün professoru, Dr. Maria Teresa Giaveri və Kembrijdə Universitetinin tənimsim Nizamişüsən alimi Dr. Kristin von Ruymen kimi mütəxəssislər şairin dayarı əsərinin galacakda daha geniş şəkildə araşdırılub tədiyicilərinin nəticələrini təqdim edirlər.

İtalyan bestəkar Lorenzo Ferrero "Turandot" operasında sütət xətinin möbəyninin kitabçasınlarda bəlli olmuşdur və bununla Nizami əsərinin üzərinin geni dairələrdə bilmənmiş fikri ilə razılaşır. Qeyd edir ki, yeganə çıxış yolu almışlar tərəfindən Şərq şairlərin və onların müdafiə əsərinin böyük maraq formalşdırılmışdır. La Skalanın Expo-2015 açılış mərasimində Turandot



rolunu canlandıran Soprano Nina Stemme Nizami yaradıcılığı ilə tanışmış tacirəbüşünü bələşərkən bildirir ki, man esərin qaynağının Şərq mədəniyyəti olduğunu anlındı, lakin işin küküru geda bilmək imkanını olmadı... Puccini ölkə olaraq Çin siècle, lakin əsərdə fars şahzadə var və Kalaf tatar asılıdır. Puccini ideyani manisivayib, inkişaf etdirib və onu öz əsərində görək istədiyi şəkildə təqdim edib. (7)

"Turandot" operası ilə "Yeddi gözəl" poeması arasındaki alağanın Nizami Gəncəvi - Cakomo Puccini yaradıcılığının alağası və dünən fərqli yerlərdən maskan salmış xalqlar arasında bir mədəni mübadilə hekayəsi adlandırılmaq olar. ♦

Ədəbiyyat:

1. www.soundtimes.ru
2. Elçar Saidov – "Operanın dahisi Cakomo Puccini", az.urban.az, 22 dekabr 2014.
3. www.operanews.ru, 30 avqust 2002.

4. www.az.wikipedia.org/wiki/Turandot.

5. www.eksizozluk.com

6. Xəlil Yusifi – "Nizami Gəncəvi - Yeddi gözəl", Bakı-2004, "Şərq Qərb", 335 s.

7. www.azertag.az 28.07.2015

Rəsmiye

Səhla Azi佐瓦

ŞƏHŞƏT MƏHQÜDÜ «TURANDOT» DİAKOMO PUCHCHINI İ
«SEYİM KƏRASAVIÇ» NİZAMI GƏNDƏNEVİ

Danışmaçıya görsəcək sənədlərə dair məzuniyyətli analizi "Turandot" Puccini və "Seyim kərasavici" Nizamini. Zərərənəcək paralellər mənşəti iki əsərinin əsaslı əməkdaşlığı.

Kləşçəvələr: "Turandot", Kalaf, Puccini, Gozzini, Opera, "Seven Beauties", Nizami.

Summary

Səhla Azi佐瓦

SIMILARITIES BETWEEN TURANDOT BY GIACOMO PUCCINI AND SEVEN BEAUTIES BY NIZAMI GANJAVI

This article is dedicated to a comparative analysis of "Turandot" by Puccini and "Seven beauties" by Nizami. It examines the literary connections between the two great works.

Key words: "Turandot", Calaf, Puccini, Gozzini, Opera, "Seven Beauties", Nizami.

Cəlal Abbasovun kamera-instrumental yaradıcılığı

Sevinc Seyidova

Azərbaycan Milli Konservatoriyası nəzdində

Musiqi Kollecinin Qeydiyyat, qıymatlardırma və monitoring şöbəsinin müdürü

E-mail: seyidova.sevinc@gmail.com

Müsür Azərbaycan müsisiinin parlaq simalarından olan C. Abbasovun yaradıcılığında kamera instrumental müsiqui mühüm yer tutur. Müsiqui təfakkürünün geniş diapazonuna malik olan bestəkarın kamera instrumental əsərləri ələtlərin tərkibindən asılı olaraq müxtəlifdir. Orijinal tembr axşalarında olan bestəkar kamera instrumental müsiquisinin rəngarəng janrlarına müraciət etmişdir. Onun fırıncı görə kamera janr bestəkarhədə hər bir zamanla nota müsəliyət hissini tarbiya edir, kiçik müsiqui vəsaitləri ilə daha ciddi, daha müraciək fikirər barədə dənizməyi öyrədir. Cəlal Abbasovun yaradıcılışlubun asas xüsusiyyəti dünən tarzının meditasiyalılığı, mövzuya sevmə fərdi yanagmadır. Belə ki, 1981-ci ilde bestəkar iki fleytan üçün "Paradeigmə", hamrin ilə uşaq ələt (çift, violinçel, piano) "Meditations" bestələyir. Sonuncu asar Moskva, Leningrad (indiki Sankt-Peterburg), Baltıkyanı və Zaqafqaziya respublikaları gənc bestəkarlarının festivalında sahnləndirilmiş və 1988-ci ilde Moskvada "Sovetski kompozitor" naşriyətyндə çap olunmuşdur.

"Meditasiyalar" kiçik, lakin müsiqui ideyəsinə görə təzadlı bölmələrin sərbəst şəkildə növbələşməsi üzərində qurulan əsərdir. I hissədə fleytanın milli improvisa üslublu müsiqui ahangi avvalca fortepiyanonu iti dissonansları ilə ahat edilir. Violonçelə kiçik földəldən sonra fleyta öz monologunu davam etdirir. Bu alətin sakit nəqledicili tonu, violonçelin həyəcانı regitativaya fortepiyanonun gərgin səsləndirməsindən ibarət 3 geniş monoloq dinləyicilərə çatdırılır. Hər bir monoloq milli intonasiyalarla parlaq dissonans səs uyğunluqları üzərində qurulub. Sənki qapılı məmkəndə dinləyici meditatit şəkildə səs materiyasına qarq olur. Daha sonra metronomitik çahatdan cəvik

harakətlilik meditatitliyi qəfildən coşqın axın buruluşuna qarq edir. Gərgin dinamika səslənməni tədrīc etmək zirvəsinə çatdırır. Müallif obrazın transformasiyasını yekunlaşdırmaçaq can atlığı halda qəfildən harakət dayanır. Bu sənəmlətələt ulı-təstələt olan gərginlik tamamlımlı bölməyə gətirir çıxarı. Yenidən başlangıç intonasiyalar qısa şəkildə səslənib, ilkən obrazı canlandırır və tədrīc "sənərlər".

Bəstəkarın 1983-cü ilə Qara Qarayevin xatirəsinə həsr etdiyi

örəqan üçün "Postlüdiya" (postludio in memoriam Gara Gareyev) geniş rezonansa səsləndirən mövzudur. Əsər elə hamrin ilə dekabrnnda Qorki (indiki Nijni Novgorod) şəhərində SSRİ Bestəkarlar İttifaqının plenumunda Y.Qabayev ifaçıdan böyük uğurla sahnləndirilmişdir. O zamanlarda "Postlüdiya" daşalarla mütabər festival, simpozium və konserlərdə sahnləşən diniyəltərindən mərəqəsinə səbab olmuşdur. Əsərin ifaçılarından arasında R.Ismayılova, N.Quliyeva, Ş.Abdullayeva, eləcə da tanınmış Rusiya ifaçıları M.Visotskaya və digərlərinin adını çəkmək olar.

"Postlüdiya"nın özünaməxsusluğunu ondardır ki, müallif Qara Qarayevin

səydi asasında mövzü-monoqrammından istifadə etmişdir.

J = 16
Roffle
M. Visotskaya
PostLUDIYA in memoriam Gara Gareyev

Orqan üçün Qara Qarayevin xatirəsinə ithaf olunan "Postlüdiya" dramatizmi, müsiqui harakətin sonsuzluğu, aydın ifadə olunmuş prosessuallığı ilə diqqəti özünə calb edir. Əsər dissonans səs birləşmələrinin fonunda ifadəli melodiya ilə başlayaraq ostinat motiv keyfiyyətinə, sonra isə darin kadrları mövzunun fon kontekstindən keçir.

Lento $J=168$ POSTUDIO in memoriam Gere Gerner

Bir-birinin üzerinde ucalan ve kulminasyona doğru aparan bir sira ostinat tabagalar amala gelir. Kulminasyona doğru ilerlilikça saslurma da güclülenir. Bestekarn, müslümlü Q.Qarayevlo bağlı en hassas duyuyla hislari hayati ziddiyetli burulğanında tadrican gerginleşir. Fakturun mürekkepləşməsi, saslınmanın güclənməsi, yeni registrların daxil edilməsi möhtəşəm kulminasyona getirib çıxarırlar. Yüksək dinamikama ari surətde zəifləyir. Taza tematik qurulüş – I.S.Baxın “moll” xoral prelütündən kolajı səsləndir. Har bir sonra galan qapalı struktur öncəki materialla aqraqlı olur onunla bir müsələfi ifadə birləşir. İdeyanın tadrican təşəkkülü naticasında diaqı dramaturji xüsusiyyətlərə malik bitkin asar meydana gelir.

1984-cü ildə bestekar Solo violinio üçün Sonata yazır. Sonata Zaqafqaziyanın bestekarlarının V festivalında, həmçinin SSRİ Bestekarlar İttifaqının plenurmundu, 2005-ci ildə Seattle şəhərində (ABS) “Qafqaz” Beynəlxalq Kamera Müsiqisi Festivalında ifa olunur. 1986-ci ildə solo fagot üçün Sonata na bestekarın məşhur kameral-instrumental asası olan 2 sayılı Simli kuartet meydana gelir.

C. Abbasovun yaradıcılığında analitik müräciət bestekarın üslub xattı ilə müjamə xəttinin çox zərif, həssas govusması haqqda fikir söyləməye asas verdi. Bu “birliyin” təbiiyli birmanlıq qabul olunur: müjamə fikrinin rəngi genişliyi, qeyri-adı səsləndən da, dərin mənası kəbdən “yığınçılıq” qarşı qoyulur. Nümunə olaraq har bir hissəsi lirik obrəzin müxtəlif emosional tarafalarını əks etdirir, kifayət qədər yüksək 5 hissəli silsilə kimi təqdim olunan İkinci kuartetin müräciəti edak, I, III və Hissələri (şarti olaraq referen və onun dayışmışlıqları) öz aralınlarda intonasiya, lad qohumluğunu ilə birləşir, ham müsliq müsif təfakkürünün xüsusiyyətini, həm də müjamənin improvisasiya hissələrinin ifadəli cahatlarında biki mənimlilikin meditatitiv üşünlük təşkil etdiyi quasi improvisasiya üslubu ilə seçilir, in planda rondo qurulusunda verilen silsilənin qeyri-təzadżi dramaturgiyası da mahz burhan irali galır.

Başa həmçinin principlarından irali galərək II hissə (şarti olaraq 1 epizod) ranga, IV hissə isə (şarti olaraq II epizod) özünün xarakterlik ostinat ritmi ilə zarbi müjamə yaxın olaraq bilər. Kuartetin bütün hissələrinin asası leyintonasiyasına çevrilir, gah aqraq

səkküldə özünü bildirir (refrenlərdə), gah da əksinə, II hissənin pizzicatosunda “gizlanan” və ya IV hissənin “nazakatlı” ritmik ostinatosunu nacibləşdirir. “Segah”ın ifadəli kadensiyanı lad əsasını taşķılı edir.

Aramızı inkişafə malik olaraq bütün əsar boyu keçən leyintonasiya fakturasının xarakterik xüsusiyyətini – kontinual formaya yaranmasına sabab olma biləcək melodik katlı nazara çarpdırın. Bir və ya bir neçə horizontal xatda verilən fasılısız fas tonallı olunur kuartetdə bu fikri təsdiq edir.

$J=80-100$ Simli kuartet No 2

Instrumental horizontallarının mantıqi öz növbəsində polifonik tabaqalarla, “dialoqların” yaranmasına, emosional saslınma üçün müüməl olan qısa şərhəci çığırılara təhrif edir. Monoloq şəkildə etiraf da burada istisna olunmur. Bütün bunlar çox əsərlərlə sərbəst forma istiqamətinə, o cümlədən II hissənin güzgüyü-simmetrik formasına yordur.

Bir çox marqlı müsələhdələri ötürürək kuartetin fon imkanlarının tembr saslaşmasının orijinal uyğunluğu, ifaçılıq yönəlmələri sayasında genişləşməsini qeyd etmək lazımdır. Simli ətətlərin tembrləri üzərində maharətə amaliyyatı apararaq Cəlal Abbasovun asarıñ ümumi şəhəs keşkəpsizləşməsi üçün potensial üzə çıxarımaq çalışmışdır. Bununla bəli kuartet müsicişinin ifadəliliyi son darəcə yüksək registrılarda və xərək xərçində ifa, bütün II hissə boyu plektrələrin ifadəsi olunması və bu kimi orijinal üsullarla zangınlaşır. Natiçəda, kuartetin ayn-ayn sahifələrinin səsləndirməsi zamanla çalğı ətətləri: kanon, kamarçın, tütün ifası imitasiyaya edir. Cəlal Abbasovun ikinci kuartetini casaraltı Azərbaycan müsiqisi mədəniyyətinin milli xüsusiyyətləri ilə müsərət tendensiyalarını bayan edən milli kuartet müsicişinin yüksək professional nümunələri sırasında aid etmək olar.

1992-ci ildə C. Abbasovun yaradıcılığında aləmaldar əsar olan solo kontrabass üçün “Munajat I” (əsar ilk dəfə 2002-ci ildə Seulda – Çanubi Koreyada səsləndirilib), 1994-cü ildə isə solo violon çiçək “Munajat II” bestələnir. Bir neçə ildən sonra 1998-ci ildə solo

marimbada üçüncü “Munajat III” meydana gelir. Bu əsər dünyadan müxtəlif meridianlarında – 1999-cu ildə Asiya Bestekarlar Liganı XX. festivalında (Yogyakarta – İndoneziya), R.Amirudinin ifasında, 2001-ci ildə “Moskova çox osen” festivalında M.Pekarskinin ansamblı tarafından səsləndirilir.

C. Abbasovun yaradıcılığında müsərət bestekar üslubunun xüsusiyyətlərinin tam palitrisi tacəssüm olunmuydur. Buralardan yalnız bazıllarını göstərsək kifayətdir. Məsalən, Q.Malerin “açıq formalın” (L.Barsov), P.Hindmellin linear fakturası, I.Stravinskırin ritmik strukturları, A.Qnequerin, A.Bergin mürekkebəşmiş lad əsası, sözsüz ki, Azərbaycan bestekarlarının – Q.Qarayevin, Ə.Abbasovun, A.Əlibəzadin, X.Mirzəzadının və digərlərinin müsərət milli müsicişənələri. Bestekarın sanatının incəaliyinə yiyəalan C. Abbasovun professionallığı, orijinal fərdi üslubu ona ifaçılıq imkanları mürekkebələri olaraq – solo kontrabass üçün “Munajat I”-sin yazılmasına imkan vermişdir. O, Azərbaycan professional müsicişində “münacat” janına ilk olaraq müräciət etmiş bestekardır. Münacat (ərab dilindən tərcümədə Allaha müräciət, yalınış deməkdir) Şərq poeziyəsinin lirik janrındır. Münacat avşarlı Qur'an suralarının uyğun qayfiyalınmış nəşr şəklində yaranmış, sonradan şeir formasında süfi poeziyəsində təsdiq olunaraq sevilişin lirik janrınlardan birinə çevrilmişdir.

“Munajat I” asarının başlangıcında diniyəci səsin sakitlikdən necə yaranmasının şəhidi olur. Birhəndi kompozisiyada ifadəsi olunan, yəni simlə üzərində səssiz apamlığı işlənilə (Visuale) auditoriyanı gözləmə vəziyyətində saxlayır. Usandırıcı ağır səs tadricin makana yayaqlar öz “moninin” teatr – dramaturji effektini yaradır.

Öümüyyətə, Cəlal Abbasovun əsərlərində Azərbaycan xalq müsicişinin iştirakında kontekstdə tanınan tipoloji formuları göstərir. Müsiq尼qitinqin sabit leksikələri tematizmədən çıxarılmışdır və əsərlərin semantikasını müyyənlaşdırır. Belə ki, “Munajat I”-sin arası təkərlərən, tematik cahətdən əhamiyyətli formul özünən ladintonasiya ifadəliliyi ilə seçilir. İlk tematik fraze formannı asasında duran çoxsaylı transformasiyalımn manbyədir. Tematik cahətdən asas əhamiyyətli qurulmuş o qədər dolğundur ki, çoxsaylı modifikasiyalara feal, dinamik hadisə saviyyəsindən qalmışa imkan verir. “Munajat I”-sin arası tematik əhamiyyəti başlanğıc özək məzmunlu intonasiya vəhidiidir. Məhz bu müsliq figur üzərində asasın arasıksılıqlı dramaturgiyası qurulur.

Əsər “lyā” səsi pianiçismisə uzadılması ilə başlayır. Daha sonra “lyā” səsi müxtəlif ritmik variantlarda və müxtəlif registrlarda təkərlərən, “lyā” asas tonun registr təkərlərinən “lyā – si bəmol – lyā” kiçik sekundalı intonasiya amala gelir. Maraqlıdır ki, “lyā – si bəmol – lyā” sekundalı intonasiya, həmçinin registr

təzadżi takrən väsiatla möhkəmlənir. Bu melokompleksa istinad C. Abbasovun yaradıcılığında parlaq təzadżi edən təcəssüm ifadəli müsici diliinin tacəssümü deyil. Onun dramaturji rolü da diqqətləyişdir. Hər səydan əval, onun bütün forma boyu variant təkərlənməsi qeyd edak. Bununla əlaqədar Azərbaycan müjamənin forma qurulusunun belə bir keyfiyyətinə – müjamənin bütün forması boyunca təmətik ahamiyyəti “maya” kompleksin, tonal kadensiyanın ostimat təkərlənməsinə yada salaq. Qeyd edik, müjamə dramaturgiyasında “maya” öz üzündə ham dünən, ham inkişaf, ham da yekun funksiyasını daşıyır.

Əsəs tematik ahamiyyəti melostrukturun yaranmasında sonrakı mərhələ “lyā – si bəmol” kiçik sekundalı intonasiyanın ifadəli motivə – “si bəmol – do diyez” artırılmış sekundalı motivina “cüarcasıdır”.

Munajat I

Əsas melodik frazənin tadricin axtanması təsəssüratı müxtəlif modifikasiyalara naticasında yaranır. Məsalən, “si bəmol – do diyez – lyā” və “si bəmol – lyā”. Bu modifikasiyalarda “lyā” səsi dayışmaz olaraq dayaq funksiyasını daşıyır və basında təkərlərən. Yuxarıda olaraq qeyd etdiyimiz motivəni təsdiq etmək olar. Uzunluğunda əsas əməkdaşlığından başlanğıcda “lyā” səsi dayaq funksiyasını daşıyır və basında təkərlərən.

Bələliklə, kifayət qədər uzun və müfəssal hazırlanmış sona əsərin 38-ci xanasında “Munajat I”-sin mövzusunu səsləndir. “Lyā – si bəmol – do diyez” Üçsəsli ifadə bir neçə xana çarpışvasında təkərlərən, sonra isə kvintalı tematik vəhidiidir. Dramaturji axına təbə olaraq ilk dəfə birəsasi metodik quruluşda üzə çıxan bu təzis faktura doğulmuşluğunu gücləndirir. “Lyā – si bəmol – do diyez” və ibarət ƏUZBİD intonasiya “Çahərgah” ladının tonikası mövqeyini tutur. Lakin sonrakı intonasiya blokunda inkişaf “fa diyez – sol” səsliyi ilə tamamlanlığında “Şüşṭar” ladının ladintonasiya semantikası



Yağlı boya rəsmlərinin bərpası zamanı tətbiq edilən materiallar: YAPIŞQANLAR

İlyas Mırzəyev

ADMU-nun Rassamlıq fakultəsinin II kurs magistr tələbəsi

E-mail: elyas66@mail.ru

B

ütün barpa prosesinin məqsədi incasətin asarlarının tabii gəcələmə və yaxud qeyri-normal saxlanma şəraitindən qadılmışın qarşısını almaq, barpođanın vəzifəsi isə barpa olunacaq obyekti bütövünüyə və ekspozisiy়ə görünüşünə yənişən qaytarmaqdır. Yağlı boya və digar incasətin asarlarının bərpası zamanı buna barpa ediləcək eyniyanın ayn-ayn hissələrinin birləşdirilməsi, pozulmuş müalif materialın bərkidiləməsi, itmiş fragmentların doldurulması, kiralanmanın tamizlanması, sonrakı yaxınlanma, deformasiyaların lağıvi, qoruyucu örtüyünün çəklənilmesi və s. kimi amaliyyatların icrası ilə nail olunur. Bu amaliyyatların icrası müxtəlif zamanlarda həmin təsvirlər avvalca qəbullaşmışdır.

da rəsmi bu pişmentlərə çəkilişmiş fragmentlərin tamamilə mahvina getirib çıxarılmışdır. XX əsrin 30-50-ci illərində qadırm rus memarlığının bir sıra nümunələrinə, o cümlədən Rusiyada Moskva Kremlinin kilsələrinin qadırm freskalarına rəsm qatının bərkidiləmə məqsədlinə kəzən (südün tərkibində zülal maddələri) mütləklərlən istifadə edilmişdir, lakin dayışkan temperatur və rütubət şartlarında həmin təsvirlər avvalca qəbullaşmışdır.

Rəngkarlıq və dekorativ təbliğatın sahəsinə təsir edilən, itmiş fragmentlərin materialları müxtəlif cür təsiridir:

- Barpa amalyatlarının gölər
- Konkret obyektlərin mühafizədarasından və ya zadalanma müxtəlif cəsddə barpa materiallarının tətbiqindən ibarət olaraq.

Barpa materiallarının seçimi barpa prosesinin vacib mərhələlərindəndir. Belə ki, tacribəndə yararsız material, sahə texnologiyasının tətbiqi nüticəsində deyəri mədəniyyət abidasının tamamilə geridüşüs səkillədə türməş, yaxud da yararsız hala düşməş çoxlu nümunələrin mövcududur. Məsələn, frəska rəsmlərinin yuvulması və almışları zaman qəlavı və tursulardan istifadə falakatlı natiçələrə - kivər, gəy və yaşlı pişmentlərinin təkəcə qalarının deyiməsinə deyil, həm də bazu həllar-

96 Mədəniyyət/Culture #2 • 2020

uğunlaşdırılır. Əsas istinad tonu "Iya" səsinin ostinat keçirilməsi fonunda "dolce" göstəricisi ilə "minor" melodik frazı üzə çıxır. "Iya" istinad tonunun İP-pillası mövzuya "Şur" lədində melodiyaların takrarlanmaz effektini verir. İttonasiyada verilen triol əskildilmiş intonasiyaların effektini bı az da kasınlığıdır. Bu "gediş" ki dəfa asas mövzun faal ritm-intonasiyası qarşı qoyularaq seslərin.

Əsardo 2 kulminasiya dalığışlı müşahidə olunur. Emosional gərginlik anında qalb etirafının qısa çağırışları düşündə axınlıda reallığın dark olunmasına təkan verir. Əgər 1 kulminasiya (fortissimo subito) lad diatonikası ilə seçilirsə, 2. kulminasiya dalığışlı ladın səs düzüminin müräkkəbəlaşması (xromatifikasiya), qıraq ritm, əlavəfon effektləri (dekamər yuxarı və aşağı hissəsinə zarbalar) və dinamika ilə gücləndirilir. (ff - ff).

Epilogda leyfintonsiyası yeni yüksəlkikdə (bu dəfa mi bemol – fədiyəz) yeni seysən səslənməyə (initi) malik olur. Əsərin əvvəlində səsin yaranışına onur sənsurunda get-geda uzaqlaşması, yoxa çıxmazı (güzgülfə effekt) qarşı qoyulur.

Əsəriyyat:

1. Kara Karaev. Cətəb. Pırsma. Vyxazlari. M.: Sovetçii kompozitor, 1978, 459 c.
2. Dadəşova N. Cəlal Abbasov. Bakı, "Şəhər-Qarş", 2014, 31 s.
3. Məzəli L.A. Ströenie muzikal'nykh proizvedenij. – M: Muzyka, 1986, 528 c.
4. Əfandiyeva I. Uğurlu sanatın aşığı. "Vışka" qəzet, 19 may 2017.
5. Əfandiyeva S. İctisadiyyatın nəşerçəsi. Gəzət «Kaspий», 19 aprel 2018.
6. Kurniyeva C. Müzyka swexe, ili vətənəne kompozitor. Gəzət «Kaspий», 11 may 2016.
7. Dadaşova D. Müzyka, povestvuyushchaya o mire. Gəzət «Kaspий», 21 sentyabr 2016.
8. Bajramova L. Mir glazami kompozitora. Gəzət «Kaspий», 29 dekabr 2017.

Rəsim

Sevinidin Seyidova

Summary

Sevinj Seyidova

CHAMBER-INSTRUMENTAL CREATIVITY JALAL ABBASOV

The presented article considers the individual characteristics of the chamber-instrumental creativity of one of the brightest representatives of the modern Azerbaijani composer school, Honored Art Worker of Azerbaijan Jalal Ashraf oglu Abbasov. The relevance and breadth of themes and images reflected in the works of various genres, attention to the deep layers of national art, and at the same time a subtle sense of time and the associated innovative musical tendencies - all this in the work of Jalal Abbasov gets a qualitatively new understanding.


Key words: Jalal Abbasov, Munajat, String Quartet,

Key words: Djalal Abbasov, "Munajdat", strunnij kvart-

et



Barıştan önce



Barıştan sonra

müllif materialı ile müvəqqatı təməsda olan materiallar; filtra, mikrolet, yapon və s. kəğız növü, karton, müxtəlif polietilen örtükər, arıcıclar, çirkin çoxlanma üçün istifadə edilən tərkibər və s. daşıdır.

Müxtəlif müallif materiallarından ibarət nümunaların barpaşan ham eyni, ham dərpaş ediləcək asarınlara uyğun xüsusi barpaş materiallarından istifadə mümkinidir. Dazğın boyakarlığı asarınlarda barpaşında təqib edilən bələq yaşlıları biodavamlığının aşığı olmasa sababində istisni sistemli abidaların dəvr rəsmlərinin bərkidilimə üçün yaradılır. Bunun belə balıq yaşlıları boyakarlığı növünün barpaş zamanı istənilən barpaş amfalyatlarının icrası zamanı tətbiq edilir.

Istənilən hələdə material seçimi konkret barpaş təpşinqi ilə dikta edilir və bu incasəti asarı yaradırdıqdan istifadə olunan müllif materialın tabidiyyatindən, asarından zərərli növü və mühafizə yayıldığından asılıdır.

Barpaş ediləcək asarınlıq növündən aslı olmayaraq, bütün materiallar 4 asas şərtə cavab vermelidir.

1. Uzunmüddəlik, yanı müzayi asarınlıq təməsda istifadə olunacaq bütün materiallar barbadan 50 il sonradən xüsusiyyətlərinin sabitlini saxlamalıdır. Bu o deməkdir ki, təsdisiñ bütün materialların maruz qaldığı tabii qoçlama zamanı müllif materialı ilə barpaş materialı arasındaki təməs və barpaş materialının öz xüsusiyyətləri pozumalarla-

dir (rangı dayışmamalı, sırtlaşmamalı və ya kövrəkləşməməlidir).

2. Barpaş materiallar rəsərən ideyəsinə təhfiz etməməli, yani müllif materialının fakturu və tonallığını dayışdırılmamalıdır.

3. Materiallar geridonluşlu olmalıdır, yani dəha daqiq deşik və barpaş materialları barpaş maneçilik tətqimələndirməlidir. Belə ki, takrar barpaşaya ehtiyac təqibindən avvalı barpaş materialları asarınlardan təməsli qızarmaq qabiliyyətinə malik olmalıdır. Lakin bu, bir çox hallarda münkünsüzdür.

4. Barpaş materialının möhkəmliyi müllif materialının möhkəmliyini aşmamalıdır.

Bundan başqa barpaş ediləcək asarınlıq növündən aslı olaraq xüsusi şartlır da mövcudur ki, bu daçox asarınlıq mühitin şartları ilə alaqlıdır. Mesalanı, isidilməyan abidalarla və ya aqçə səmət atəmədi rəsmlər asarınların barpaş materialına olan tələblər müzeydəklərə nisbatan daha sərdidir. Birinci hələ atmosfer dayışıklılığı, rütubət, biodavamlılıq, ikinci hələ isə yüksək işsədəvamlıq asarırlardır.

Boşkarlıq asarınlarının barpaşında istifadə olunan materialları aiddir:
• adgezivlər (yaşışçıları) - barpa olunacaq asarınlı elementləri arasında dairəyə və uzunmüddəli bağlılıqlı təmən edən maddələr
• konsolidatorlar (bərkidici tərkiblər) - dəflişmiş müllif materialının hissələri arasında möhkəm və uzunmüddəli bağlılıqlı təmən edən materiallar

• itmiş fragmentların doldurulması üçün maddələr - adətən doldurucu və aləplandırıcılardan ibarət itkarlı maddələrdir. Onlar ham tərkibin, hem de zərər göründürən gələnlərdən istifadə edilir.

3. Məsələlər - boyakarlığı asarınlarda istifadə etmək, yəni müllif materialın barpaşına ehtiyac təqibindən avvalı barpaş materialları asarınlardan təməsli qızarmaq qabiliyyətinə malik olmalıdır. Lakin bu, bir çox hallarda münkünsüzdür.

4. Barpaş materialının möhkəmliyi müllif materialının möhkəmliyini aşmamalıdır.

Heyvan mənşəli yaşışçılar da öz növündən aslı olaraq xüsusi şartlır da mövcudur ki, bu daçox asarınlıq mühitin şartları ilə alaqlıdır. Mesalanı, isidilməyan abidalarla və ya aqçə səmət atəmədi rəsmlər asarınların barpaş materialına olan tələblər müzeydəklərə nisbatan daha sərdidir. Birinci hələ atmosfer dayışıklılığı, rütubət, biodavamlılıq, ikinci hələ isə yüksək işsədəvamlıq asarırlardır.

Boşkarlıq asarınlarının barpaşında istifadə olunan materialları aiddir:
• adgezivlər (yaşışçıları) - barpa olunacaq asarınlı elementləri arasında dairəyə və uzunmüddəli bağlılıqlı təmən edən maddələr
• konsolidatorlar (bərkidici tərkiblər) - dəflişmiş müllif materialının hissələri arasında möhkəm və uzunmüddəli bağlılıqlı təmən edən materiallar

• itmiş müllif materialının hissələri arasında möhkəm və uzunmüddəli bağlılıqlı təmən edən materiallar

gəl. İkonaların rang və zəmin (qrun) qatlarından bərkidilimənə istisnasız, tabii arıcıclarla arıyan tabii qatlılıqları yaşışçılarından istifadə olunur.

Kəzənləri yaşışçı. Südün asas komponənti olan kazəndən, dəha daqiq səd zərdabından istifadə edilir. XIX-XX asrlarda kazənləri müllif məhlullar və rəsmlərinin rang qatının bərkidilimənə, barpaşlarında garalı idi. Lakin kazənləri bərkidilimə rang qatı çox vaxt cattayaraq töküldür. Buna görə da sonradan dəvr rəsmlərinin barpaşlarında kazənlərin bərkidici maddə kimi istifadə qədəğən edildi.

Yumurtu zülali yaşışçıları - asasın toyuq yumurtalarının sırasından alınan emulsiyalar da xildir.

Bitki mənşəli yaşışçıları isə kitə və bitki halimləri iddir.

Kitə ağaç və kollann zədalanmış qablaşdırma qurunus şəridir. Kitrəyə albalı, gilas, arik, badam, şəftalı, gavala kimi barən ağaclar, elaca da Azi, Afrika və Avstraliya meşələrindən istifadə edilən asarınlıq yaradıcısıdır. Qatralardan tropik aksiyasından şirələr iddir. Qatralardan şirələr oraqlı, kitə suda arılır, lakin spirit və efr yellowında sərimir. Barpa prosesindən kətrənədən məhdud şəkildə bərkidənmək mümkündür. Ondan əlavərə boyallan hazırlanır. Lakin şirələrə boyallan hazırlanır. Təbliğ edilən əsərlərə analog taskılı edirdi.

Lakin köhnə əsərlər heç də hamisə barpaşın asası maqsadını - icasanatı asasıının uzunmüddəli mütahisasiyasına keçirməyə qadir deyil. Buna görə da muzey ekspozitoryunun, xüsusən də divar rəsmlərinin çox vaxt təkər barpaş ehtiyac yaranır. Zəmanta tabii adgezivlərlə bərkidilmiş icasanat əsərlərinin

nifol, dammar, şellak və s. məmlü qatranlarla bərkidilənlər nazarda tutulur. Bitki mənşəli qatranların asasından müxtəlif badi və barpaş laqları - dammar, şellak və s. hazırlanır.

Əliflərin istehsalında isə katan, çatana, qoz və bitki yaşışçılarından istifadə edilir.

Bu gün istar xərci, istarsa da yerli tacribada tabib, edlən barpaş materiallarının çeşidində formalıq və kifayət qədər zəngindir. Buraya ham tabib, ham da sintetik materiallar daxildir. Sintetik materiallar sırasına təkər yaşışçıları, örtü materiaları deyil, hamincı sintetik zəmin (qrun), katan və mükmün doldurucu tərkiblərdir. Buna görə da sonradan dəvr rəsmlərinin barpaşlarında kazənlərin bərkidici maddə kimi istifadə qədəğən edildi.

Yumurtu zülali yaşışçıları - asasın toyuq yumurtalarının sırasından alınan emulsiyalar da xildir.

Bitki mənşəli yaşışçıları isə kitə və bitki halimləri iddir.

Kitə ağaç və kollann zədalanmış qablaşdırma qurunus şəridir. Kitrəyə albalı, gilas, arik, badam, şəftalı, gavala kimi barən ağaclar, elaca da Azi, Afrika və Avstraliya meşələrindən istifadə edilən asarınlıq yaradıcısıdır. Qatralardan tropik aksiyasından şirələr iddir. Qatralardan şirələr oraqlı, kitə suda arılır, lakin spirit və efr yellowında sərimir. Barpa prosesindən kətrənədən məhdud şəkildə bərkidənmək mümkündür. Ondan əlavərə boyallan hazırlanır. Lakin şirələrə boyallan hazırlanır. Təbliğ edilən əsərlərə analog taskılı edirdi.

Lakin köhnə əsərlər heç də hamisə barpaşın asası maqsadını - icasanatı asasıının uzunmüddəli mütahisasiyasına keçirməyə qadir deyil. Buna görə da muzey ekspozitoryunun, xüsusən də divar rəsmlərinin çox vaxt təkər barpaş ehtiyac yaranır. Zəmanta tabii adgezivlərlə bərkidilmiş icasanat əsərlərinin

qeyri-münbit şəralıda intensiv şəkildə dağılmışına gələn acı naticlar üzə çıxmışdır. Buna görə da bərpacılar kimyagardar müraciət, dayanış ekoloji və tarix şəralıda asarınlıq yerdəsiyi mühtin sərət tablolarına qarşı və davam gatırıb alternativ materiallar tapşırıq xahiş etmişlər. Həzərdən ham sintetik, ham da tabib materialları barpaş prosesindən müvafiq oluyaq tabib edilmişdir. Lakin hələ də üstünlük dəha çox tabib materiallarına verilir.

Barpaş prosesin üçün düzgün materialın seçilməsi bir səra sabablaşdır, hətta çox tacribalı barpaş üçün da on çətin masalələrdən biridir. Cındıq əvvələ tamamilə oxşar barpaş vəzifəsi demək olar ki, olur və hər bir konkret vəzifədən əlavərə boyallan hazırlanır. Sintetik barpaşda təkər yaşışçıları qazanılmışdır.

Barpaş işinin insan fəaliyyətinin sarbast sahəsi kimi formalıqda ilkin dövründə barpaş materialının icasanatı asarınlıq yaradıcısının istifadə etdiyi eyni yaşışçı, alif, lakkər və istifadə olundur, barpaş usulunun qadın sanatkarlarının nümunəsi həzərkarların tabiqi elədiyi əsərlərə analog taskılı edirdi.

Lakin köhnə əsərlər heç də hamisə barpaşın asası maqsadını - icasanatı asasıının uzunmüddəli mütahisasiyasına keçirməyə qadir deyil. Buna görə da materialın düzgün seçimini tətbiqinə həyata keçirmək üçün barpaş çoxlu materialları təkər və tacribasından keçirmək kifayətənmişdir, eyni zamanda onların xüsusiyyətləri, təbliğ edilən əsərlərə analog taskılı edirdi.

Lakin köhnə əsərlər heç də hamisə barpaşın asası maqsadını - icasanatı asasıının uzunmüddəli mütahisasiyasına keçirməyə qadir deyil. Buna görə da materialın düzgün seçimini tətbiqinə həyata keçirmək üçün barpaş çoxlu materialları təkər və tacribasından keçirmək kifayətənmişdir, eyni zamanda onların xüsusiyyətləri, təbliğ edilən əsərlərə analog taskılı edirdi.

Ədəbiyyat:

Rus dilində

1. Гордишина В.И. и др. Материалы для восполнения утрат музейных экспонатов из дерева и деревянной основы живописи / В.И. Гордишина, Е.Л. Малачевская, Т.С. Федосеева, Л.В. Медведева // X. 2005 Вып. 22 (52)
2. Карапетова В. Н. Укрепление красочного слоя и грунта воскомоляными мастиками // Вопросы реставрации и

консервации произведений изобразительного искусства. М., 1960

3. Назарова И. В., Малачевская Е. Л., Юхневская С. И. О некоторых свойствах пленок остеового клея: [Риф]. // РИХМЕЛ. НРС. 1979. Вып.1
4. Федосеева Т.С. Реставрационные и живописные материалы. Терминологический словарь – справочник. М., 2010

Резюме:

Ильяс Мирзоев

МАТЕРИАЛЫ, ИСПОЛЬЗУЕМЫЕ В РЕСТАВРАЦИИ КАРТИН
МАСЛОМ - КЛЕЙИ

В статье содержатся сведения о химическом составе, свойствах и областях применения реставрационных материалов, включая природные и синтетические адгезивы, консолиданты, покровные материалы.

Ключевые слова: реставрационный материал, живопись, реставрация, защитные покрытия

Summary


Ilyas Mirzoev

MATERIALS USED IN OIL PAINT RESTORATION: GLUES
MATERIALS

The article contains information on the chemical composition, properties, and areas of application of restoration materials, including natural and synthetic adhesives, consolidants, coating materials.

Key words: restoration materials, painting, restoration, protective coating

SƏTTAR MÖCÜZƏSİ



Hələ uşaq idim, orta məktəbdə oxuyurdum - 132 sayılı məktəbdə. Məktəbinin sahərinin mərkəzində yerləşirdi. Özənsəz İçərişəhər, bir yanda İncəsənət muzeyi, yaxınlaşdı - Ədməyyat muzeyi, Kühnəmənnən dediyi kimi, qubernator parkı, Filarmoñiya, digər tərəfdə Nizami parkı, Sabir bağı və s. Şəhərin bu hissəsinin geyən həyatı səni öz ağışuna alır, sanki səri bir alama düşürsan. Burada tanınmış adamlarla tez-tez görüşük olurdun - onlar çox alegtməz göründürdülər...

Həmin maşhurlar arasında Səttar Bahlulzadə da vərbi və manim dəppitimi dəha çox cəkirdi. Tünd yaşlı, çox köhnə pləş, başına qoyduyu beretiñtiñtiñ qızıl aşı saçları, uzun barmagları (onlar sanki frıça idi) və nehayət, gözü... Bu gözlərdə kimi şey vərdi. O qədar çox ki, rəngini ayırd etmək mümkünüydi: yaşlı da demək olardı, boz da, mavı da. Har şeydan əvəl bu gözlərdə bir qəm, qışsası, kədər, bir sehr, sır var idi. Bu gözlərdə bir möcüzə vardi. Dünyanı tanımaq, tabieti sevmək, onu vəsf etməcisi. Gözləri deyirdi ki, o, çox yaxşı adımdır. Gözləri sanki güzü idir və onluq bütün gözüllükleri aks etdirirdi. Har haldə men uşaq ağılmış bəle qərvaydım. Belə də heç bilmirdim ki, o, dəhi rassamdır, na vaxt öyrəndiyim də yadına gəlmir. Amma "Kapazın göz yaşları"nın reproduksiyası hansısa jurnalda çıxan sonra bildim ki, bunlar məhz Səttar Bahlulzadənin gözüldür. Uzun müddət həmin tablonun reproduksiyaları dəvar urub vəxşməqdaydı, təşkil solub rəngini itiricə...

Keçən il görkəmli rassamın 110 yaşı tamam oldu. Onun yaradıcılığına bir dəha ekspurs etdim. Və yənə de heyran qaldım. Hansı tablosuna baxırsansa, səni elə cabidir ki, sehrindən qurtara bilmirsən.

Sevil Əhmədova
F.Köçərli adına Respublika Uşaq Kitabxanası
Məlumat-bibliografiya şöbəsinin müdürü

Şərq klassikasında nəfər hamisə od-alov rəmzi olub. Rəssamlarımız da öz yaradıcılıqlarında nara xüsusi yet veriblər. Toğrul Nərimanbayovun nərləri al qırmızıdır, sanki aliş-yarınr, elə bilsən ki, bu saat partlayacaq va içindən nar qız çıxacaq. Şehri bür qız... Səttar Bahlulzadənin nərləri tamam başdır. Bu nərlərdə bir zəriflik var. Onlar üzən sandır, rəngi al qırmızı deyil, lakin içindən görünen nar danəckləri işa al qırmızı, hatta deyərdim ki, qara qırmızıdır. Sanırsın ki, bu nərləri Səttarın öz içidir, öz dardıdır, kədəridir, elə bil bu daqiq aliş-yarınmazı, alovlanmağı, özünü da ona baxanları dəyandırıq qarşısına hazırlıq...

"Analar yanın ağları" tablosuna necə heyran olmayıyasan. Bu gila-gila yanmış şəmər içinde ana olan her kasi duymayaşın və yaxud öz ananı anmayasan. Onların içində Səttarın dünyada an çok sevdiyi bir adamı - anasını görməyəsan...

"Daşaltı"nı seyir edib itirdiyim. Daşaltıñtiñ taessüfunu, taassübünü çəkmək mümkin deyil. Man heç vaxt Daşaltıñtiñ görməmişim. Bu tablo işa mənə itirdiyimizin qiymətinə, yəni qiymətsizliyini anladır.

"Gülüstən"ə baxmadğan doymursan. Tablonun bayəzlığı, göyçərinin və çıçəklərin aşılığı, tamizliyi, somannı maviliyi, andınlığı sülhəndən, emin-amanlıqlıdan xəber verir və sanki bütün insanları xoş galəcəyə, dinc həyata, xoşbəxt həyata salıysan...

"Tənryla səhəbə"ñ dinləyindən icinə bir işlümət düşür - sanki Tanrıının hüzurundan. Canında bir titrəmə, qorxu var, indi hesabat vərməlisən, yaşıdagın uzun ömrün, günahlarının hesabatı. Və bu, səni agar az olsa, ömrün qalıbsa, sahəvrəni düzülməyə, saflığa, insanişa, vəcdinən səsləyir.

Ela bilmər ki, Səttar da Tann ilə səhəbtindən alınıraq, üzüağ çıxıb... ♦



XƏLİL RZA BU GÜN
DƏ SƏNGƏRDƏDİR

(Xalq şairi Xəlil Rza Ulutütük
aziz xatirəsinə)

SABAH GEC OLAR...

Bu get-gallar, danışçılar basdı, bası!
Quru sözü torpaq geni verilməz,
Quru budaq yanar, emmə görərməz,
Kor düyündər qılınclarla aqtar
Qızımsız oxla hadəfənən sancular.

Dizmiz ox a donənməsək, na fayda?..
Torpaq üçün olammasın, na fayda?
Döyüş amri verər Ali Komandan,
İlləri sayımaqdən dillər qabardı,
Qarabağçın gözüm kökü saraldı.

Bir əmrlə aşgar dolsun səngəra,
Meydən tapşırın iğd arla,
Cəhənnemi göstərsinən düşmənə,
Səfiyidərin ruhuna borcumuz var,
Şəniş, menim, bizlərin səcümən var.

Zorəki dünyada edalat baha,
Hərdən başa gelir can bahasına,
Toplar nöqtə qoyur səz davasına,
Bu nöqtəni qoya bilsək agaz bir,
Yəziləni pozdurqan şübhəsi.

Onda dünya bizimla hesablaşır,
Bizi fabrik etmək üçün yarışar,
İşgalçı da macbur olub barışar
Buna haqqımız var, imkənimiz var
Bu gün başlamasaq, sabah gec olar.

Bozqurdı sevirdi, qurd balasıdi,
Keçilməz sədd iidi, türk qalasıdi,
Dənəklərin qorxulu rövüşüdi,
Aməli uğrunda o, mahbəsədir.
Xəlil Rza bu gün də sangardadır.

Firangi orxa oldu o dağa,
Qoşa çinar kök atıldı torpaqo,
O ölünpayıb, çevrilində boyraqo,
Bəşimiz üstündə, yüksəkliklərdən
Xəlil Rza bu gün də sangardadır.

Tak oğlunu qurban verdi vətəna,
Özü de qəşquldı qurban gedəna...
Qurban olum bu toxumu sapana,
Səpib könüllərda, üzləklərdədir.
Xəlil Rza bu gün də sangardadır,
Xəlil Rza bu gün də sangardadır.

Zeynalabdin NOVRUZOĞLU
Naxçıvan MR



АЗЕРБАЙДЖАНСКИЕ ИСПОЛНИТЕЛИ В КАМЕРНЫХ ЗАЛАХ МОСКОВСКОЙ КОНСЕРВАТОРИИ

29 октября в Рахманиновском зале состоялся заключительный концерт совместного проекта Министерства культуры Азербайджанской Республики и Московской консерватории. Ансамбль солистов Азербайджанского государственного симфонического оркестра имени Узеира Гаджибекова под руководством дирижёра Фуда Ибрагимова подготовил программу из музыки Альбана Берга, Лючано Берри, Сальваторе Шаррино, Луи Адриссена, Аяза Гамбали, Хаймира Мирзазаде, Александра Вустина, в которую включили и сценическую композицию в духе инструментального театра — «Семь преступлений любви» Жоржа Алергиса.



Проект с полным правом может претендовать на статус фестиваля: шесть концертов представили панорамный обзор — от «классики» XIX столетия до самых современных композиций, в том числе специально написанных для этого культурного события. Автор идеи и куратор цикла профессор Фарид Каравев особое внимание уделил присутствию в программах музыки XX века — как «знаковых» имён (Бела Барток, Игорь Стравинский, Сергей Прокофьев, Ольивье Мессиан, Эдисон Денисов), так и произведений композиторов, менее, а то и совсем известных московской публике — Всеслова Задерациного, Исламида Гаджигибекова, Назима Мириши. Каждый из концертов предварялся вступительным словом доктора искусствоведения Рафаэля Фархадова, искусно намечавшего точки пересечения множественных стилевых траекторий и создающего для неподготовленных слушателей (а таких было достаточно!) ориентиры в непривычном, часто — предельно диссонантном мире звуков. Шесть концертов — шесть автономных и вместе с тем взаимосвязанных концепций, реализованных в рамках драматургически безупречной выстроенной конструкции. Разные «линии» и «форматы» исполнительства: фортепиано соло (Ульяна Гаджигибекова — 16 ноября 2018 года, Концертный зал имени Н. Я. Маяковского и Гильельм Аннангизе — 16 февраля 2019 года, Рахманиновский зал), дует — вокально-инструментальный (Фаридка Мамедова (сопрано) и Юлия Керимова (фортепиано) — 17 декабря 2018 года, Рахманиновский зал) и инструментальный (Анвар Ибрагимов (скрипка) и Тамилла Кулев (фортепиано) — 25 сентября 2019 года, Малый зал), камерный ан-



МОЛОДОЙ ИСПОЛНИТЕЛЬ ВОВЛЁК СЛУШАТЕЛЕЙ В УВЛЕКАТЕЛЬНОЕ ПУТЕШЕСТВИЕ, НАПОЛНЕННОЕ НЕОЖИДАННЫМИ СТИЛЕВЫМИ «МОДУЛЯЦИЯМИ»

смбль солистов с участием голоса (Ансамбль солистов и Фаридка Мамедова — 29 октября 2019 года).

На московские выступления Фариды Мамедовой — участницы двух концертов цикла — приходит узк «своё» публика, те, кому посчастливилось слышать певицу в ряде концертных проектов, кто по достоинству оценил и её артизм, и великолепное владение певческим аппаратом. На этот раз Мамедова представила слушателям многогранный и масштабный образ музыки XX века с помощью призыва «одинокого человеческого голоса» — то пленительного и вылетевшего наружной (Николай Римский-Корсаков, Франсис Пуленк, Морис Равель), то надломленного страданиями и разочарованием (Арнольд Шёнберг, Александр Цемпелийский). Исполнение Юлией Керимовой трёх прелюдий из фортепианного цикла Каравеева подготовило восхождение к кульминации долгого концерта, арии Катерины из оперы Дмитрия Шостаковича «Леди Макбет Мценского уезда».

Хочется отметить оригинальность замысла и изящество его воплощения в сольном концерте Османа Эльбу (16 марта 2019 года, Концертный зал имени Н. Я. Маяковского), выступившего в двух ипостасях: в качестве пианиста и скрипача. Согласно аннотации, программа «Ночные призраки» предлагала «новый взгляд на скри-

пичный напись и фортепианный ноктюрн — два знаковых для эпохи романтизма музыкальных жанра, которые, будучи рассмотрены через «фильтры» пост-современной оптики, создают скют историю молодого человека, находящегося в поиске собственного творческого «я». Молодой исполнитель вовлек слушателей в увлекательное путешествие, наполненное неожиданными стилевыми «модуляциями»: от Никколо Паганини — к Джорджиу Рохбергу, от Фридриха Шопена — к Арво Пурти, причём соединение последнего, «Fratres» в версии скрипки / фортепиано, было исполнено музыкантам «в душе» с собственной записью (!)

Проект состоялся. Подводя итоги, можно назвать его успешным — ведь наполняемость консерваторских залов регулировалась не только гарантами свободного посещения всех концертов по бесплатным билетам (что немаловажно!), но и интересом, потребностью в новом знании, общении, обмене мнениями. Для азербайджанских же музыкантов выступления в камерных залах главного музыкального ВУЗа России стало разновидностью культурной «трансгрессии», возможность говорить и быть услышанными публикой, которая умеет быть и добронелательной, и понимающей.♦

М. Высоцкая



ŞƏKİNİN "OTAQ EŞİYİ" MƏHƏLLəSİ

Şəkideki "Yuxarı baş" Dövlət Tarix-Memarlıq qorununun an önemli məhhəllələrindən biri "Otaq eşiyi"dir. «Otaq eşiyi» məhhəlləsinin yaranma dövrü XVIII əsr hesab olunur. XVIII əsrdən öncə bu ərazi "Ağvənlər" məhhəlləsinin bir hissəsi idi.

Azərbaycan Orta əsr memarlığının ecazkar şəhər incləndirən biri olan Şəki Xan sarayıının inşasından sonra (1762-ci il) ölkə arazisində, xüsusilə Şəki hamı saraya oxşar ev və malikanalar tikilməye başlandı.

Sarayın təsiri ilə inşa edilmiş malikanaların biri Hacı Çəlabi xanın nəslindən özünməxsus malikanasıdır. Sonralar bu ev "Şəkixanovların evi" adıyla tanınmışdır. Şəki xanlarından Fətəli xanın oğlu Körüm Ağası Fətəhin sağlığında car hökumətinin Cəfərqulu xan Xoylu (1803-1806-ci illərdə Cəfər) Azərbaycanda Xoy sahərinin xanı Şəkida hakimiyət başına qoyduğu vaxt Şəkixanov soyadı onlara şəhəl edildi.

Şəki xanlarının evi Xan sarayından bir məhhəllə aşağıda (Bazarbaşı məhəlləsindən sonra), Məmməd Həsən xan və Müştaqın tikişidirdi. Cümə məscidi – Xan məscidi və karvansaralara yaxın orzadı işə edilmişdir. Cəyd etmek lazımdır ki, hamıñ zamanlarında mövcud karvansaraların sayı beş idi. Dövrün ham fabri, ham da iqtisadi-siyasi hadisələri karvansaraların üçünə səradan ekradı. Yuxarı və Aşağı karvansaralar zamanın keşməkəsi çatılıqlarına davam gətirək günümüzdə dəvarlılarının qoruyub saxlayırlar.

Şəki xanlarının malikanası hazır olan vaxtlarda xanlığın yaxın, salhiyyəti adamları, ayalatın tanınmış imkanları tədricin hamıñ malikananın ətrafında mülklər tikişməye başlamışdır. Nəticədə "ic eşik" yaranaraq bir növ dövrümüzün daxili işlər nazılırlı simasında əhəmiyyətli məkanə cevəldidir. «Otaq eşiyi» ifadəsindəki "otaq" sözünün etimologiyasını aşırıdır, "Divan-i Lugat-it Türk"de (1070) bu söz "çadır" monasında verilmişdir. 1400-cü ildən əvvəl yazılımış bir lügətde (TDK, Tarama sözlüyü) isə "otak, otaq" sözünün anlamı "komandır



və ya padşah çadırı" olaraq vurğulanır. Bu da "Otaq eşiyi" məhhəlləsinin adının mahz ərada Şəki xanlarıñ evinin, yeni hakimiyət binasının yerləşməsi ilə əlaqəliliyiñ göstərir.

Umumiyyatı, ticarət inkıṣaf etməsi və ipayın gatırırdı galırın nəticəsi olaraq, Şəkida daş və karpic bazaqlı evlərin tikintisi artırdı. Bir az da bunun təsiridən ki, "Yuxarı baş" qoruğunda, o cümlədən, "Otaq eşiyi" məhhəlləsindən daş və karpic materialının dekorativ hörgüsü ilə diqqəti çəkən cəm coxlu titillər vardı. "Otaq eşiyi" məhhəlləsi dəha "elit" təbəqənin məskunlaşdırıcı arazi olduğunu üçün sonrakı zamanlarda da bu məhhəllə yaşaşma fəxr sayılır-di.

Şəkixanovların evi XVIII əsrdə tikilmişdir. Onun hazırlığı hayatı sovet dövründə hasara alındı. Deyilən görə, əvvəl evin çarşısı tamamla açıq idi və haradada, inkişaf meydanda birgə idi. Meydantrafi evlər isə 1700-cü illarda xanın qohum-qardaşları, at baxıcıları, aspazları və digər xidmətçilər üçün



tikilib. Meydanın ətrafında at təvəlləflər olub, indi da qalğılan durur. "Otaq eşiyi" adlanan meydan ilk amala galdığı dövrə indikindən daha həm ariyazı sahib olmuşdur. O vaxt titillərin evləri həcmən keçiklikə öna doğru genişləndirilib, bəzilər səkülcüb yənindən titilər və yəni evlər inşa edilib, nəticədə da meydan sahəsi kiçiklər indiki sahədhələrinə qalıb.

Meydan məhhəlləsinin şəhərsalma strukturunun mərkəzidir. Şəhər ərazisindən yəqinən belə meydandanın memarlıq-şəhərsalma baxımlıñ yaşı taşķılıcık əhəmiyyətli bayramlar zamanı şəhəlin

**"OTAQ EŞİYİ" ZİYALILAR MƏHƏLLƏSİ
KİMI TANINIR. "ƏFƏNDİLƏR",
"DƏMİRÇİZADƏLƏR" VƏ S.**

bir yera toplamaqda böyük rol oynayır. Baxmayaraq ki, meydan qədər kiçik araziya sahibidir, lakin ilk yaradığı dövrlərdə xanın, hamçının digər salhiyyəti şəxslərin çağırışız zamanı ahalı burası toplasardı. Diger və dəha böyük toplantı meydani isə Qala meydani idi.[1]

1961-ci ildə meydanda ağacalar skilər abadlıq işləri aparılmışdır. Deyilən görə, burada aqçq hovuz da tikilib. Sonradan hovuzun üstü bağlanaraq yanığın halləndə istifadə üçün nəzarət tətbiq olunmuş su anbarı formasına salınıb.

Cəyd etmek lazımdır ki, "Otaq eşiyi" ziyaliləri kimini tanınır. "Əfəndlər", "Dəmirçizadələr" və s. bu məhhəllənin adlı-sənli nəsillərindəndir. +

ALMA ALMAYA

(Uşaqların məşhurlara bənzəyişi layihəsi)



Danışan mən klub



"Azərbaycan ritmləri"

Mahnı və Roqş ansamblının bödü
rehberi Komale Rəcəbovannan
çox sevdiyi telobeleri ilə #evdeqal
gündöndən maraqlı layihə ilə hem
şəylinib, hem də kinematografi-
mizmən sədəvərləri ilə tanış olublar...
Kolların mülliifi Komala müallimə
özdürəd... Kim bilir, belkə de bu
uşaqlardan biri geleceyin tanınmış
simalarından olacaq...
Öhənən, Komala mülliimə!



Gecəsi



Ögeyana



Danışan mən klub



Aysu



Şəriki çırak






Ögeyana



Rəməzana



BƏNZƏR...



 Bizi burada izləyin



Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

- heydar-aliyev-foundation.org
- heydaraliyevcenter.az
- mct.gov.az
- bakuforum.az
- virtualkarabakh.az
- bakubookfair.com
- azdrama.az
- azerbaijanfilm.az
- nizamcinema.az
- museumcenter.az
- nationalmuseum.az
- intangible.az
- shekiculture.az
- ismayilculture.az



HEYDAR ALİYEV FONDU



HEYDAR ALİYEV
CENTER



5TH WORLD FORUM
ON INTERCULTURAL
DIALOGUE
BAKU 2-3 MAY 2015



MƏDƏNİYYƏT



V Bakı Mədəniyyət Səfəri Və Təqdimatçı
V Bakı Mədəniyyət Səfəri
28-30 sentyabr 2017



2017

GÖRÜŞ



AZƏRBAYCAN MILLİ İNCİSONOT MUZEYI

 <https://www.facebook.com/mct.gov.az>

Email: medeniyetinfo@gmail.com
► [facebook.com/medeniyet.info](https://www.facebook.com/medeniyet.info)
www.medeniyyet.info

- azgallery.az
- azercarpetmuseum.az
- gobustan-rockart.az
- yanardag.az
- shahdag.az
- gomap.az
- anl.az
- filarmoniya.az
- pantomima.az
- kuklateatri.az
- aduf.az
- tyuz.az
- but.az
- tob.az



Bakı, Mart/April 2020

EEFF



www.medeniyyet.info

9772413236000